


**EVDƏ QAL,
SAĞLAM QAL**

Mehriban Əliyeva:
“Ümid edirəm və
inanıram ki,
Bəhram
sağalacaq”



Bax 3

**İsrail Prezidenti
Reuven Rivlin
Prezident İlham
Əliyevi təbrik
edib**



Bax 3



İlham

**“SƏS” qəzeti mənim
üçün ən əziz qəzetdir**

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 099 (6064) 17 iyun 2020-ci il. Qiyməti 40 qəpik

“Əlinə” Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

Hikmət Hacıyev: “Mövcud
durumda vətəndaşlarımızı
anlayış
göstərməyə
çağırırıq”



Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya-Azərbaycan sərhədində baş vermiş hadisə ilə bağlı AZƏRTAC-ın sualını...

Bax 3

**Qurtuluş Günü Azərbaycanın
dövlətçilik tarixində dönüş nöqtəsidir**

Coxəsrlilik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Ölkəmiz bütün sahələrdə davamlı uğurlar qazanaraq öz gücünü daha da artırır. Azərbaycanın 29 ilə yaxın müddəti əhatə edən...



Bax 4

**“Qalatasaray”
Muslerya ilə bağlı
qərarını verdi**

“Qalatasaray” qapıçısı Fernando Muslerya ilə yeni müqavilə imzalayacaq. Türkiyə mətbuatının yazdığına görə, bu barədə klubun vitse-prezidenti Abdurrahim Albayrak məlumat verib. O, uruqvaylı qolkiperya 2021-ci ilin yayında başa çatacaq müqavilənin...



Bax 16

İlham Əliyev: “Azərbaycan artıq sənaye
inqilabı üzrə regional mərkəzə çevrilir”



**Prezident İlham Əliyevlə “Microsoft”
şirkətinin vitse-prezidenti və digər
nümayəndələri arasında videokonfrans keçirilib**

Bax 2

**KİVDF müsabiqə
elan etdi**

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2020-ci ilin II yarısı üçün qəzet redaksiyalarının maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib. SİA-nın verdiyi məlumata görə, 16 iyun 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi...



**Ermənistanın işğalçılıq
siyasəti Avropa Parlamentində
etiraf olunur**

Avropa Parlamentinin təmsilçiləri işğal olunmuş Dağlıq Qarabağdan Azərbaycanın işğal altında olan digər rayonlarından keçməklə Ermənistanı yeni avtomobil yolunun çəkilişini tənqid ediblər. Onlar bəyanat yayaraq yolun çəkilişinə sərt etirazlarını bildiriblər. Bu bəyanat Ermənistanın işğal...



Bax 5

Bax 6

**Ermənistanda
milyonçu partiya
sədrinin həbsinə
qərar verildi**



Bax 10

**Paşinyan
böyük
qorxu
içində...**



Bax 12

**Qurban
Məmmədovun
siyasi terror
oyununun
pərdəarxası
məqamları**



Bax 14

İlham Əliyev: “Azərbaycan artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrilir”

Prezident İlham Əliyevlə “Microsoft” şirkətinin vitse-prezidenti və digər nümayəndələri arasında videokonfrans keçirilib



Rəsmi xronika

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Prezident İlham Əliyev “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Fərman imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2004-cü il 29 yanvar tarixli 16 nömrəli və “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” 2012-ci il 4 iyun tarixli 646 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

baxdım. Aramızdakı əməkdaşlıq çox təsirli və effektivdir və əminəm ki, bu, qarşıdakı illərdə tərəfdaşlığımızı gücləndirəcək. Həmçinin pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq. Baxmayaraq ki, mövcud vəziyyətə özümüzü uyğunlaşdırmaq üçün bizim çox vaxtımız olmadı, lakin müəyyən addımlar atılmışdır. Çünki bizim məktəb və universitetlərimiz mart ayından bəri bağlanmışdır. Biz sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq. Həmin zaman pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilmirik, məktəb və universitetləri açmağa biləcəyimizi bilmirik, ona görə də biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Əgər problem davam edərsə və gəldikcə pisləşirsə, o zaman biz bu barədə düşünməli olacağıq. Lakin indi bu barədə düşünmək lazımdır. Həmçinin distant işlə bağlı məsələlər... Bu da ölkə üçün olduqca vacibdir. Təxminən bunlar bizim planlarımızda diqqətimizi cəmlədiyimiz sahələrdir.

Filip Roq: Təşəkkür edirəm. Düşünürəm ki, bu, bizim əməkdaşlıq etdiyimiz əksər dünya ölkələrinin üzvləşdiyi təcrübəyə və hazırkı mövqeyimizə uyğun gəlir. Təhsil mövzusunda gəlincə, zənnimcə, bu, güman ki, bizim əsas nailiyyətlərimizdən biri idi. O mənada ki, biz Sizin təxminən 1 milyon tələbənin üçün əlaqə qura bilmişik. Düşünürəm ki, o vaxta kimi onların gələcəyinə heç nəyin mane olmamasını təmin etmişik və xoşbəxtlikdən biz evdəyik. Aydın ki, bu, gələcək üçün vacib investisiyadır. Komandalarımız və tərəfdaşlarımızın mümkün qədər tez müddətdə, bir neçə həftə ərzində hər kəsi əlaqələndirmək üçün sizin nazirlikdəki təhsil işçiləri ilə apardığı işdən qürur duyuram.

Ardı Səh. 3

1 6-da “Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirilib. **AZƏRTAC xəbər verir ki, videokonfransın iştirakçılarını salamlayan Prezident İlham Əliyev dedi:**

“Sabahınız xeyir.

“Microsoft”un vitse-prezidenti Filip Roq: Sabahınız xeyir.

Prezident İlham Əliyev: Sizi görmək çox xoşdur.

Filip Roq: Mən də həmçinin. Bir neçə il keçib. Sizi sağlam görmək çox gözəldir. Vaxt ayırdığınıza görə təşəkkür edirik.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Mən bizim bir neçə il əvvəl Bakıdakı görüşümüzü xatırlayıram.

Filip Roq: Bizim səyahət edə bildiyimiz daha yaxşı vaxtlardadır.

Prezident İlham Əliyev: Bəli, lakin indi biz özümüzü hazırkı realığa uyğunlaşdırmalıyıq.

Filip Roq: Tamamilə doğrudur. Yaradılmış imkana görə Sizə təşəkkür edirik. Məni bir neçə həmkarım müşayiət edir. Bizim tərəfdən regional rəhbər xanım Den Ouden, hökumətlə əlaqələr üzrə təmsilçimiz xanım Vildfanq və əlbəttə ki, Azərbaycan üzrə baş menecer Qaçay. Sözsüz ki, bayaq qeyd etdiyim kimi, orada, Sizin gözəl şəhərinizdə şəxsən olmaq istədim. Siz bütün dünyadakı vəziyyəti başa düşürsünüz. Biz Sizə salamlarımızı çatdırırıq. Mənə gəlincə, öz vətənimdən - Almaniya. Sizinlə görüşmək imkanı əldə etmək bizim üçün böyük fürsətdir. Bu mürəkkəb zamanda vaxt ayırdığınızı üçün təşəkkür edirik. İlk növbədə, deyərdim

ki, ölkənizdə pandemiyanın təsirinin kifayət qədər nəzarət altında olduğunu eşitdiyimə şad oldum. Mən dünya liderləri ilə əlaqə saxladığımdan bu, heç də həmişə belə olmur. Nəhayət bilirsiniz ki, texnologiya və gördüyümüz bütün işlərdən başqa insan sağlamlığı və insan həyatı bizim üçün prioritet təşkil edir. Hər kəsin sağlamlığının qorunması üçün gördüyünüz işlərə görə Sizi və hökumətinizi təbrik edirik. Lakin pandemiya heç də fərq qoymur. Ona görə də biz ehtiyatlı olmalıyıq. İkincisi, bu gün əlaqə saxlamaq imkanına görə Sizə bir daha təşəkkür edirik. Mən deyərdim ki, bizim texnologiyanın bu qeyri-adi zamanda harada ən səmərəli şəkildə istifadə oluna biləcəyini müəyyən etmək üçün son bir neçə ayda bir çox dünya liderləri ilə ünsiyyət saxlamaq imkanımız olub. Bununla bağlı Sizinlə bir qədər söhbət etmək imkanına malik olmaq istərdim.

Prezident İlham Əliyev: Təşəkkür edirəm, çox sağ olun. Bu yeni realıqda sizi yenidən görməyə çox şadam. Sizin bu videokonfransı təşkil etmək təşəbbüsünüzü qiymətləndirirəm. Çünki həyat davam edir. Baxmayaraq, əlbəttə ki, bu pandemiya bizim ənənəvi həyat tərzimizə ciddi şəkildə müdaxilə edir, bununla belə, biz özümüzü realığa uyğunlaşdırmalıyıq. Bizim pandemiyanın öhdəsindən gəlməklə bağlı söylərimiz barədə sözlərinizə görə sizə təşəkkür edirəm. Həqiqətən də Azərbaycan bu mühüm məsələnin həllində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə adlandırılıb. Vəziyyət nəzarət altındadır. Eyni zamanda, biz nəinki tək daxili məsələlərə diqqət yetiririk, həmçinin global miqyasda da fəaliyyət göstəririk. Azərbaycan artıq 29 ölkəyə humanitar yardım göstərmiş və bu proses davam edir. Biz özümüzü beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi nümayiş etdiririk.

Beləliklə, fəaliyyətimiz və gələcək planlarımıza gəlincə, əlbəttə ki, əsas diqqəti insanların koronavirusdan qorunmasına yö-

nəldik və bunun bizim iqtisadi artımımıza çox mənfi təsir göstərəcəyini aydın şəkildə başa düşürük. Bizim bu il üçün çox böyük perspektivlərimiz var idi və ilin birinci rübü çox ümidverici idi. Lakin indi beş ayın nəticələri ümumi daxili məhsulda kiçik azalmanın - təxminən 1,7 faiz azalmanın olduğunu göstərir. Lakin, eyni zamanda, iqtisadiyyatın bəzi sektorlarında, xüsusilə neft və qazla əlaqəli olmayan sektorlarda artım qeydə alınıb. Bu səbəbdən, bu gün biz məhdudiyyət tədbirlərini uzlaşdırırıq, çünki COVID-19 hələ də mövcuddur. Eyni zamanda, biz ölkəmizi açmağa və həyatımızın müxtəlif sahələrinin fəaliyyətini bərpa etməyə başlayırıq. Beləliklə, ümidvaram ki, bu balanslaşdırılmış yanaşma bizə, ilk növbədə, pandemiya qarşı uğurlu mübarizəni davam etdirməyə kömək edəcək. Eyni zamanda, biz özəl sektora, xüsusilə pandemiya zamanı əziyyət çəkən sahələrə, turizm və onunla əlaqəli sahələrin bərpasına yardım edəcəyik.

İki il bundan əvvəl Bakıda keçirdiyimiz görüşdən sonra əməkdaşlığımıza gəlincə, bildiyiniz kimi, biz razılaşma imzalamışdıq. Görüşümüzdən əvvəl mənə məlumat verildi ki, on minlərlə lisenziya verilib və bu məsələ hazırda uğurla davam etdirilir. Bizim pirləşməyə qarşı birgə söylərimiz yaxşı nəticələr verir. Gələcək planlarımıza gəlincə, belə ki, bilirsiniz ki, hazırda biz rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işləyirik. Ümidvarıq ki, bu məsələdə “Microsoft”la yaxşı əməkdaşlıq edə biləcəyik. Bu proqram növbəti 5 il üçün planlaşdırılır. Eyni zamanda, süni intellekt üzrə strategiyanın ətraflı işlənilməsi ilə bağlı məsələlər də bizim gündəliyimizdədir. Kibertəhlükəsizlik hər zaman gündəlikdədir, çünki bu, bütün ölkələrin hazırlıqlı olması üçün məsələdir. İndiyədək bizdə belə böyük hallar olmayıb, lakin heç kim sığortalınamayıb. Ona görə də bu da bizim gələcəyimiz üçün prioritetlər sırasında qalır. Əlbəttə, mən icra olunmuş layihələrin siyahısına

İlham Əliyev: “Azərbaycan artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrilir”

Prezident İlham Əliyevlə “Microsoft” şirkətinin vitse-prezidenti və digər nümayəndələri arasında videokonfrans keçirilib

Əvvəli Səh. 2

Digər ölkələrdə üzləşdiyimiz problem ondan ibarətdir ki, evlərdəki qurğuların sayı məhduddur. Anlayırık ki, bu, sizdə problem deyil. Bu isə yaxşı xəbərdir. Çox ölkələr, əslində, yetəri qədər qurğular əldə etmək üçün çətinlik yaşayıblar. Ana, ata və uşaqlar evdədir və kompüterdən istifadə uğrunda mübarizə aparılır. Lakin görünür, sizdə bu problem yoxdur və bu, yaxşı xəbərdir.

Filip Roq “Microsoft”-un evdən işləmə təcrübəsi barədə məlumat verərək bildirdi ki, təmsil etdiyi şirkət bir çox ölkələrdə bu cür həll yollarının tətbiqini həyata keçirib və tələb olunan zaman insanların infrastruktura təhlükəsiz çıxışını təmin etmək üçün virtual iş məsələsinin yaradılması ilə çıxış edib. Kibertəhlükəsizlik məsələsinə toxunan Filip Roq qeyd etdi ki, pandemiya dövründə kiberhücumların sayı artıb. “Microsoft”-un vitse-prezidenti bu cür hücumların qarşısının alınması istiqamətində şirkətin gördüyü işlərdən danışdı. Filip Roq “bulud hesablamaları” barədə də danışdı, onun səmərəsi və əhəmiyyəti haqqında məlumat verdi. Vurğuladı ki, bu texnologiya artıq bir çox ölkələrdə istifadə olunur. Filip Roq məmnunluqla bildirdi ki, “Microsoft” şirkətinin süni intellekt platforması Azərbaycan dilini də təhlükə dərəcəsi. O qeyd etdi ki, bu gözəl xəbəri çatdırmaqdan məmnunluq hissi keçirir. Vurğuladı ki, Azərbaycan dilində tərcümə xidmətinin istifadəyə verilməsini səbirsizliklə gözləyir.

Bunun iqtisadiyyatın qlobalaşmasında, onlayn və oflayn iqtisadiyyatın aparılmasında, turizmin inkişafında rolunu vurğulayan “Microsoft” şirkətinin vitse-prezidenti Filip Roq dedi:

-Bu texnologiya, həmçinin global bazara daxil olmaq üçündür. Çünki “bulud hesablamaları” elə bir global bazar ərazisidir ki, buraya hər kəsin çıxışı var. Səmərəli olaraq Azərbaycandan ən yaxşı istedadlı insanlar global bazarda rəqabət apara bilərlər, onların həqiqi “bulud hesablamaları” üzrə iqtisadi gücə malik olması üçün San Fransiskodan, Silikon Vadisindən fəaliyyət göstərməsinə lüzum yoxdur. Hesab edirəm ki, əsaslı dəyişikliyin arxasında iqtisadi imkanlar durur. Mənim təklifim bu məsələləri düşünmək, bizim birlikdə insanların rəqəmsal bacarıqları üzrə proqramları, startapları, istər geniş mənada, istərsə də startap mənasında necə irəli aparmağımızı nəzərdən keçirməkdən ibarətdir. Hesab edirəm ki, çoxlu imkanlar mövcuddur.

Sonra Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə çıxış edib:

-Cənab Prezident, hörmətli həmkarlar, biz “Microsfot”la bütün sahələrdə, xüsusilə açıq açar infrastrukturu ilə mübarizə, kibertəhlükəsizlik, informasiya texnologiyalarının təhsildə tətbiqi və internet əşyalar texnologiyası və kadrların təlimi kimi sahələrdə sıx əməkdaşlıq edirik. Sizin göstərişinizə müvafiq olaraq, cənab Prezident, biz hökumət agentlikləri üçün lisenziyalı proqram təminatını almaq məqsədilə 2018-ci ildə müqavilə imzaladıq. Biz şirkətin Azərbaycandakı nümayəndəliyi ilə görüşlər keçirdik, yeni təklifi və yeni layihələrin inkişafını müzakirə etdik. Diqqətiniz üçün təşəkkür edirik.

Daha sonra çıxış edən Prezidentin köməkçisi Şahmar Mövsümov dedi:

-Çox sağ olun, cənab Prezident. Hesab edirəm ki, “Microsoft” şirkəti ilə çox yaxşı əməkdaşlıq qurmuşuq. Hazırda biz innovativ yanaşmalar əsasında iqtisadi inkişafa nail olmaq üçün Azərbaycanın innovasiya strategiyası üzərində işləyirik. Biz bu məsələdə də “Microsoft” şirkəti ilə əməkdaşlıq edirik. Biz “Microsoft” şirkətini daha da fəal olmağa çağırıq. Hesab edirik ki, Azərbaycanın regio-

numuzda innovasiyaların mərkəzi olmaq üçün Silikon Vadisi kimi Abşeron Vadisini yaratmaq məqsədilə böyük potensialı var. Bu məsələdə biz “Microsoft” şirkətinin fəal iştirakını yüksək qiymətləndiririk. Çox sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Həmçinin onu qeyd etmək istəyirəm ki, Azərbaycan artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrilir. Bu dəfə Davos İqtisadi Forumu zamanı cənab Borge Brende və mən Davosun Dördüncü Sənaye İnqilabı üzrə Regional Mərkəzinin Bakıda yaradılması ilə bağlı sənədi imzaladıq. Beləliklə, bu mərkəz nəinki təkcə Azərbaycanı, region ölkələrini də əhatə edəcək. Buna görə düşünürəm ki, bizim üçün daha da irəliləmək və sizinlə innovasiya mərkəzi üzərində çalışmaq təbii olardı. Bizim əsas strategiyamız sizin də bildiyiniz kimi, karbohidrogen ehtiyatlarından asılılığı azaltmaq və innovasiyalar, yeni texnologiyalar və müasir idarəçilik əsasında dayanıqlı inkişafa nail olmaqdır. Buna görə düşünürəm ki, bu məsələ üzərində birgə çalışmağımız əməkdaşlığımızı gücləndirə bilər.

“Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə “Multicountry” klasterinin baş meneceri Anke den Ouden Azərbaycanın müvafiq nazirlikləri ilə əməkdaşlıqdan danışdı, təmsil etdiyi şirkət tərəfindən hazırlanan innovasiyalar barədə məlumat verdi.

“Teams” proqramının təhsil işçiləri, eyni zamanda, müəllimlər üçün çox faydalı olduğunu vurğulayan Anke den Ouden dedi:

-Biz nəinki Azərbaycan dilinin dəstəklənməsinə sadıq, eyni zamanda, “Teams” proqramının məlumatlarının dəstəklənməsini də öz öhdəliyimiz kimi görürük. Siz təhsil sahəsində ən innovativ ölkələrdən birsiniz. Biz bu işi davam etdirmək istərdik. Arxa fonda Azərbaycan məkanları, gözəl landşaft, şəhər mənzərələri var. Yaxşı şəkli çəkmək olardı.

“Microsoft Azərbaycan” şirkətinin baş meneceri Qaçay Mirzəyev ölkəmizdə şirkət tərəfindən həyata keçirilən işlərə toxundu. Vurğuladı ki, “Microsoft Azərbaycan” şirkəti öhdəlikləri milli strategiyaya uyğun həyata keçirir.

Filip Roq: Təşəkkür edirəm cənab Prezident, vaxt ayırdığınıza və dəstəyinizə görə minnətdaram. Bu, bizim üçün imkandır. Biz hamımız gələcək imkanları səbirsizliklə gözləyirik və işi davam etdirmək əzmində olan komanda kimi bilirik ki, çoxlu imkanlar var. Hər şeydən əvvəl biz Bakıya qayıtmağı həqiqətən də səbirsizliklə gözləyirik. Mən, həmçinin ötən həftə təəssüf ki, Formula 1 Qran-Pri-sinin başa düşülmə səbəblərdən baş tutmayacağını oxuyanda kədərli oldum. Ən azı sizdə virtual Qran-Pri oldu və mən onu gördüm. Sizə səhiyyə sahəsində, iqtisadi sahədə uğurlar arzulayıram, investisiya yatırılmasının davam etdirilməsində və sabahın transformasiyası üçün yol xəritəsinin yaradılmasında yardımınıza arxalanın. Biz Sizin sərəncamınızdayıq və bizim imkanlardan məqsəduyğun saydığınız kimi istifadə edin. Biz Sizin üçün buradayıq.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Bu videobağlantıya görə təşəkkür edirəm. Bu, 2018-ci ildə Bakıda keçirilmiş görüşümüzdən sonra görülmüş işlərə nəzər salmaq və gələcək addımları planlaşdırmaq üçün yaxşı imkandır. Düşünürəm, artıq 15 ildən çoxdur ki, “Microsoft” Azərbaycanda fəaliyyətə başlayan və bu yana davam edən tərəfdaşlığın böyük potensialı və böyük gələcəyi var. Biz qarşıdakı uzun illərdə tərəfdaş olacağıq. Bir daha təşəkkür edirəm. Sizi görməyə məmnun oldum. Sizə uğurlar arzulayıram. Pandemiya sonrasını sizə Bakıda görməyə ümid edirəm.

Filip Roq: Mütləq. Şəxsən təşəkkür edirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

Mehriban Əliyeva: “Ümid edirəm və inanıram ki, Bəhram sağalacaq”



Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində Bəhram Bağırzadəyə həsr olunmuş paylaşım edilib. SİA-nın məlumatına görə, paylaşımnda deyilir: “Bilirəm ki, bir çox soydaşımız bu günlərdə Bəhramın sağlması üçün dua edirlər. Uca Tanrıdan ona güc və xəstəliyə qalib gəlməsinə yardımçı olmasını diləyirəm. Həkimlər onu xilas etmək üçün əllərindən gələni əsirgəmirlər. Ümid edirəm və inanıram ki, Bəhram sağalacaq və biz birgə layihələrimiz və ideyalarımız üzərində işimizə davam edəcəyik.

Tanrı xəstəliklə mübarizə aparən hər kəsə kömək olsun. Yaxınlarına və doğmalarına güc və səbr versin. Həkimlərimizə və bütün tibb işçilərimizə minnətdaram və onlara sonsuz təşəkkürümü bildirirəm. Hər kəsdən bu xəstəliyin ciddiliyini və təhlükəsini dərk etməsini xahiş edirəm. Özünü, doğmalarınızı, yaxınlarınızı qoruyun. Uca Allah hamıya cansağlığı nəsib etsin”.

Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artistin 90%-dən çox ağciyər toxumasının zədələndiyindən onu ECMO cihazına qoşublar. B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

İsrail Prezidenti Reuven Rivlin Prezident İlham Əliyevi təbrik edib

İsrail Prezidenti Reuven Rivlin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Təbrikdə deyilir: “Zati-aliləri. Ölkənin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Ölkənizə və xalqınıza sülh, həmrəylik və firavanlıq arzulayıram.

Azərbaycan İsrailin mühüm və yaxın tərəfdaşdır. Ölkələrimiz biznes, innovasiya, elm, təhsil, təhlükəsizlik, turizm, mədəniyyət və bir çox digər sahələrdə dinamik əməkdaşlıq edirlər. Azərbaycan və yəhudi xalqları arasındakı qardaşlıq münasibətləri, eləcə də dini tolerantlığın təbliği, nifrətin və antisemitizmin bütün təzahürlərinin pislənməsi istiqamətində xalqlarımızın birgə səyləri tərəfdaşlığımızın əsasını təşkil edir.

Koronavirus pandemiyasının yaratdığı fəsadları aradan qaldırmağa çalışdığımız dövərdə İsrail bu amansız xəstəliyin müalicəsi və ona qarşı mübarizə yollarının tapılması istiqamətində Azərbaycanla birgə əməkdaşlığa sadıqdır. Sizə və Azərbaycan xalqına cansağlığı diləyirəm.

Gələn il Azərbaycan və İsrail diplomatik münasibətlərin yaradılmasının 30 illiyini qeyd edəcəklər. Cənab Prezident, fürsətdən istifadə edib münasibətlərimizdəki bu əlamətdar hadisəni qeyd etmək üçün Sizi İsrail Dövlətinə tarixi səfərə dəvət edirəm. Eyni zamanda, Azərbaycan Respublikasının yaxın gələcəkdə İsraildə səfirliyinin açılmasına səmimi qəlbədən ümid edirəm. Hər iki ölkədə diplomatik nümayəndəliklərin olması münasibətlərimizin möhkəmlənməsi və dərinləşməsi istiqamətində daha böyük addımlar atmağa təkan verəcək və bu da xalqlarımıza böyük fayda gətirəcək”.

Hikmət Hacıyev: “Mövcud durumda vətəndaşlarımızı anlayış göstərməyə çağırırıq”



Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya-Azərbaycan sərhədində baş vermiş hadisə ilə bağlı AZƏRTAC-ın sualını cavablandırır.

Hikmət Hacıyev deyib: “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin Dağıstan istiqamətində Məhərrəmkənd rayonu, Kullar postunda baş vermiş hadisə ilə bağlı təəssüfümüzü bildiririk. Ümumiyyətlə, COVID-19 global pandemiyası səbəbindən 2020-ci ilin mart ayının ortalarından etibarən ölkəmizin quru sərhədləri və xüsusi çarter reysləri vasitəsilə 20 min nəfərdən artıq Azərbaycan Respublikası vətəndaşının ölkəmizə geri qayıdışı təmin edilib.

2020-ci ilin mart ayının sonu, aprel ayının əvvəlindən etibarən Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında “Samur” sərhəd buraxılış məntəqəsi və beynəlxalq hava limanları vasitəsilə 2976 nəfər Azərbaycan Respublikası vətəndaşının Rusiyadan ölkəmizə geri qayıdışı təmin olunub. Rusiya Federasiyası ərazisində olan Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizdəki xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi vaxt qrafiki çərçivəsində və qeydiyyat əsasında ölkəmizə geri qayıdışının təmin edilməsi üçün “Evə gedirəm” adlı portal yaradılıb.

Azərbaycan Respublikası və Rusiya Federasiyasının aidiyyəti dövlət qurumları tərəfindən qarşılıqlı əlaqələndirmə şəklində vətəndaşların həftəlik əsasda müəyyən olunmuş qrafik çərçivəsində ölkəmizə geri qayıdışı təmin olunur. Həftəlik qrafik çərçivəsində 19 mayda 120 nəfər, 26 mayda 131 nəfər, 2 iyununda 122 nəfər, 9 iyununda 130 nəfər vətəndaş “Samur” sərhəd buraxılış məntəqəsindən ölkəmizin ərazisinə keçib. Bu qrafik üzrə bu gün 150 nəfərdən artıq vətəndaşın ölkəyə keçməsi təmin olunacaq. Həmçinin bu həftə “Evə gedirəm” portalı vasitəsilə qeydiyyatda düşmüş vətəndaşların Bakı-Moskva-Bakı çarter reysi ilə geri qaytarılması da nəzərdə tutulub.

Vətəndaşların ölkəyə geri dönməsi zamanı, ilk növbədə, üstünlük yaşlılara, xəstələrə, qadınlara və uşaqlara, ailələrə verilir və Azərbaycanda karantin üçün ayrılmış məntəqələrin qəbulatma imkanları nəzərə alınır.

“Samur” sərhəd keçid məntəqəsi ətrafına toplaşan vətəndaşlarımız müəyyən edilmiş qaydalara riayət etməli, növbəlik prinsiplərini pozmamalı və aidiyyəti dövlət qurumlarının öz fəaliyyətlərini həyata keçirmələrinə mane olmamalıdır. Mövcud durumda vətəndaşlarımızı anlayış göstərməyə çağırırıq”.

Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsidir

Çoxəsrlilik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Ölkəmiz bütün sahələrdə davamlı uğurlar qazanaraq öz gücünü daha da artırır. Azərbaycanın 29 ilə yaxın müddəti əhatə edən müstəqillik tarixinə nəzər saldıqda görürük ki, respublikamız heç də bu-günkü yüksəliş və tərəqqi mərhələsinə asanlıqla çatmayıb.

Müxtəlif situasiyalarla üzleşən ölkəmizin müstəqil və qüdrətli dövlət kimi inamlı inkişafı, hər şeydən əvvəl, məhz lider amili ilə bağlı olub. XX əsrdə ikinci dəfə müstəqillik əldə edən Azərbaycan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi siyasətdə xaos və tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoyub. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövr inkişaf və sabitlik illəri kimi yadda qalıb. Bu gün isə Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib.

Ümumiyyətlə, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ikinci ilinə təsadüf edən Qurtuluş Günü ilə əlaqədardır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi". Heç şübhəsiz, XX əsrin sonu Azərbaycan xalqının həyatında tələyüklü bir dövr kimi xarakterizə olunur. Azərbaycan xalqı müstəqilliyimizin ilk illərində böyük faciələrlə, çətinliklərlə üz-üzə qalsa da, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidlili tələbi ilə hakimiyyətə qayıdışı və davamlı uğurlara yol açılması bu gün harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı tərəfindən böyük qürur hissi ilə xatırlanır, gələcəyimizin daha parlaq, işıqlı olacağına böyük əminlik yaradır. Çünki bu yol hər günü Azərbaycanın tarixinə mühüm uğur səhifəsi kimi yazır. Məhz bunun nəticəsidir ki, ölkəmizdən ötən 27 ildə əsrə bərabər inkişaf yolu keçməsi beynəlxalq səviyyədə də etiraf olunur və yüksək dəyərləndirilir.

Bütün bu məsələləri daha yaxşı nəzərdən keçirmək üçün hazırkı realitiyaların fonunda həmin tarixi dövrün proseslərinə və onların nəticələrinə xüsusi diqqət yetirmək lazımdır.

1991-ci ildə müstəqillik əldə etmiş Azərbaycan ilk illərdə olduqca mürəkkəb situasiya qarşısında idi. İstər ölkə daxilində dövlət idarəçiliyinin düzgün təşkil olunmaması, istər kəskin sosial-iqtisadi problemlər, istərsə də qeyri-sabitlik, xaos və qarşıdurmalarla müşayiət olunan proseslər ölkənin başlıca realitiqlərini təşkil edirdi. Hətta ordu və dövlət quruculuğu istiqamətində hər hansı bir əhəmiyyətli addımlar atılmır, daxili çəkişmələr nəticəsində Azərbaycan vətəndaş müharibəsi astanasında idi, separatizm baş



Siyavuş Novruzov, YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri

qaldırmışdı, bədxah qonşularımızın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkar siyasəti davam edirdi. Həmin dövrdə daxiləki bəzi qüvvələr hakimiyyətə gəlmək üçün müxəlif xarici kəşfiyyat orqanları ilə işbirliyi edərək ölkəmizin müstəqilliyinə qarşı çıxırdılar. Siyasi partiyaların silahlı dəstələrə malik olması, ayrı-ayrı kriminal dəstələrin yaranması, ictimai-siyasi sabitliyin olmaması Azərbaycanı süqutun astanasına gətirib çıxarmışdı. Milli maraqlardan uzaq mövqə tutan səriştəsiz insanların hakimiyyətdə olması həm ölkə daxilində hərc-mərcliyin, xaosun, ciddi böhran və tənəzzül meyillərinin yaranmasına səbəb olmuşdu, həm də erməni təcavüzü ilə üzleşən Azərbaycan çarəsiz vəziyyətdə qalmışdı.

Həmin dövrdə hakimiyyəti qəsb etmiş AXC-Müsavət cütliüyü isə Azərbaycanı, sözün əsl mənasında, ayrı-ayrı xarici qüvvələrin "döyüş meydanı"na çevirmiş, ölkədə xaos və anarxiya idarəolunmaz həddə çatmışdı. Belə şəraitdə separatizm meyilləri baş qaldırmağa başlamışdı. Artıq ölkənin bir sıra ərazilərində - Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda qanunsuz silahlı birliklər bölücü iddialarla çıxış edərək mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Məhz 1993-cü ilin 4 iyun hadisələri də belə bir şəraitdə baş verdi. Beləliklə, Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında idi.

Belə bir situasiyada xalqımız 1993-cü ildə müstəqilliyini itirmək təhlükəsi ilə üzleşən Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə "rəhbərlik" edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə, iyunun 9-da Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevincle qarşılandı. 1993-cü il iyunun 15-də isə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Azərbaycanda davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən

xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq üçün şərt idisə, ikinci vacib məsələ onu qoruyub saxlamaq edirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Ulu Öndər Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı qürur səhifəsinə təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 iyun - Milli Qurtuluş Günü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Bu günün mənası tək-cə ölkənin xaos və anarxiyadan xilas edilməsi, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamıq, müstəqil dövlətimizi məhv etmək niyyətlərinin puça çıxarılması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.

1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın böyük etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev milli maraqlara xidmət edən qərarları və addımları ilə ölkədə milli həmrəyliyi, sabitliyi və inkişafı təmin etdi. Xüsusi olaraq söyləmək yerinə düşər ki, bu seçkilər ölkədə keçirilmiş ilk demokratik prezident seçkiləri idi. 10 oktyabr 1993-cü il tarixində keçirilmiş andıçmə mərasimində Ulu Öndər Heydər Əliyev "Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərinəndərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm. Belə bir yüksək məsuliyyətli vəzifəni Öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər mənə bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm", - deyə qeyd etmişdi. Məhz bu cür oldu, Ümummilli Lider xalqın, dövlətin mənafeyini əks etdirən fəaliyyəti ilə ümidləri doğrultdu.

Beləliklə, Azərbaycanın müstəqil və qüdrətli dövlət kimi inamlı inkişafını, tarixin ən çətin sınaqlarından uğurla çıxmasını təmin edən Ulu Öndər Heydər Əliyev, sözün əsl mənasında, xilaskar, qurucu lider rolunu oynadı. Nəticədə ötən dövrə nəzər tədqiqatda bir daha aydın olur ki, müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin

şah əsəridir.

Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri sonrakı dövrdə də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsinə təmin edəcək layiqli varis, qətiyyətli lider yetişdirməsidir. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Dövlət başçısı kimi fəaliyyətə başladığı gündən görəcəyi işlərin prioritetlərini açıqlayan, "Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan

dönməyəcəyəm",-söyləyən cənab İlham Əliyev atdığı hər addımında bu vədinə sadiqliyini nümayiş etdirir. Onun rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipi al mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirir.

Əminliklə söyləmək olar ki, Azərbaycan dövləti bundan sonra da öz inkişafını davam etdirməyə, istənilən şəraitdə xalqının təhlükəsizliyini təmin etməyə qadirdir. Çünki ölkəmizin cənab İlham Əliyev kimi qətiyyətli, güclü siyasi iradəyə malik, xalqının və dövlətin maraqlarını əzmlə, cəsarətlə müdafiə edən dövlət başçısı var. Xalqımız hər bir azərbaycanlının Prezidenti olan, milli maraqlara əsaslanan fəaliyyəti nəticəsində söz ilə əməlin vəhdətini yaratmış Liderə - dövlət başçısı İlham Əliyevə güvənir, Onun siyasətini tam dəstəkləyir.

Tacikistanın portalı Milli Qurtuluş Günü ilə bağlı məqalə yayıb

Tacikistanın avesta.7 portalı 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı rus dilində məqalə yayıb. AZƏRTAC xəbər verir ki, materialda Milli Qurtuluş Günü'nün yaranması və əhəmiyyəti haqqında məlumatlar oxucuların diqqətinə çatdırılır.

Qeyd edilir ki, 1993-cü il iyunun 15-də xalqın təkidlili tələbi ilə Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri, həmin il oktyabr ayının 3-də isə ölkə Prezidenti seçilib. Beləliklə, 15 iyun müstəqillik tariximizə Milli Qurtuluş Günü kimi daxil olub.

Vurğulanır ki, Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirib, onun inamını özünə qaytarıb, ölkədə sabitlik və əmin-amanlıq yaradıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlər bərpa edilib. Ulu Öndərin qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkə xaosdan xilas olub, demokratik inkişaf yolu ilə inamla irəliləyərək, böyük nailiyyətlər qazanıb. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi söylədiyi "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir" kəlamına sadiq qaldığını sübut edib. Yazıda bildirilir ki, həmin tarix xalqın yaddaşına əbədi həkk olunub və 1997-ci ildə Azərbaycan Respublikası Milli Məclisi 15 iyunu milli bayram elan edib.

Rumıniyanın "AGERPRES" xəbər agentliyi Milli Qurtuluş Günü barədə məqalə yayıb

Rumıniyanın "AGERPRES" milli xəbər agentliyi Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Nəcəfovun "15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü" sərlövhəli məqaləsini dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa etdiyi qeyd olunur. Bildirilir ki, müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi nəticəsində ölkəmiz məhv olmaq təhlükəsi ilə üzleşmişdi. Yeni yaranmış dövlətin təməlini sarsıtmaq niyyətində olan daxili və xarici qüvvələrin məqsədyönlü fəaliyyəti nəticəsində müəyyən bölgələrdə separatçı meyillər yaranmış, çətin sosial-iqtisadi durum və siyasi böhran şəraitində ölkəmizdə vətəndaş qarşıdurması hökm sürürdü.

Qeyd olunur ki, bu cür mürəkkəb vəziyyətdə Azərbaycan xalqı öz gələcəyini görkəmli dövlət xadimi Heydər Əliyevə etibar etdi. Xalqın təkidlili tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev 1993-cü ilin iyun ayının 15-də Ali Şüaranın sədri, oktyabrın 3-də isə Azərbaycan Respublikasının Prezidenti seçildi, onun xilaskarlıq missiyası sayəsində Azərbaycanın dövlət müstəqilliyinə təhlükə yaranan proseslərin qarşısı alındı və əsas diqqət dövlət quruculuğuna yönəldi. Beləliklə, 15 iyun müstəqil Azərbaycan dövlətinin tarixinə "Milli Qurtuluş Günü" kimi daxil oldu.

Bildirilir ki, bu gün ölkəmiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atır, beynəlxalq mövqələrini gücləndirir. Yazıda, həmçinin Ermənistanın ölkəmizə hərbi təcavüzündən də bəhs olunur, torpaqlarımızın 20 faizinin işğal edildiyi vurğulanır.

KİVDF müsabiqə elan etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2020-ci ilin II yarısı üçün qəzet redaksiyalarının maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib. SİA-nın verdiyi məlumata görə, 16 iyun 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu-nun Müşahidə Şurasının videokonfrans vasitəsi ilə iclası keçirilib.

İclasda 2020-ci ilin ikinci yarısı üçün qəzet redaksiyalarının maliyyələşdirilməsi ilə bağlı müsabiqənin elan edilməsi müzakirə edilmişdir. Beləliklə, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq 19 sahə üzrə qəzet layihələrinin maliyyələşdirilməsi qərara alınmışdır.

Müsabiqədə iştirak etmək üçün sənədlər 17 iyundan 26 iyunadək saat 10:00-dan 17:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna təqdim edilməlidir. Ətraflı məlumatı www.kivdf.gov.az saytından əldə etmək olar. Ünvan: Bakı şəhəri, Mətbuat pr., 529-cu məhəllə, Azərbaycan Mətbuat Evi, 3-cü mərtəbə.

Telefon: (012) 537-19-45; (012) 537-19-41
info@kivdf.gov.az



MƏTLƏB

Mettelesalohov@mail.ru

Biz niyə taclı ölümə "rəqs edirik"?

Bilmirəm hardan başlayım ki, içimdəki hirsimi cilovlayım, fikirlərimi köçürüm bu sətirlərə. Acıgım koronavirusdan daha çox bizim cəmiyyətdəki anlamazlara, üzü Füzulidən bizimlə "yol gələn" milli qüsurlarımızadır. Düzəlmirik ki, düzəlmirik. Sanki kiminsə nəfsinə tuş gəlmişik.

Eyni qüsurlar, eyni şüur və təfəkkür beynimizin içində yuva salıb, neçə əsrlərdir ki, bizimlə addımlayır. Nə isə, keçək mətləbə. Mətləb də budur ki, bizlər vətəndaş olaraq dövlətin koronavirusa qarşı gördüyü işləri gerçəkən yüksək dəyərləndiririk. Dövlət, ilk gündən olduqca ciddi addımlar atdı, ilk günlərdən qonşu İranın gününə düşməmək üçün nə gücü varsa ortaya qoydu. Dövlət, sözün əsl mənasında vətəndaşına sahib çıxdı. Xub. Bu əla. Bəs sonra nə oldu?

Mart ayı ərzində sərt karantin oldu. Öyrəşməmişdik. Bu, anlaşılandır. Çox ağır idi, həddən artıq. Həmin günlərdə psixoloji sarsıntı belə keçirdik. Günlərlə evdə oturdurduq, bayıra çıxmıyıq. İşlər də qaydasında gedirdi elə bil. Sonra yumşalma başladı. Həəəəə, bax indiki baş verənlər elə ordan başladı. "Qılınc müsəlmanı" olduğumuz tam çıpaqlığı ilə ortaya çıxdı. Yumşaldıq, nə yumşaldıq. Sanki sovet əyyamı gəlmiş kimi kefli günlər başladı. Heç kim Çindən yayılan bəlani vecinə də almadı. Sanki koronavirus bir aylıq qonaq gəlmişdi, çıxıb getdi burdan. Elə həmin andan başladıq özümüz özümüze qəbir qazmağa. Sözün bütün mənalarda!

Ay kişi, anlayıram çətinlik evdə qalmaq. Çətinlik qazanmadan yaşamaq, çətinlik evdə fikir çəkməyə yaşamaq. Bunları anlayıram. Amma bəs Allah eləməmiş balaca körpənin, heyat yoldaşının, ixtiyar ata-ananın cəsədini öz əllərinlə məzara qoymaq necə, o asan məsələdir? Bütün sevdiklərini boğula-boğula qəbirə yuvarlamaq çoxmu asandır həəəəəə??? Nədir, 1-2 ay karantin rejiminə dözüb bu beladan ellikcə canımızı qurtarmaq axı elə də çətin deyil ay camaatım.

İndi gələk məsələnin ikinci hissəsinə. Dövlət qərara aldı ki, hər həftə cəmi 2 gün insanlar evdə qalsınlar, Uzeyir Bolt sayağı uçuşa keçən yoluxma belə azalsın. Yenə də XUB!

Cəmi bu 2 gün üçün nələr yaşamadı ki. Cəmiyyət sanki ömürlük məhbəse girmiş kimi reaksiya verdi bu qərara. "Yasamal işi"ndən başlamış hər şeyə qədər. Bu baş verənlərdən belə bir təəsürat yarandı ki, sanki dövlət bu qərarı ona görə verib ki, yayda insanları evə tıxasın, özü çöldə-bayırda bahalı dondurma yeyib acıq versin.

Ay insan, ay əmim, ay dayım, ay bibim, ay qardaşım, ay kişi məsələ ciddidir. Şəhərdə, ölkədə elə bir düşməngəz ki, gecenin yox, elə gündüzün bir aləmində boğazımıza yapışmış nəfəsimizi kəsir, bizi sakitcə o dünyaya yollayır. Bu, erməni deyil bizimlə üz-üzə gələn, bu virus deyilən zəhərdir. Bu alçaq və zalım bizim atalarımızı, övladlarımızı, ömür-gün yoldaşlarımızı da hər an əlimizdən alıb qara torpağa göndərə bilər. Necə ki, göndərir də. Hər gün azından 4-5 nəfər ölür bu virusdan. Nə etmək lazımdır ki, inanasan bu zəhərimizə?

Hələ avtobusları demirəm. Heç bir maskadan istifadə etməyən vətəndaşlarımız tökülüşür avtobusa. Bir çoxları da maskasını bilərsək yerinə qoluna keçirib oturub. Beləsinə görəndə cin adamın başına necə vурса, istəyirsən başını yarıb, beyninə koronavirusu yeridəsən ki, anlasın olan bitəni. Ay camaatım, əmilər, xalalar, o maska bilərsək deyileeee, ağız-burnunuza qoruyun!

İndi nə baş verib?, sosial şəbəkələr "partlayır" ki, bəs karvan dolu məşinlər rayonlara üz tutub. Məsuliyyətsiz vətəndaşlar gedirlər yayın kefini çıxarmağa. Mən, mənim kimilər də Bakıda 2 sutka evdə oturub koronavirusla mübarizə apardığımızı düşünürük. Belə görünür ki, biz avamlar elə avam olaraq da davam edəcəyik. Yeni qayda-qanuna əməl etmək, koronavirusla mübarizədə dövlətin yanında olmaq avamşılıq sayılırsa, demək biz bu kateqoriyaya aid insanlarıq. Postlardan min bir yolla "sivişib" Nabrana, İstisuya, nə bilim Masallıya, İsmayillıya gedənlər oldular əsl "zəmanə adamı". Hələ rayonlardan yeyib-icmək, macarə dolu video görüntüləri sosial şəbəkələrdə "partlayanları" demirəm.

Ay bədbəxt insan, ay bəəələr, ay mooolar, ay düşüncəsiz bədbəxtlər, sizin bu elədiyiniz "cayillıq" əslində əsl CAHİLLİKDİR, vəssalam!. Axı nə qədər düşüncəsiz, inək təfəkküründə biri olan ki, real təhlükəni anlamayıb Çindən gələn koronavirusa dağlarda meydan oxuyasan?

Axı inək təzəğindən yapılmış beyninə birdəfəlik həkk elə ki, yeyib-icdiyindən dairədə onlarla insanı bu bəlaya yoluxdura bilərsən. Öz övladını, ata-ananı gözünün qabağında itirmək belə, bu düşüncə rəzilərinin çəkəndir. Axı bu rəzil hərəkətlərinə kimə acıq verirsən ki? Dövlətə, qaydalara riayət edən Mətləblərə, Əlilərə, Vəlilərəmi? Ay insan, unutma ki, sən Nabrandə kef məclisi düzləyib ordan mənə acıq verisən, əvəzində öz əzizlərinin ölümü üçün koronavirusa dəvətnamə göndəririsən, vəssalam!. Bu qədər sadə məntiq.

Bax biz hələki buyuq. Yenə on dördüncü, on beşinci əsrin təfəkkürü 21-ci əsrdə də yol gəlir bizimlə. Yenə milli qüsurlarımız avtobus salonlarından, post-buraxılış məntəqələrindən, nə bilim rəzalet dolu efrirlərdən boy atıb acı-acı gülümseyir bizə. Xeyri yoxdur, at qazalağından, faytonlardan düşüb, indiki zamanədə bahalı "Bugatti"lərə, "Bentley"lərə, "Mercedes"lərə minsek də, yenə həmin təfəkkür, həmənkə şüur davam edir. Genetik informasiyamız koronavirus əsrində də davam edir.

Axı yollardakı bu postlardan bu qədər insan necə keçib gedir rayonlara? Karantin rejimi hamı üçündürsə, onda buna hamı riayət etməlidir, üstündə də dəmir domokl qılıncı asılmalıdır. Amma əvəzində nə baş verir? əvəzində hamımız taclı koronavirusla sadəcə rəqs edirik. Həm də öz ölümümüzle...

Bəhruz Quliyev: "Ən çətin anlarda Ulu Öndər xalqının yanında olub"

"Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində böyük xidməti olmuş ən nadir şəxsiyyətlərdən biridir. Məhz Onun sayəsində 15 iyun 1993-cü il Qurtuluş Günü, xilas günü, müstəqilliyimizin əbədləşdiyi gün kimi tarixə yazıldı". SİA-nın verdiyi məlumata görə, bu sözləri "Sherg.az"-a açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert bildirdi ki, həmin gün dağılmaqda olan ölkəmizin hüquqi və faktiki müstəqilliyi təmin olundu. Ulu Öndərin Azərbaycan dövlətçiliyi uğrunda xidmətlərindən biri də varislik institutunu yaratması oldu: "Bu gündə sabitlik, tərəqqi, liderlik trayektoriyasının nəhəng məşəbbəti də məhz bu institutun özəyində inkişaf etdirilməkdədir. Bu gün müstəqil Azərbaycan dövləti istər regionda, istərsə də beynəlxalq aləmdə təşəbbüskar, ideyaverici və siyasi-iqtisadi mərkəz rolunda bir-mənəli söz sahibinə çevrilibsə, bu təməlin gerçəkləşdirilməsində, atılan addımların hər birində Ümummilli Lider Heydər Əliyev uzaqgörənliyi və müdrikliyi dayanmaqdadır. Siyasətdə belə bir deyim var - siyasətçi seçki üçün, dövlət xadimi isə xalq üçün çalışır, fəaliyyət göstərir, əmək sərf edir. Ulu Öndər də dövründə yalnız siyasətçi kimi deyil, həm də dövlət xadimi olaraq xalqının,



dövlətinin gələcək müqəddəratı barədə düşünüb. Bu gün biz onun zəhmətinin bəhrəsini görməkdəyik. Bu gün Prezident cənab İlham Əliyev ölkə rəhbəri olaraq öz nitqində, tezislərində bilavasitə Heydər Əliyev siyasi xəttini, kursunu davam etdirdiyini vurğulayırsa, demək ki, bu gün varislikdə həm siyasi, həm də dövlətçilik prinsipləri əsas götürülür.

Baxın, Ulu Öndər özünün xalqına olan sonuncu tarixi müraciətində xüsusilə vurğulamışdı ki, onun varisi - İlham Əliyev 1993-cü ildən başladılan işlərin uğurla davam etdirilməsi və sona çatdırılması baxımından ən layiqli namizəddir. Əbəs deyil ki, Azərbaycan xalqı Ulu Öndərimizin bu tarixi müraciətini yüksək dəyərləndirdi, habelə etimad, etibar əməlinə öz sədaqətini əxz etdirdi. Bəli, bu bir dahi siyasətçinin fəlsəfəsinin təntənəsi idi ki, bunun da kökündə onun böyük Azərbaycanlı olması gerçəkliyi dayanır və onun bizlərə - xalqımızın müxtəlif zümərələrinə miras qoyduğu Azərbaycançılıq,

milli-mənəviyyatın qorunub-saxlanması ideologiyası, dövlətçiliyimizin möhkəmləndirilməsində əhəmiyyətli rolunu oynadı".

B.Quliyev həmçinin vurğuladı ki, ən çətin anlarda Ulu Öndər xalqının yanında olub və xalqlıqlı vəhdəti daima uğurları şərtləndirilib: "Bu gün də Cənab İlham Əliyevin müstəqil Azərbaycanımızı dünya birliyi çərçivəsində ən mötəbər yerlərə ucaltmasında, ölkəmizin beynəlxalq arenadakı liderlik mövqeyinin möhkəmləndirilməsində, nəhəng layihələrin təşəbbüskarı və ideyaverici kimi çıxış etməsində, ümumiyyətlə, hər bir uğurlarımızda xalqın Prezidentinə etimadı və Prezidentin xalqına güvənməsi faktorunu dayanıb. Əlbəttə, bu yolu qazanmaq, əldə etmək və qorumaq çox çətin siyasi-tarixi proseslərlə müşahidə edilib. Məhz Azərbaycançılıq ideologiyasının Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılması, Prezident İlham Əliyev tərəfindən isə davam etdirilməsi faktı qeyd edilən bütün fikirləri kifayət qədər təsdiqləmiş olur. Ümumiyyətlə, bu gerçəklik möhkəm əsaslara söykənən dövlətçilik, Azərbaycançılıq ruhunun, ideologiyasının bariz təəcəssümüdür ki, bizlər həmin tarixi məqamların canlı şahidləriyik və bir vətəndaş olaraq bu gerçəklikləri gələcək nəsillərimizə çatdırmaq da bizim məsuliyyətimizdədir".

Ceyhun Rəsimov

Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu

Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasına 338 yeni yoluxma faktı qeydə alınıb, 209 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 10 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 948 nəfər müalicə olunaraq sağalıb, 126 nəfər vəfat edib, 4 588 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 801, ötən müddət ərzində isə ümumilikdə 391 699 test aparılıb.



Ermənistanın işğalçılıq siyasəti Avropa Parlamentində etiraf olunur

Avropa Parlamentinin təmsilçiləri işğal olunmuş Dağlıq Qarabağdan Azərbaycanın işğal altında olan digər rayonlarından keçməklə Ermənistanı yeni avtomobil yolunun çəkilişini tənqid ediblər. Onlar bəyanat yayaraq yolun çəkilişinə sət etirazlarını bildiriblər. Bu bəyanat Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətinin artıq beynəlxalq səviyyədə ciddi tənqid və etirazla qarşılandığını, etiraf olunduğunun göstəricisidir. AZƏRTAC Milli Məclisin Müdafiə, təhlükəsizlik və korupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun bu mövzu ətrafında qeydlərini təqdim edir.

Cənubi Qafqazın aparıcı dövləti, global enerji təhlükəsizliyi məsələlərində söz sahibi, kosmik klubun üzvü, beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi tranzit qovşağı və sair... Bütün bunlar müstəqilliyinin bərpasının üçüncü onilliyini yaşayan Azərbaycan dövlətinin qısa zaman kəsiyində nail olduğu möhtəşəm uğurların, siyasi-iqtisadi yüksəlişinin nümunələridir. Təsədüfi deyil ki, bu yüksəliş Azərbaycanı həm də öz tarixinin ən qüdrətli dövləti kimi təqdim etməyə imkan verir.

Azərbaycan bölgənin aparıcı dövlətidir

Əlbəttə ki, bu sadalananlar dövlətimizin bu gününü xarakterizə edən uğurların sadəcə bir qisimidir. Bu inkişaf yolunun əsası 27-ci ili tamam olan 15 iyun - Milli Qurtuluş Günündən başlayır. Müasir tariximizə məhv olmaqdan yüksəlişə, parçalanmaqdan güclü dövlətçiliyə, tənəzzüldən inkişafa, anarxiyadan sabitliyə doğru dönüş nöqtəsi kimi daxil olan həmin gündən xalqımızın dahi oğlu Heydər Əliyev öz xilaskarlıq missiyasına başlayaraq, indi hər birimizin haqlı olaraq gücü, qüdrəti və əsl müstəqilliyi ilə fəxr etdiyimiz müasir Azərbaycan dövlətinin əsasını qoydu.

Bu gün Azərbaycan məhz Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu ilə inamla gələcəyə doğru irəliləyir. Ötən 17 ildə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə qazanılan hər bir nailiyyət təsdiq edir ki, bu yolun, bu siyasətin alternativləri yoxdur.

Hazırda Azərbaycanın iqtisadi inkişafı ilə yanaşı, siyasi cəhətinə görə də yerləşdiyi bölgənin aparıcı dövləti olması təsdiqləyir ki, yürüdülməsinə siyasətin həqiqətən alternativ yoxdur. Bütün bu realiaqlar həm də Azərbaycanın global səviyyədə söz sahibi, beynəlxalq münasibətlər sistemində özünün konkret və qətiyyətli mövqeyi olan dövlətlərdən biri kimi çıxış etməsini şərtləndirir. Azərbaycanın tam müstəqil siyasət yürütməsi, öz siyasi kursunu kənar siyasi diktələrdən asılı olmadan müəyyən etməsi bütün xarici siyasi-iqtisadi mərkəzlərin qəbul və etiraf etdiyi tarixi həqiqətdir.

Təbii ki, bütün bunlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində, aparılan sülh danışıqlarında Azərbaycanın üstün mövqeyinin təmin olunmasına xidmət edən mühüm siyasi uğurlar kimi də çıxış edir. Bu gün Azərbaycanın yeganə problemi torpaqlarımı-

zın bir qisminin Ermənistanın işğalı altında olmasıdır. Hələlik rəsmi Bakı sülh danışıqları ilə problemin ədalətli həllinə çalışır.

Bu prosesdə görünən odur ki, artıq Ermənistanın və dünya ermənilərinin yalan və saxta iddiaları əvvəllər olduğu kimi, beynəlxalq səviyyədə ciddi dəstək qazanmır. Çünki Prezident İlham Əliyevin müəyyən etdiyi hücum diplomatiyası və Azərbaycanın daha güclü dövlətə çevrilməsi, beynəlxalq nüfuzunun yüksəlməsi dünya çapında erməni yalanlarına böyük zərbə vurub.

Bütün bunlar 2016-cı ilin Aprel döyüşlərindən və daha sonra N.Paşinyanın Ermənistanda baş nazir kürsüsünə əyləşməsindən sonra daha aydın hiss olundu. Belə ki, Azərbaycanın qələbəsi ilə yekunlaşan Aprel döyüşlərində Ermənistan beynəlxalq səviyyədə dəstək qazana bilmədi və həmin il mayın 16-da Vyanada Prezident İlham Əliyevlə Ermənistanın sabiq prezidenti S.Sarkisyan arasında keçirilən danışıqlarda işğalçı tərəfin pərt vəziyyətə düşdüyü, danışıqlarda psixoloji üstünlüyün Azərbaycanın tərəfinə keçdiyi, ən əsası rəsmi Bakının öz şərtlərini diktə etdiyi aydın görünürdü. Həmsədrlərin də aprel hadisələrindən sonra status-kvonun dəyişməsinin la-büdlüyünü daha tez-tez səsləndirməyə başlamaları Azərbaycanın danışıqlardakı üstün mövqeyinin təsdiqi idi.

Rəsmi Bakının diplomatik üstünlüyü

2018-ci ilin mayında baş nazir vəzifəsinə gələn N.Paşinyan ölkəsinin Azərbaycan qarşısındakı mövqelərinin zəif olduğunu anlayaraq danışıqlar formatından imtinaya cəhd etdi. Belə ki, hakimiyyət dəyişikliyinə sonra Paşinyan münaqişənin həlli ilə bağlı mövcud danışıqlar prosesinin ziddinə olan bəyanatlar verməyə başlamışdı. Siyasi təcrübəsizliyi səbəbindən hətta onun atdığı addımlarla verdiyi bəyanatlar arasında ciddi ziddiyyətlər yaranmışdı. Əsas ziddiyyətli məqam isə Ermənistan tərəfinin danışıqlar prosesinin formatının dəyişdirilməsi, Dağlıq Qarabağdakı separatçı rejimin müzakirələrə cəlb edilməsi təşəbbüsü idi. Bu, Ermənistanın yeni rəhbərliyinin məqsədyönlü şəkildə bütün danışıqların əngəllənməsinə və iflic halına salınmasına gətirib çıxarmaq cəhdindən başqa bir şey deyildi.

Lakin prosesin formatının dəyişdirilməsi ilə bağlı Ermənistan rəhbərliyinin tələbləri ilk gündən



beynəlxalq dəstək qazanmadı. ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr formatın dəyişdirilməsi barədə təklifi yaxına belə buraxmadılar. Avropa İttifaqı rəsmiləri də formatın dəyişdirilməsinə etiraz etdilər. Yaxşı xatırlayırıq ki, ötən il martın əvvəllərində Brüsseldə N.Paşinyanla birgə keçirdiyi mətbuat konfransında Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının komissarı Yohannes Han Ermənistan baş nazirinin fikirləri ilə razılaşmayaraq, münaqişənin nizamlanması üzrə mövcud danışıqlar formatının saxlanılmasının vacibliyini vurğuladı. Nəticədə işğalçı rejim əvvəlki formatda danışıqlar masasına qayıtmaq məcburiyyətində qaldı.

Ötən il martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və N.Paşinyan arasında keçirilən görüşdən sonra Ermənistanın yeni rəhbərliyinin yersiz tələb və iddialarına son qoyuldu və beləliklə formatın əvvəlki kimi saxlanılması Azərbaycanın danışıqlardakı diplomatik üstünlüyü oldu.

Dünya erməni yalanlarına artıq inanmır

Bu yerdə haşiyə çıxaraq Ermənistanın və dünya ermənilərinin əzəli Azərbaycan torpaqları olan işğal olunmuş Dağlıq Qarabağın və həmçinin ətraf rayonların ilhaqına beynəlxalq dəstək qazanmaq üçün onilliklərdən bəri həyata keçirdiyi təbliğatın artıq iflasa uğramaqda olduğuna dair başqa bir faktı qeyd etmək istəyirəm.

Məlum olduğu kimi, 2018-ci ilin payızında Fransanın Alforvil, Valas, Sent-Etyen və Arnuvill şəhərlərinin bələdiyyə başçıları Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmişdilər. Bu səfərlər ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərinin və Azərbaycan qanunlarının kobud şəkildə pozulması demək idi. Çünki işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarıdır. Ona görə bu ərazilərə səfər edərək separatçı rejim nümayəndələri ilə görüşən fransalı bələdiyyə rəhbərləri beynəlxalq hüququn normalarını kobud şəkildə tapdalamış, həm də Azərbaycan-Fransa siyasi münasibətlərinə zidd olan hərəkətlərə yol vermişdilər. Bu səfərlər əvvəlcədən məqsədyönlü və planlaşdırılmış şəkildə həyata keçirilmişdi. Belə ki, səfərlər zamanı bələdiyyələrin rəhbərlərini Fransa Milli Assambleyasının sabiq deputatı,

Azərbaycana qarşı hər zaman qərəzli mövqeyi ilə seçilən və erməni lobbisinin təsiri altında olan Fransua Poşbluanın, habelə Fransada fəaliyyət göstərən qondarma rejim ilə "dostluq dərəcəsi"nin üzvlərinin müşayiət etmələri göstərirdi ki, məqsəd Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin düşünülmüş formada təşviqidir. Bu mənada Fransa bələdiyyə başçılarının səfərləri işğalın və azərbaycanlıların etnik təmizlənməsinə əsaslanan status-kvonun təşviqini həyata keçirmək baxımından birbaşa təxribat idi.

Bu səfərlərdə iştirak edənlərin işğaldan əvvəl azərbaycanlıların yaşadığı şəhər və rayonların qondarma yerli hakimiyyətləri ilə "dostluq xartiyalarını" imzalamaları isə o demək idi ki, Fransanın bələdiyyə başçıları Azərbaycan torpaqlarının işğalını, azərbaycanlıların əzəli, tarixi torpaqlarından etnik təmizlənmələrini qəbul edir və dəstəkləyirlər. Bu, özü-özlüyündə cinayət idi. Ən əsası həmin "sənədlər" heç bir hüquqi qüvvə daşıyırdı.

Lakin Azərbaycan dövlətinin uğurlu diplomatiyası nəticəsində həmin bələdiyyələrin Dağlıq Qarabağın separatçı rejimi ilə imzalandıqları "xartiyalar" elə Fransa məhkəmələri tərəfindən ləğv edildi. Bu işdə Birinci vitse-prezident Mehriban Əliyevanın Fransa səfəri zamanı apardığı danışıqlar, belə hadisələrin Azərbaycan-Fransa münasibətlərinin ruhuna zidd olmasını bu ölkənin siyasi rəhbərliyinin diqqətinə çatdırması əsas rol oynadı. Təsədüfi deyil ki, erməni diasporunun nümayəndələri ilə görüş zamanı Prezident E.Makron da bu tipli xartiyaların imzalanmasını və işğalçı rejimlə Fransa şəhərlərinin əlaqələrinin qurulmasını ölkəsinin dövlət maraqlarına, beynəlxalq öhdəliklərinə və beynəlxalq hüquqa zidd olduğunu bildirmişdi. Beləliklə, bu hadisə Azərbaycanın Ermənistan, dünya ermənilərinə və erməni təəssübkeşlərinə vurduğu növbəti diplomatik zərbə oldu.

Azərbaycan həm də hərbi üstünlüyə malikdir

Danışıqlar prosesində Azərbaycan Ermənistanı siyasi küncə sıxışdırıb. Eləcə də hərbi baxımdan Azərbaycanın Ermənistan üzərində aşkar üstünlüyə malik olması faktıdır. Aprel döyüşləri bunun təsdiqidir. Bəli, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşımızda dayanan əsas vəzifələrdən biri ordumuzun gücləndirilməsi, döyüş qabiliyyətinin daim artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsidir.

Rəsmi Bakı bunu heç vaxt gizlətmir və Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artırılması üçün inkişaf etmiş hərbi sənayesi olan dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirir. Ən əsası odur ki, döyüş imkanlarının artırılmasında

keyfiyyətə xüsusi üstünlük verir. Təsədüfi deyil ki, ordumuzun arsenalına müasir hərbi sənayesinin ən son texnologiyaları cəlb olunub və bununla da Azərbaycan Silahlı Qüvvələri modern hərbi gücə çevrilib. Hədəfləri uzaqdan ən yüksək dəqiqliklə məhv edən yaylın atəş sistemləri, müasir tanklar, piyada döyüş maşınları, zirehli transportyorlar, özüyəriyən artilleriya qurğuları, reaktiv yaylın atəşi sistemləri, taktiki raket və zenit-raket kompleksləri, minaatan kompleksləri, ağır od atan sistemlər, pilotsuz uçuş aparatları və digər texnikalar Azərbaycanı öz döyüş imkanlarını əhəmiyyətli dərəcədə yüksəltməyə və müasir tələblər səviyyəsinə çatdırmağa imkan verib. O cümlədən dünyada ən qabaqcıl hava hücumundan müdafiə sistemi hava məkanımızı etibarlı şəkildə nəzarətdə saxlayır.

Bu mənada inkişafın Azərbaycan nümunəsinin əsas göstəricilərindən biri də ordumuzun qüdrətlənməsi, döyüş qabiliyyətini artırmasıdır. Təsədüfi deyil ki, beynəlxalq təşkilatların tərtib etdikləri reyting cədvəlində Azərbaycan hərbi qüdrəti baxımından Ermənistanı xeyli qabaqlayır.

Dağlıq Qarabağın və ətraf rayonların işğalının Avropa İttifaqı strukturlarında tanınmasının təsdiqi

Aprel döyüşlərindən və Naxçıvandakı Günnüt zəfərindən sonra ordumuz cəbhə xəttində strateji üstünlüyünü artırıb. Xüsusiən Naxçıvandan Yerevan-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarətin təmin edilməsi mühüm hadisədir və bu, Ermənistanın siyasi-hərbi dairələri tərəfindən xüsusilə narahatlıqla qarşılanır. Elə buna görə də Ermənistan yenidən hərbi əməliyyatların başlayacağı təqdirdə yol infrastrukturuna baxımından zəif nöqtələrini gücləndirməyə çalışır. İşğal olunmuş Dağlıq Qarabağdan Azərbaycanın işğal altında olan digər rayonlarından keçməklə Ermənistanı yeni avtomobil yolunun çəkilməsi də erməni tərəfinin narahatçılığının göstəricisidir.

Ermənistanı ölkəmizin hazırda işğal altında olan Dağlıq Qarabağ bölgəsi ilə birləşdirən növbəti, üçüncü yolun çəkilişi işğalçı dövlət tərəfindən Azərbaycanın işğal olunmuş bölgələrində həyata keçirilən qeyri-qanuni fəaliyyətin bir hissəsidir. Bu, işğalçı Ermənistanın Azərbaycan torpaqlarında qeyri-qanuni fəaliyyəti ilə bağlı ilk fakt deyil. Ən əsası odur ki, artıq Ermənistanın bu əməlləri beynəlxalq səviyyədə ciddi tənqid və etirazla qarşılanır. Bu günlərdə Avropa Parlamenti təmsilçilərinin bu yolun çəkilişini tənqid etmələri, bəyanat yayaraq sət etirazlarını bildirmələri də göstərir ki, erməni yalanları artıq beynəlxalq səviyyədə əvvəlki kimi qəbul olunmur.

Əvvəli Səh. 6

Ermənistanın işğalçılıq siyasəti Avropa Parlamentində etiraf olunur

Bəyanatın müəllifləri Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Jelena Zavko və Ermənistan üzrə məruzəçisi Trayan Baseskudur. Onların Ermənistanla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanatında deyilir: "Prinsip etibar ilə biz Şərq Qonşuluğundakı regional əməkdaşlığı, əlaqələri və insanlar arasındakı əlaqələri inkişaf etdirən layihələri dəstəkləyirik. Lakin bu magistralın inşası qərarı Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan qəbul edilib və beynəlxalq hüquq pozulub. Bundan əlavə, bu addım Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq əhatə edə bilər. Buna görə də bu təşəbbüsdən çox təəssüflənirik, çünki bu, etimad, sülh və barışıq mühiti yaratmağa kömək etmir. Biz ATƏT-in Minsk qrupu həmsədrələrinin səylərinə və onların 2009-cu ildə təsdiqlənən Əsas Prinsiplərinə dəstəyimizi bir daha bəyan edirik.

Bu vasitəçiliyin uğur qazanması üçün biz Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində münafişinin sülh yolu ilə həllinə dair danışıqlarda öz öhdəliklərini gücləndirməyə çağırırıq".

Bu bəyanat Azərbaycanın Dağlıq Qarabağ münafişinin həllinə dair mövqeyi ilə uzlaşaraq Avropa Parlamenti təmsilçilərinin məsələyə ədalətli yanaşmasıdır. Belə ki, məlum həqiqətlərə Avropa Parlamenti səviyyəsində yenidən işıq salan bəyanat ilk növbədə Dağlıq Qarabağın məhz Ermənistan tərəfindən işğal edilmiş region olduğunu Avropa İttifaqı strukturlarında daha artıq dərəcədə tanınmasının növbəti təsdiqidir. Bəyanatda "Yeni infrastruktur yolu, həmçinin işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarından keçməklə Ermənistandakı Qafanı Dağlıq Qarabağdakı Hadrut ilə birləşdirəcək" ifadəsinin yer alması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Çünki bu ifadədən çıxan nəticə işğal faktının Dağlıq Qarabağın

özünə də şamil edilməsidir ki, bu da Dağlıq Qarabağın statusunun işğal olunmuş ətraf rayonlardan fərqli olduğunu iddia edən Ermənistanın mövqeyinə vurulan böyük zərbədir.

Xüsusilə qeyd etmək lazımdır ki, bəyanatın müəllifləri ikibaşlı və quru ifadələrdən uzaq olmaqla, hadisələrə tamamilə real və doğru yanaşıblar. Görünən odur ki, aparıcı Avropa təsisatları özlərində güc tapıb işğal faktını etiraf edər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münafişinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyə bilərlər. Bu mənada bəyanatın vaxtilə Azərbaycan qarşı ədalətsiz qərarlar qəbul edən Avropa Parlamentinin təmsilçiləri tərəfindən verilməsi olduqca təqdirəlayiqdir. Digər beynəlxalq təşkilatlar, o cümlədən ATƏT və Avropa Şurası bundan dərs götürməli, ikili standartlar mövqeyindən əl çəkməli və münafişinin həllində ədalətli mövqə ortaya qoymalıdır. Çünki ayrı-ayrı dövlətlərin ərazi bütövlüyünün pozulmasına etinasız münasibət göstərilməsi, o cümlədən separatçı qüvvələrə münasibətdə ikili standartlardan yanaşılması Avropanın elə öz başında çatlayır. Belə ki, İspaniyanın Kataloniya bölgəsində uzun illər davam edən separatçı hərəkatın ölkənin ərazi bütövlüyünü sual atında qoyması məhz ikili standartlar siyasətinin Qərbin özünə qarşı çevrilməsinin aydın təzahürü idi. Lakin İspaniyadan fərqli olaraq Dağlıq Qarabağın işğalına və burada işğalçı rejimin yaradılmasına bütün Avropa təsisatları səviyyəsində ədalətli yanaşma yoxdur. Avropanın sabitliyi və təhlükəsizliyi isə ilk növbədə bütün bu cür hadisələrə, dövlətlərin ərazi bütövlüyünün təmin olunmasına ədalətli mövqenin ortaya qoyulmasından keçir. Çünki əks-təqdirdə sülhün və təhlükəsizliyin pozulmasına yönəlik yeni presedentlərin meydana çıxması qaçılmazdır.

Onu da qeyd etmək istərdim ki, danışıqların nəticəsiz qalacağı və döyüş əməliyyatları yenidən alovlanacağı təqdirdə Dağlıq Qarabağı Ermənistanla birləşdirən magistral yollardan istifadə etmək Ermənistanla qismət olmayacaq. Çünki Azərbaycan Silahlı Qüvvələri erməni hərbi birləşmələrinin istifadəsində olan istənilən yol infrastrukturunu məhv etmək gücündədir. Azərbaycan Müdafiə Nazirliyinin bununla bağlı bəyanatında deyilir: "Azərbaycan Ordusunun 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yollar tərəfimizdən nəzarətə götürülüb. Strateji cəhətdən əlverişli vəziyyətimiz düşməni xeyli vəsait xərcləyərək yeni yollar çəkməyə məcbur edir. Azərbaycan Ordusunun silahlanmada olan atəş vasitələri düşmənin bütün əməliyyat dərinliyindəki hərbi infrastrukturunu məhv etmək imkanına malikdir".

Güclənən Azərbaycan və tənəzzüldən çıxma bilməyən Ermənistan

Bu arada Ermənistanda baş verən hakimiyyətdaxili proseslər işğalçı ölkədə sivil siyasəti münasibətlərin hələ də formalaşmadığını, idarəçilikdə əvvəlki iqtidarların dövründə olduğu kimi, mafioz qayda-qanunların hökm sürdüyünü göstərir. Bir neçə gün əvvəl Milli Təhlükəsizlik Xidməti rəhbərinin, silahlı qüvvələrin baş qərargah rəisinin və ölkənin polis rəisinin vəzifələrindən uzaqlaşdırılmaları Paşinyanın elə öz komandası ilə dərin ziddiyyətlərinin olduğunu təsdiqlədi. Ümumiyyətlə, erməni cəmiyyətində baş nazir Paşinyana olan ümidlər artıq puça çıxıb. Vaxtilə o, ölkədə köklü dəyişikliklərin baş verəcəyini vəd etsə də, ötən iki ildə Ermənistan faktiki olaraq inkişafdan geri qalıb və vətəndaşların xarici ölkələrə miqrasiyası artıb.

Ermənistanda koronavirus pandemiyasının sürətlə yayılması isə Paşinyanın mövqələrini daha da sarsıdıb. Ermənistanın baş naziri virusun sürətlə yayılma səbəbini əvvəlki iqtidarların dövründə səhiyyə sisteminin inkişafına diqqət yetirilməməsi ilə əlaqələndirməyə çalışsa da, erməniləri buna inandırma bilməyib. Bu günlərdə Paşinyanın potensial rəqibi olan "Çiçəklənən Ermənistan" partiyasının rəhbəri Q.Tsarukyanın və tərəfdarlarının saxlanılması isə Ermənistanda siyasi ziddiyyətləri yeni mərhələyə yüksəldib.

Beləliklə, Cənubi Qafqaz ölkələrinin vəziyyətindən söz açarkən Azərbaycanın yüksəlişi, Ermənistanın isə daxili ziddiyyətlər burulğanından çıxma bilməməsi bölgənin əsas siyasi reallıqları kimi nəzərdən keçirilir. Güclü, bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmuş və bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan və öncə sıxılmış, sosial və iqtisadi kataklizmlər yaşayan, çıxılmaz vəziyyətə düşmüş Ermənistan - regionun reallığı budur. Azərbaycanın yolu dəqiq, aydın və işıqlıdır. Ermənistanın isə siyasi, sosial-iqtisadi və demografik problemlər, ən əsası işğalçılıq siyasətindən əl çəkə bilməməsi səbəbindən gələcəyi qaranlıqdır. Azərbaycan öz aparıcı mövqeyi ilə Ermənistanı bütün kommunikasiyalardan kənarda saxlayıb. Bölgənin inkişafına xidmət edən beynəlxalq tranzit yollar, enerji layihələri işğalçı ölkədən yan keçir.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin yaratdığı yeni reallığı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münafişinin Azərbaycanın milli maraqları çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tam zəmin yaradıb. Bu siyasətin nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü təmin edəcəyi gün uzaqda deyil.

Dövlət Sərhəd Xidməti Akademiyasının növbəti məzunlarının təntənəli buraxılış mərasimi olub

Yaradılmasının 13-sü ildönümünü qeyd edən Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyası böyük inkişaf yolu keçərək qabaqcıl hərbi təhsil müəssisəsi səviyyəsinə yüksəlib. Bu müddət ərzində DSX-nin Akademiyasında Azərbaycan dövlətçiliyinə sədaqətli, peşəkar sərhədçi zabitlərin hazırlanması, hərbi qulluqçuların döyüş hazırlığının təkmilləşdirilməsi, dövlət sərhədinin mühafizəsi və hərbi sahəsində elmi tədqiqatların aparılması üçün müəkkəmməl elmi-pedaqoji potensial və ən yüksək standartlara cavab verən modern texniki baza formalaşdırılıb.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirləblər ki, iyunun 16-da Dövlət Sərhəd Xidməti Akademiyasının növbəti məzunlarının təntənəli buraxılış mərasimi keçirilib.

Dövlət himninin ifası ilə başlanan tədbirdə ulu öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mü-

hafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində yüksək nailiyyətlərin əldə olunduğu qeyd edilib.

Milli sərhədçi kadrların hazırlanmasına xüsusi önəm verən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2010-cu ildə DSX Akademiyasının açılış



mərasimindəki çıxışında sərhədçilər qarşısında qoyduğu - şəxsi heyətin döyüş və peşəkar hazırlığının gücləndirilməsi, bilikli, savadlı və vətənpərvər, Azərbaycan dövlətçiliyinə sadiq zabitlərin yetişdirilməsi kimi tapşırıqların ən yüksək səviyyədə icra olunduğu, görülmüş tədbirlər nəticəsində Dövlət Sərhəd Xidmətinin Akademiyasının təkcə ölkəmizin deyil, regionun beynəlxalq səviyyəli qabaqcıl ali hərbi təhsil müəssisələrindən birinə çevrilməsi qüurla vurğulanıb.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb, dövlət bayrağımızın qısa müddətdə işğaldan azad olunacaq şəhər və kəndlərimizdə dalğalanacağı, Heydər Əliyev dövlətçiliyinin əsgəri olan Azərbaycan sərhədçilərinin Ali Baş Komandanın bütün əmr və göstərişlərini ən yüksək səviyyədə icra etməyə daima hazır olmaları xüsusi qeyd olunub.

DSX Akademiyasını bitirən leytenantlara diplomlar təqdim olunub və gənc zabitlər "Sərhədçi andı"nı qəbul ediblər. Tədbirin sonunda zabitlər və kursantlar təntənəli marşla tribunanın önündən keçiblər.

İnsanın Həyata və Ölümə münasibəti sözsüz ki, dünyəvi məzmun daşıyır, onu həm də ümumbəşəri mədəniyyətdən kənarda təsəvvür etmək olmaz. Həkim və tibb işçisi üçün isə onun peşə əlaqəsi və dəyəri ilə əlaqəsi var. Bu mənada Həyata və Ölümə münasibət prosesində tibbin maraqları fəlsəfinin, hüququn, dinin, ədəbiyyatın və incəsənətin maraqları ilə üst-üstə düşür. Bütün hallarda tibb üçün bu məsələ xüsusi problemlidir, yəni, burada reallıq və təcrübə mühüm rol oynayır, çünki həkim müxtəlif vəziyyətlərdə daim o problemlə - "olum ya ölüm"lə üzləşir.

Məlumdur ki, hələ qədim zamanlardan təbabətlə məşğul olan həkim üçün ali etik norma müəyyən edilmişdi: "Non nocere!", yeni zərər vurma! Daha dəqiq desək, pasiyentin həyatına, sağlamlığına, dinciliyinə zərər vurma! Xəstənin həyatına və şəxsiyyətinə ehtiram göstərmək həkimlik etikasının ana xəttidir. Hippokratdan ta bu günə kimi qüvvədədir və öz mahiyyətini də itirməyib. O zamandan tibbdə insan həyatı və onun sağlamlığı problemi həyatın əsas etik normasına dönüb.

Əlbəttə, zaman-zaman həkimlik peşəsiylə bağlı, təbabətlə həyatın mənavi-əxlaqi mənası və münasibətlərinə dair müxtəlif filosofların müxtəlif baxışları və konsepsiyaları olub, bu gün də mövcuddur. Bulqakovun, Dos-toyevskinin, Bekonun, Frankin, Fyodorovun və onlarca zəka sahiblərinin Hippokrat andından qaynaqlanan etik normalarının əsas məğzini elə insan sağlamlığı təşkil edib. Bütün bu ümumi baxışlar məcmuəsindən savayı, bir də var canlı etika, yeni kökü qədim hind sivilizasiyasının buddist ideyaları ilə mayalanan etika. Bu təlimə görə, bizim planetimiz Od dövrünə qədər basıb; burada psixi enerjinin rolu getdikcə çoxalır və o da təbiətin mənavi yeniləşməsinə ehtiva edir. "Canlı etika" həm də həmrəylik deməkdir, birlik simvoludur, humanistik, mərhəmət, şəfqət, ədalət kimi fəzilətləri özündə cəmləndirir. Bu gün belə etik-fəlsəfi dəyərləri özündə birləşdirən baxışlar çoxdur, onları da birləşdirən bir ümumi xətt var: ən qiymətli dəyər HƏYAT-dır.

Lakin mən bu gün, dünyanın belə bir ağır durumunda, xüsusilə, ən qiymətli dəyər olan insan həyatına qəflətdən və amansızcasına hücum edən naməlum bir düşmənin - koronavirus pandemiyasının, COVID-19 virusunun sürətlə yayıldığı və ölkəmizi də qismən bürüdüüyü bir zamanda bizim qəhrəman səhiyyə işçilərinin vəzifə



Rəşad Mahmudov, Millət vəkili

borclarıyla yanaşı, vicdanlı və məsuliyyətli əməyi barədə söz açmaq istəyirəm. Bilirsiniz ki, səhiyyə sistemi təkcə həkimlərdən ibarət deyil; həkimlər bu sistemin çox cüzi faizini təşkil edir. Burada minlərlə personal çalışır: tibb işçiləri, yuxarı və orta menecment, texniki personalar, əczaçılar, təchizatçılar... Səmimi deyirəm - bu gün əsas yük, güc və enerji də onların üzərinə düşür. Həkim-xəstə münasibətləri, həkim-personal münasibətləri, personal-menecment münasibətləri, xarici və daxili əlaqələr və tənzimləmələr...bütün bunlar nəhəng bir səhiyyə sisteminin normal işləməsi üçün lazım olan ən mühüm idarəetmə prosesləridir; belə bir ağır durumda bu işlərin öhdəsindən bacarıqla gəlmək sözün əsl mənasında qəhrəmanlıqdır. Çöldən hər şey asan görünə bilər, amma mənə inanın - bu görünən kimi deyil...

Mən sadəcə tibbi baxımdan həkimin vəzifə borcunu yerinə yetirməsində Hippokrat andı kimi etik dəyərdən yox, bütövlükdə tibb və səhiyyə işçilərimizin öz işlərinə vicdanla yanaşmasını, məsuliyyətlərini və öhdəliklərini daha mükəmməl bir şəkildə icra etdiklərini vurğulamaq istərdim. Bəs bunlar hansı meyarlarla ölçülür? Onları necə müəyyən etmək olar? Mən quru statistik rəqəmləri misal gətirmək istəmirəm, bunlar sizə məlumdur. Sadəcə, səhiyyə işçilərimizin bu günlər görünməyən, daha doğrusu, ictimaiyyətə məlum olmayan ağır və şərəfli əmək fəaliyyətini dilə gətirmək istəyirəm. Bayaq vicdan məsələsini elə belə qeyd etmədim. Əvvəla yaxşı həkimin, tibb işçisinin vicdanlı olmasının bəhrəsi ruhi sakitlikdir. Və mən düşünürəm ki, bu təyin təkcə həkimə yox, bütün bəşər övladına aid ola bilər: bir an-

Hippokrat andı, vicdan və məsuliyyət hissi

lıq düşünün, ruhən özünü arxayın və əmin hiss edən adam vicdanı qarşısında necə ola bilər? Əlbəttə, bu məsələdə həkimlik sənəti üçün bir çox başqa amillər də tələb olunur: həkimin, ya bir tibb işçisinin, ya da elə orta səhiyyə işçisinin dürüstlüyü, mədəniyyəti və intellektual təfəkkürü olmalıdır ki, ona etibar ələsinlər, inansınlar. Yalnız bundan sonra onun nə dərəcədə həkimlik, yaxıd tibb işçisi vəzifə borcunu yerinə yetirərək əxlaq prinsiplərinə necə riayət etməsindən danışmaq olar. Onun vicdanı qarşısında məsuliyyəti həm də bununla müəyyən edilir ki, peşəkarlığı hansı səviyyədədir, ona inanırlarmı, etibar edirlərmə?

Qeyd edim ki, vicdan və ləyaqət məsələsi təkcə həkimin, yaxud səhiyyə işçisinin özündən asılı deyil, həm də çox vaxt dövlətin ona yaratmış olduğu şəraitdən asılı olur. Gəlin görək son illər dövlətimiz səhiyyə üçün, səhiyyə işçilərimiz üçün nələr edib? Fəxarət hissiylə bildirirəm: dövlət başçısı cənab İlham Əliyevin bilavasitə təşəbbüsü ilə səhiyyə sahəsində aparılan islahatlar təkcə Azərbaycanda deyil, dünyada da artıq yüksək qiymətləndirilir. Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə Bakıda keçirilən tədbirlərdə bu dəyərləndirmələr dəfələrlə səslənib və deyilib. Səhiyyəmizdə aparılan uğurlu islahatlar nəticəsində tibb müəssisələrinin maddi texniki bazası və kadr potensialı gücləndirilib, bütövlükdə səhiyyə sahəsində böyük nailiyyətlər əldə edilib. Müxtəlif səhiyyə müəssisələrinin, o cümlədən, xəstəxanaların, müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin, poliklinikaların inşası həyata keçirilib, səhiyyə ocaqları əsaslı təmir olunub və lazımı modern avadanlıqlarla təmin edilib. Bu sahədə inkişaf istər yeni tibb ocaqlarının inşasında, istər mövcud xəstəxana və tibb mərkəzlərinin bərpasında, istərsə də tibb müəssisələrinin ən müasir avadanlıqla təchiz edilməsində özünü daha qabarıq göstərir. Bütün bunlar sübut edir ki, Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin edilməsi istiqamətində icra olunan layihələri dövlətimizin başçısı daim nəzarətdə saxlayır. Bu layihələr, eyni zamanda, vətəndaşımızın məhz ölkəmizdə yüksək səviyyəli tibbi xidmətlərdən yararlanması ilə bağlı görülən mühüm işlərin davamlı olduğunu göstərir. Onu da əlavə edim ki, səhiyyə işçilərimizin həyat və məişət şəraiti də xeyli yaxşılaşıb, bu sahədə də yeni-yeni addımlar atılmaqdadır.

Koronavirus (COVID-19) pande-

miyasının yaratdığı kəskin dalğalanmalar bizim ölkənin iqtisadiyyatına, iş ahənginə, eləcə də bütün sahələrə mənfi təsirinə azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam və göstərişləri, habelə ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gündəlik diqqət və qayğısı ilə bütün səhiyyə sisteminin səfərbər olunması bu bələdan bizim çox az zərərle çıxacağımıza böyük inam yaradır.

Qeyd edim ki, koronavirus pandemiyası başlayandan bu günə qədər dövlətimiz çox böyük tədbirlər həyata keçirib. Cənab Prezidentin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu yaxınlarda Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışında karantin tədbirləri ilə bağlı səsləndirdiyi qiymətli fikirlər biz həkimləri də səfərbər edərək daha məsuliyyətli olmağa, eyni zamanda, pandemiya qarşı mübarizədə qayda və qanunlara əməl etməyə çağırır.

Xalqımız dünyanı cənginə alan pandemiya dövründə bir daha əmin oldu ki, dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub. Cənab Prezident bir daha bəyan etdi ki, "şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığına mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik. Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur".

Bəli, bu gün qürurla bildirirəm ki, cənab Prezidentin və hörmətli Birinci vitse-prezidentin xalq naminə həyata keçirdikləri səmərəli addımlar nəticəsində COVID-19 virusuna qarşı önleyici tədbirlər alınır, koronavirusla mübarizənin bazası gücləndirilir. Beynəlxalq aləmdə də Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirə layiqdir. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırıb, özü də bir neçə dəfə.

Bunu da qeyd etməyi özümə borc bilirəm: dövlətimizin başçısı fədakar peşə sahibləri olan həkimlərimizin əməyini də yüksək qiymətləndirib. Pandemiya ilə mübarizədə həkimlər ön xətdədir və tibbi personal dövlətin qayğısını hiss edir, onlar bu çətin günlərdə vətəndaşlarımızın sağlamlığı üçün çalışırlar. Xüsusilə həkimlərin fəaliyyətini, fədakarlığını qiymətləndirmək istərdim. Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir. Mən də bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər, çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanında olurlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, səhiyyə işçilərimizin fədakarlığı hesabınadır. Bizdə yoluxanların sayı da o biri ölkələrə nisbətən çox azdır, çünki bizdəki yanaşma əvvəldən ən düzgün, ən humanist yanaşma oldu.

Buna görə də vətəndaşlarımıza bir daha müraciət etmək istəyirəm ki, pandemiya qarşı mübarizədə qayda və qanunlara əməl etsinlər, sağlamlıqlarını qorusunlar. Məsuliyyətli, nizam-intizamlı olsunlar. Xüsusi karantin rejiminə pozmasınlar, vətəndaş həmrəyliyi göstərsinlər. Bu günlər hər bir vətəndaşımızın bunu dərk etməsi vacibdir. Bir məsuliyyətsiz adam yüz nəfəri yoluxdura bilər, onların və özünün həyatını risk altına atmış olar. Axı bizim həkimlərimiz və tibb işçilərimizin həyatı da risk altındadır! Mən onların bu qorxulu xəstəliklə mübarizədə necə fədakarlıq nümayiş etdirdiklərini də şahidiyəm. Orta tibb personalının, tibb bacılarının qısa müddət ərzində modern tibb ləvazimatlarından və cihazlarından istifadə etmək bacarıqları, heç nəyə baxmadan, gecə-gündüz COVID-19 virusuna yoluxmuş vətəndaşlarımızın xidmətində durmaları, minlərlə riskli və ya yoluxmuş pasiyentin test yoxlamalarını aparmaları, laborator analizlərin vaxtında və dəqiq yerinə yetirmələri sadəcə mənə heyrət doğurur! Mən onların bu vətənpərvərliyi və fədakarlığı qarşısında baş əyirəm.

Bilirsiz, həkimin rolu ilk növbədə insanın həyat və sağlamlığı ilə əlaqədardır. Məncə, onun vəzifə borcundan savayı vicdanı da, məsuliyyət hissi də məhz pasiyentə qarşı münasibətdə özünü bürüzə verir, bütövlükdə isə səhiyyə işçilərinin həm öz həmkarlarına, həm də cəmiyyətə münasibətlərində özünü göstərir.

Fürsətdən istifadə edib bayram günündə bütün səhiyyə işçilərimizi təbrik edir, onlara son dərəcə ağır və yorulmaz fəaliyyətlərində dözümlü, səbir və möhkəm iradə arzulayıram.

əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır.

Səhiyyə sahəsində aparılan islahatların davamı olaraq icbari tibbi sığortanın tətbiqi hökumətin səhiyyə sahəsində apardığı islahatların tərkib hissəsidir. İcbari tibbi sığortaya keçid ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığını artırır. İcbari tibbi sığorta müasir və keyfiyyətli tibbi xidməti təmin edən səhiyyənin maliyyələşdirilməsinin yeni formasıdır.

Bütün bunlar sübut edir ki, Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin edilməsi istiqamətində icra olunan layihələri dövlətimizin başçısı Gənab İlham Əliyev daim nəzarətdə saxlayır. Bu layihələr, eyni zamanda, vətəndaşlarımızın məhz ölkəmizdə yüksək səviyyəli tibbi xidmətlərdən yararlanması ilə bağlı görülən mühüm işlərin davamlı olduğunu göstərir.

Bugünkü durumda koronavirusla mübarizədə həkimlərin fədakarlıq göstərməsi bu peşə sahiblərinin nə qədər müqəddəs bir fəaliyyətlə məşğul olmasını bir daha önə çəkdi. Koronavirusla mübarizəyə cəlb olunmuş həkimlərin məvaciblərinin artırılması ilə bağlı dövlət başçısı Sərəncamı imzaladı. Həkimlər insan sağlamlığı, insanın yaşaması uğrunda öz həyatlarını təhlükəyə qoyurlar. Həkimlər ən xoş sözlərə, ən böyük təşəkkürlərə layiqdirlər. Əziz həkimlərimiz, peşə bayramınız mübarək.

Nəzakət ƏLƏDDİNQIZI

Bu gün insanlara həyat və sağlamlıq bəxş edən tibb işçilərinin peşə bayramıdır. Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə tibb işçilərinin peşə bayramı üçün 17 iyun tarixinin müəyyən edilməsi təsadüfi deyil. Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri ilə 1918-ci il iyunun 17-də Səhiyyə Nazirliyi təsis olunub.

Ötən 102 ildə Azərbaycan səhiyyəsi böyük inkişaf yolu keçib. Tibbi yardımın təşkili üçün yeni xəstəxanalar və apteklər açılıb, həm əhaliyə, həm də döyüşlərdə yaralanan əsgər və zabıtlərə tibbi yardımın təşkili, həmin dövrdə geniş yayılmış yoluxucu xəstəliklərin qarşısının alınması üçün tədbirlər görüldü. Cümhuriyyətin səhiyyə sahəsində mühüm tədbirlərindən biri də tibbi kadrların hazırlığı idi. Həmin dövrdə Cümhuriyyət hökumətinin xaricə təhsil almaq üçün göndərdiyi tələbələrə bir çoxu təbabət üzrə təhsil alırdılar. Digər tərəfdən, 1919-cu ildə əsası qoyulan Bakı Dövlət Universitetində tibb fakültəsi yaradıldı. Bu tibb kadrları sonralar səhiyyəmizin kadr potensialının özəyni təşkil etdilər. Bu istiqamətdə iş sovet hakimiyyətinin ilk illərində də davam etdirilib, yüzlərlə yeni xəstəxana, poliklinika və aptek yaradılıb.

Azərbaycan səhiyyəsinin sonrakı inkişafı

17 iyun Cəhiyyə İşçilərinin peşə bayramıdır




Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Səhiyyə məsələlərinə böyük diqqət və qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə bugünkü iri tibb müəssisələrinin eksəriyyəti inşa olunub əhalinin istifadəsinə verildi. Kadr hazırlığına böyük diqqət yetirən Ulu Öndər istedadlı gəncləri tanıdığı tibb təhsili ocaqlarına göndərir, orada yüksək ixtisaslı kadrlar kimi formalaşmasına şərait yaradırdı. Həkimlərin ixtisasını artırması üçün Azərbaycanda müxtəlif konfranslar, simpoziumlar keçirilirdi. Ümummilli Lider bu fəaliyyətini müstəqillik illərində - xalqın təkdi və tələbi ilə haki-

miyyətə qayıdırdı sonra da davam etdirdi.

Hazırda insanların sağlamlığının qorunması, gələcək nəslin sağlam böyüməsi ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və dövlətimizin başçısı bu məsələləri daim diqqət mərkəzində saxlayır. Son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər onu dünyanın qabaqcıl ölkələrinin səhiyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Ölkəmizdə 600-dən artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülən işlər

Azərbaycan xalqının və dövlətçiliyinin qurtuluşu - 15 iyun

1993-cü ilin 15 iyun şadisələrindən 27 il ötür. Tariximizin zirvəsi olan 15 iyun Milli Qurtuluş Günü adi bayramlardan deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir hadisədir. Vətəni, xalqını sevmə, həmin çətin, ağır günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin məntiqi sonluğudur. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daima xalqına arxalan və xalqına arxa-dayaq olan Dahi Lider Heydər Əliyevdir.



MUXTAR NƏGƏYEV,
YAP Səbail rayon təşkilatının sədrinin birinci müavini

“Xalq 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı”

1993-cü ilin ortalarına doğru ölkədə hakimiyyət böhranı getdikcə daha kəskin xarakter alırdı. Bu dövrdə hakimiyyətdə olan qüvvələr öz səriştəsiz əməlləri ilə Azərbaycanın müstəqilliyi üçün təhlükə yaratdılar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müstəqilliyimizin bu mərhələsini belə karakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxilə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

1993-cü ildə xalqın xahiş və tələbi ilə Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafeələrini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynamışdır. 1993-cü ildə “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrilmişdir.

Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etmiş, ömür yolu doğma vətənə xidmət nümunəsinə çevrilmişdir. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutmuşdur. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırmışdır. Çoxşəxli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zamanəmizdə abidəyaşar dahisinə çevrilmişdir. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir.

“Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük

ürəkli Vətən oğlunun bu addımı öz xalqı və Vətəni qarşısında misilsiz fədakarlığı idi”

15 iyun - Qurtuluş günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Milli Məclisin həmin tarixi qərarında deyilir: “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi”.

Həmin vaxtdan bu günə qədər Ümummilli Liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etmiş, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq gələcəyə inamla baxan güclü bir dövlətə çevrilmişdir. Bu illərdə Heydər Əliyevin gərgin zəhmət, əzm və siyasi iradə sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə insani heyretə gətirir.

Həqiqətən də sübut olundu ki, müstəqilliyi qoruyub saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətinidir

Ulu Öndər Heydər Əliyev 15 iyun tarixi barədə danışarkən vurğulayıb ki, bu hadisə zərurətdən doğan bir faktor idi. Belə ki, 28 may Respublika Günü münasibəti ilə 2001-ci il mayın 26-da keçirilmiş tədbirdə bu barədə belə demişdir: “1991-ci ildə müstəqilliyi elan etmək çətin bir məsələ deyildi. Çünki bu, tarixi zərurətdən irəli gəlmiş bir hadisə idi. SSRİ dağılırdı, istəsən də, istəməsən də sən öz respublikanın aqibətini müəyyən etməli idin. Burada da müstəqillikdən savayı başqa yol yox idi. Amma bu müstəqilliyi qoruyub saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi”.

Müstəqillik yoluna qədəm qoymuş respublikamızın qarşısında yeni mərhələdə tarixi vəzifələr dururdu. Tarix bu vəzifələrin yerinə yetirilməsi üçün ölkənin intellektual, sosial - iqtisadi potensialından, ictimai-siyasi qüvvələrindən səmərəli istifadə olunmasını

tələb edirdi. Heydər Əliyevin 2001-ci il 20 mart tarixli fərmanında bu barədə deyilir: “Təəssüf ki, 1991-1993-cü illərdə bu istiqamətdə bu barədə heç bir iş aparılmadı. Müstəqil Azərbaycan dövlətinin keçdiyi yeni mərhələdə ölkənin iqtisadi, siyasi maraqları, təhlükəsizliyi, ərazi bütövlüyünün təmin olunması ilə bir araya sığmayan daxili və xarici siyasəti müstəqil dövlətçiliyə, onun sonrakı taleyinə ağır zərbələr vurdu. Azərbaycanda Ermənistanın təcavüzü ilə yanaşı, daxili ictimai sabitlik də pozulmuş, müxtəlif qanunsuz silahlı dəstələr yaradılmış və ölkənin daxilində qızğın hakimiyyət çəkişməsi başlanmışdı”.

Bu QAYIDIŞ, sözün həqiqi mənasında, Azərbaycan millətinin və dövlətçiliyinin qurtuluşu oldu

Bəli, bu QAYIDIŞ, sözün həqiqi mənasında, Azərbaycan millətinin və dövlətçiliyinin qurtuluşu oldu. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının dövlətçiliyimiz üçün misilsiz əhəmiyyəti oldu. O, cəmi 4 ay Ali Sovetin sədri vəzifəsində çalışsa da, bu qısa müddətdə qanunverici orqana siyasi mədəniyyət gətirdi, parlamentin ruhunu kökündən dəyişdi. Onun təşəbbüsü ilə parlamentdə müstəqil dövlətimiz üçün həyati əhəmiyyətli qanunlar qəbul olundu. Heydər Əliyev Prezident seçildikdən sonra da parlamentlə sıx əlaqə saxladı, yüksək səviyyəli Prezident-parlament münasibətlərinin dövlətçiliyimizin daha da möhkəmlənməsinə, xalqın rifah halının yaxşılaşmasına xidmət etməsi üçün səylərini əsirgəmədi. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədəki kaos və anarxiya qısa zamanda aradan qaldırıldı. Separatçıların ölkəni parçalamaq kimi məkrli niyyətlərinə son qoyuldu. Dövlətçilik prinsipləri tədrisən bərpa olundu. Milli ordu quruculuğu sahəsində mühüm işlər görüldü. Cəbhədə atəşkəs elan olundu. Dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul olundu. Azad və demokratik şəraitdə Prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Ölkədə demokratik dəyişikliklər aparıldı. Hüquq-mühafizə, məhkəmə sistemi yenidən quruldu. Dünyanın tanınmış neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı. Ölkəyə investisiya axını başlandı. Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə bütöv bir regionun iqtisadi simasını dəyişə biləcək Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərlərinin çəkilişinə start verildi. İqtisadiyyatın dirçəldilməsi üçün konkret addımlar atıldı. Sənayedə, kənd təsərrüfatında islahatlar aparıldı, torpaq kəndliyə verildi. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkənin neft strategiyasının reallaşmasına imkan yaratdı. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyətə başlaması ölkənin böyük strateji uğuru oldu. Azərbaycan regionda lider dövlətə çevrildi və indiki regiondakı bütün beynəlxalq layihələrdə uğurla iştirak edir.

Ulu Öndər tərəfindən yaradılan Azərbaycan Konstitusiyası dövlət mülkiyyəti üzərində dövlətsizləşdirmə siyasətini özündə ehtiva edir. Bunun nəticəsində yaranmış yeni iqtisadi sistemin tərkib hissəsi olan xüsusi mülkiyyətin dövlət mülkiyyətindən daha səmərəli idarə olunduğunu və cəmiyyətin maraqları üçün daha əhəmiyyətli olduğunu təsdiq edir. Ölkədə məhsul istehsalında və büdcəyə ödəmələrdə xüsusi mülkiyyətin payı ildən ilə artır. Ölkədə həyata keçirilən sosial iqtisadi

reformalar nəticəsində iqtisadi dirçəliş özünü göstərməyə başladı: sənaye istehsalı, tikinti, kənd təsərrüfatı dirçəldi. Dirçəlişin əsas şərtlərindən biri ölkə ərazisində keçirilən özəlləşdirmə prosesi idi. Yeni mülkiyyətçi təbəqə formalaşdı və investisiya mühitinin yeni əlverişli mərhələyə daxil olması təmin edildi. Özəlləşdirmə siyasəti ardıcıl və qətiyyətlə aparıldı ki, bu da qısa müddət ərzində ölkədə orta və kiçik müəssisələr, vətəndaşların mənzilləri özəlləşdirildi. Torpaq islahatlarının aparılması üçün zəruri olan çoxlu qanunlar qəbul edilməsi kənd təsərrüfatı torpaqlarının vətəndaşlar tərəfindən özəlləşdirilməsinə əsaslı zəmin yaratdı. Kəndin yeni iqtisadi münasibətlərə tərəf dönüşü müstəqilliyimizin böyük nailiyyəti oldu. Yaranan yeni sahibkarlar sinfi müstəqil dövlətimizin iqtisadi dayaqlarından biri oldu.

Ulu Öndər Heydər Əliyevin dünya miqyasında böyük siyasi xadim kimi tanınması Azərbaycan diplomatiyasının uğur qazanmasında əhəmiyyətli rol oynadı. Dünyanın ən böyük dövlətlərinin prezidentləri, həmin dövlətlərlə müqayisədə əhalisinin sayına və ərazisinin miqyasına görə çox kiçik görünən yeni müstəqillik qazanmış Azərbaycan respublikasının Prezidenti Heydər Əliyev ilə bərabər hüquqi danışıqlar apardılar. Bu Böyük Şəxsiyyət Heydər Əliyev nüfuzunun siyasi gücünü göstərirdi. Azərbaycan respublikasının beynəlxalq aləm tərəfindən qəbul olunması təsdiq edildi. Dahi Lider Heydər Əliyev siyasi dühası və müstəqil dövlətimizin tarixindəki mühüm xidməti onun ardıcıl olaraq diplomatik qələbələr qazanmaq, ikili standartlar siyasətini neytrallaşdırmaq üçün lazımı yollar tapması idi. O beynəlxalq təzyiqləri daxilə siyasi çevriliş cəhdlərini səbrlə və məharətlə aradan qaldırırdı. İstər neft strategiyasında, istər müstəqil xarici və daxili siyasətin yeridilməsində ona kifayət qədər müqavimət göstərən qüvvələr ortaya gəlirdi. Amma xalqın müdrik oğlu seçdiyi müstəqillik kursunu ləyaqətlə irəli aparır və uğur qazanırdı. Xarici siyasətdə hər hansı ifratı, dözümsüzlüyü yol verilməz hesab edirdi.

Ulu Öndər Heydər Əliyevin xarici siyasət kursuna neft strategiyasına bu gün də heyran qalmamaq çətinidir. Mühəribə şəraitində olan ölkəyə dünyanın ən nüfuzlu investorların cəlb etmək, dəyəri milyardlarla ölçülən layihələri reallaşdırmaq böyük diplomatik məharətin nəticəsi idi. Lakin bu layihələrin baş tutmasını istəməyən bütün qüvvələrin planları alt-üst oldu. Xəzərin neft ehtiyatlarının istismarı üçün külli miqdarda vəsait xərcləndi. Əsrin ən əhəmiyyətli layihəsi olan Bakı-Tbilisi-Ceyhan boru xətti qısa bir zamanda tikilib istifadəyə verildi. Bu gün artıq vətəndaşlarımız bu strategiyanın bəhrəsini öz ailələrinin büdcələrində hiss edirlər.

Qazanan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fəvqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və fərvan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükani Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündəngünə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.



“Dövlətə, millətə müxalifət olmaq düzgün deyil”

Hər bir ölkədə müxalifətin varlığı vacibdir, çünki müəyyən qüsurlar deyilməlidir ki, bu qüsurların sonradan aradan qaldırılmasında da müxalifətin rolu var. Dövlət başçısı Cənab İlham Əliyev də hər zaman Azərbaycanda fərqli fikrə ehtiyac olduğunu bildirir və təsadüfi deyil ki, parlamentdə də komitə sədrliyinin müavinləri vəzifəsinə müxalifət nümayəndələri irəli sürüblər. Bu sözləri SİA-ya müsahibəsində “Atlas” araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Mərkəzin rəhbəri qeyd edib ki, normal cəmiyyətlərdə olduğu kimi müxalifətin varlığı, fəaliyyəti, iradlarını bildirməsi dövlətin və millətin inkişafı üçün vacibdir, amma çox təəssüf ki, Azərbaycanda biz fərqli bir vəziyyəti müşahidə edirik. “Hakimiyyətə müxalifət olmaq olar və bu lazımdır, amma dövlətə, millətə müxalifət olmaq düzgün deyil. Neftin qiymətinin 14 dollara düşməsi o deməkdir ki, bundan tək hakimiyyət ziyan çəkmyəcək. Bundan dövlət və millət də ziyan çəkəcək. Büdcəyə az pul daxil olacaq. Sosial layihələrə ayrılacaq pullar azalacaq. Yaxşı ki, Azərbaycanda koronavirusa tutulan, ölən xəstələrin sayı artır sözünü demək, eyni məntiqə səslənir, şox təəssüf. Bu da eyni düşüncə tərzidir. Bu da hakimiyyətə problem yaradır. Amma koronavirusun yayılması, insanların xəstələnməsi, ölüm hallarının artması dövlətə, cəmiyyətə ziyandır. İnsanlarımızı itiririk. Bəli, yeni dövlətə və millətə nə qədər pisdirsə bizə o qədər yaxşıdır deyə düşüncə ilə hakimiyyətə gəlmək mümkün deyil. Bu açıqlamalarını, bu yanaşma tərzini müşahidə edən Azərbaycan vətəndaşı onların düşüncə tərzinə şübhə edir və başa düşür ki, onlar xalqı və millət düşünmürlər. Həmin o söhbətlər zamanı xalqı və milləti də aşağılayırlar. Yaxud, deyirlər ki, qoy 14 dollardan da aşağı düşsün, qoy hər şey dağılsın, sökülsün, guya bunlar üçün yaxşı olacaq. Hər şey dağılsa, bitmə hamı üçün pis olacaq. Müxalifətin özü üçün də pis olacaq. Bu vəziyyət heç kim üçün uğurlar vəd etmir və bu cür müxalifət nümayəndələri özləri kimi düşüncələri də, digər müxalifət nümayəndələrini də təhqir edirlər. Bəzən onları “tryapka” adlandırırlar. Bunlar öz aralarında belə yola gedə bilmirlərsə, necə hakimiyyətə gəlmək istəyirlər? Hansı güclə, hansı qüvvə ilə hakimiyyətə gələ bilirlər? Onların belə ifadələrini müşahidə etməsəydilər, hardasa insanların bir qismi inana bilərdi bəlkə də. Amma bunları gören, müşahidə edən insanların onlara heç bir inamı qalmaz”, deyər Elxan Şahinoğlu bildirib.

İnam Hacıyev

“Sahibkarlar dövlət dəstəyindən daha çox faydalanacaq”

Bütün hallarda təbii ki, burada hansı faizə təsir göstərib-göstərməməsindən asılı olmayaraq pandemiya və post-pandemiya dövründə dövlət dəstəyi daha da gücləndiriləcək. Bu da sahibkarların dövlət dəstəyindən daha çox faydalanmasına imkan verəcək”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Vüqar Bayramov deyib. Millət vəkili bildirib ki, pandemiya qlobal və milli iqtisadiyyata təsir göstərdi, Azərbaycanda da iqtisadiyyat Nazirliyi tərəfindən pandemiyanın iqtisadiyyata, eləcə də sahibkarlara təsirləri qiymətləndirdi: “İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, pandemiya dövründə 20 fəaliyyət sahəsində çalışan sahibkarlara mənfəət təsirlər müşahidə olundu. Həmin sektorların 11-də fəaliyyətlərin, xüsusilə də aprel ayında tamamilən dayanması müşahidə olundu, 9 fəaliyyət sahəsində isə fəaliyyətlərin məhdudlaşdırılması qeydə alındı ki, bu da ondan xəbər verir ki, məhz həmin sektorlarda çalışan sahibkarlıq subyektlərinə neqativ təsir göstərdi. Təbii ki, Azərbaycan hökuməti pandemiyanın təsirlərini minimumlaşdırmaq üçün 3,5 milyard manatlıq paket təsdiq etdi və bu paket icra olundu. Birbaşa yardımlarla yanaşı artıq vergi güzəştləri də təsdiq olunub və tətbiq edilir. Eyni zamanda, 1 milyard manata yaxın kredit portfelinə subsidiya, yarım milyard manatlıq güzəştli kredit portfelinin təklif olunması ondan xəbər verir ki, sahibkarların birbaşa və eyni zamanda təşviqedicisi metodların dəstəklənməsi pandemiya, eləcə də post-pandemiya dövründə əsas hədəflərdən biri olaraq qalacaq”.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq sahibkarlıq subyektlərinə dövlət dəstəyinin gücləndirilməsi prioritetdir: “Növbəti dövrlərdə də dəstəyi olacaq. Eyni zamanda islahatların dərinləşməsi və xüsusilə də sahibkarlar üçün investisiya mühitinin daha da yaxşılaşdırılması ilə bağlı da tədbirlər və islahatlar həyata keçirilir. Bu da sahibkarların post-pandemiya dövründə bu imkanlardan faydalanmasına imkan verəcək. Xüsusilə də turizm, ictimai iaşə, xidmət, nəqliyyat sektorunda çalışan sahibkarların aprel ayında əksəriyyətinin fəaliyyətinin məhdudlaşdırmaq məcburiyyətində qaldı. Sosial təcrid tədbirləri sahibkarların fəaliyyətinə də təsir göstərdi. Baxmayaraq ki, burada əsas məqsəd vətəndaşlarımızın sağlamlığının qorunmasından ibarət idi. Post-pandemiya dövründə güman olunur ki, yenidən biz aktivliyi müşahidə edə biləcəyik. Bu mərhələli şəkildə həyata keçiriləcək. Amma bütün hallarda təbii ki, burada hansı faizə təsir göstərib-göstərməməsindən asılı olmayaraq pandemiya və post-pandemiya dövründə dövlət dəstəyi daha da gücləndirilib və gücləndiriləcək. Bu da sahibkarların dövlət dəstəyindən daha çox faydalanmasına imkan verəcək”.

Nigar Məmmədova



Nabranda sürücü piyadanı öldürüb qaçdı

Xaçmaz rayonunun Nabran kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyunun 16-da saat 2 radələrində Xaçmaz rayonunun Nabran kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Qaradağbudoq kənd sakini Arif Vəliyev vurulmuş və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Xaçmaz RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Evdən oğurluq edən şəxs tutuldu

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini C.Səmədov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 25-də rayon ərazisindəki evlərin birindən 500 ABŞ dolları, 15 manat pul və 130 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Səmədov saxlanılıb.



“Müstəqilliyimiz qurtuluşumuzun simvoludur”

Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyinin dəstəyi və bu ali təhsil müəssisəsinin Ölkəşünaslıq Klubunun və Debat Klubunun birgə təşkilatçılığı ilə 15 İyun-Milli Qurtuluş Günü münasibətilə “Müstəqilliyimiz qurtuluşumuzun simvoludur” adlı onlayn tədbir keçirilib. “Zoom” platforması üzərindən diskussiya formasında keçirilən tədbirdə tələbələr fəal iştirak ediblər. Onlar elmi-tarixi faktlar əsasında çıxış edərək 15 İyun-Milli Qurtuluş Günü ilə bağlı öz fikir və mülahizələrini bölüşüblər.

Qeyd edilib ki, 1993-cü ilin 15 İyunu XX əsrdə Azərbaycan xalqının həyatına böyük tarixi-siyasi əhəmiyyət kəsb edən əsrə bərabər bir gün kimi daxil olmuşdur. 27 il bundan öncə xalqımız öz dahi vətənpərvər oğlu, qüdrətli siyasi xadım, Ümummilli Liderimiz Heydər Əliyevin böyük zəkası, fədakarlığı, cəsarəti, iradəsi, qətiyyəti, müdrikliyi, uzaqgörənliyi, zəngin həyat və idarəçilik təcrübəsi nəticəsində ictimai-siyasi böhrandan, vətəndaş müharibəsi təhlükəsindən, separatçılıq meyillərindən xilas oldu. Məhz Ulu Öndər Heydər Əliyevin öz xilaskarlıq missiyasını layiqincə yerinə yetirməsi sayəsində Azərbaycanın bir dövlət kimi varlığına son qoyulması təhlükəsi aradan qaldırıldı, xalqımız, millətimiz, Ana Vətənimiz məhv olmaqdan qurtuldu. Heydər Əliyev tarix və xalq qarşısında öz missiyasını hünərlə, qətiyyətlə, xalqına, millətinə məhəbbətlə yerinə yetirdi.

Tədbirdə xüsusi vurğulanıb ki, xalqımızın müdrik xilaskar oğlu Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti möhtərəm Cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva böyük fədakarlıqla ölkəmizin uğurlu dinamik iqtisadi inkişafını, dövlətimizin beynəlxalq siyasi nüfuzunun yüksəlməsini təmin edirlər. Azərbaycan ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni sahələrdə böyük nailiyyətlər qazanır. Uğurla həyata keçirilən dövlət gənclər siyasəti gənclərin yüksək səviyyədə təhsil almalarına, onların ölkəmizin ictimai-mədəni həyatında fəal iştirakına və dövlət idarəçiliyinə geniş cəlb edilmələrinə əlverişli şərait yaradır.

BSU-nun rektoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, YAP Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva bu ali məktəbdə təhsil alan tələbələrin vətənpərvər, sağlam və müasir düşüncəli, dövlətə və dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmaları, eləcə də yüksək səviyyəli kadrlar kimi yetişmələri üçün böyük ezmə, səylə çalışır. BSU-da yaradılan keyfiyyətli təhsil mühiti ilə yanaşı, həyata keçirilən müxtəlif layihələr tələbələrin əsl vətəndaş kimi formalaşmasına, onların dünyagörüşünün genişlənməsinə və sosial fəallığının artmasına müsbət təsir edir. Yeni növ Koronavirus (COVID-19) pandemiyası səbəbindən tətbiq edilmiş xüsusi karantin rejimi şəraitində BSU-da distant təhsil səmərəli təşkil edilib və yaz semestrinin imtahan sessiyasında tələbələrə universitetin rəhbərliyi tərəfindən böyük güzəştlər olunub. Universitet rəhbərliyinin bu humanist addımı tələbələr tərəfindən böyük razılıqla qarşılanıb. Hazırda BSU-da distant imtahan sessiyası uğurla davam edir. İmtahan sessiyasının şəffaf, ədalətli və obyektiv keçirilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib, tələbələrə öz biliklərini nümayiş etdirmək üçün lazımi imkanlar yaradılıb. Tədbir tələbə-gənclərin nikbin fikirləri ilə başa çatıb.

Zümrüd BAYRAMOVA

Ermənistanda milyonçu partiya sədrinin həbsinə qərar verildi

Ermənistanın baş prokuroru Artur Davtyan “Çiçəklənən Ermənistan” Partiyasının sədri, parlamentdəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın həbsi ilə bağlı vəsatət qaldırıb. “Report” xəbər verir ki, məlumatı “Aysor” agentliyi yayıb. “Araşdırmalar göstərir ki, Qaqik Sarukyan azadlıqda olduğu müddətdə istintaq tədbirlərinə mane ola, şahidlərə və cinayətə sövq etdiyi ehtimal olunan şəxslərə təsir göstərə bilər. Ona görə Qaqik Sarukyanın həbsi barədə vəsatət qaldırıram”, - deyər, A.Davtyan parlamentdəki çıxışında bildirib. Ermənistan parlamenti Qaqik Sarukyanın barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.



Narkotiklə məşğul olan şəxs tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsinə şübhəli bilinən Bakı şəhər sakini R.Surxayev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsinə şübhəli bilinən Bakı şəhər sakini R.Surxayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin, Xətai rayonu Əhmədli qəsəbəsinə evindən isə 2 kiloqram 770 qram heroin, 170 qram metamfetamin, 4 ədəd elektron tərəzi, 10 ədəd tramadol və 1 ədəd preqabalin həbi aşkar edilərək götürülüb.



AXCP-Müsavət qarşıdurması

Yaxud söyüş müxalifət - kirli məqsəd, xəyanət məramı

27 İldən çoxdur ki, daim demokratiyadan, haqq və ədalət uğrunda sivil siyasi mübarizə aparmalarından pafoslu şəkildə danışan, özünü tərəifləyən radikal müxalifət düşərgəsinin “ana”, “ata” müxalifəti sayanlar hələ də dəyişə bilmir ki, bilmir.

Başqa cür də ola bilməz. Çünki öz çirkin əməllərini həyata keçirmək məqsədi ilə, hətta yaxın ətrafına da hücum etmək, onlara zərər yetirməkdən belə çəkinməyən AXCP sədri Əli Kərimli və onun ətrafındakılar zaman və müddət keçsə də əsl simalarını göstəriblər. Bəli, zaman və müddət dəyişməyib və AXCP-nin Rəyasət Heyətinin “zoom” iclasında Müsavatın ünvanına söyüş və təhqir sindromunun canlanması da, əslində ilk və təəccüblü hadisə deyil. Bu kimi qarşıdurmalar və ondan doğan qarşılıqlı ittihamlar, eləcə də təhqir və həqarətlər əslində uzun illərə söykənən reallıqdır. Əslində hər iki partiya illərdir bir-birini sıradan çıxarmaqla məşğuldur və növbəti dəfə AXCP-nin rəyasət heyətinin “zoom” iclasında, sosial şəbəkələrdə, mətbuat vasitəsi ilə hələ də “satqın”, “xəyanətkar” ittihamı ilə bir-birlərini təhqir etməkdən belə çəkinmədilər. Hətta, Arif Hacıli və İsa Qəmbəri söydüklərini etiraf edərək, Mustafa Hacıbəyliyi də “dabandaşı” adlandırdılar.

Baş verənlər qaragüruh müxalifətin bariz “simasıdır”

Göründüyü kimi, baş verənlər qaragüruh müxalifətin bariz “simasıdır”. Yene də çayxana söz-söhbətləri, yenə də küçə və tin söyüşləri necə deyirlər, biri bir qəpikdən. Bir də belə savaşların isə qalibi olmur, əksinə hər iki tərəf ağır, rüsvayçı məğlubiyyətlərə doğru sürətlə irəliləməkdədirlər. Çünki şəxsi maraqların vasitəçisinə çevrilən fikir ayrılığı artıq tam aydınlığa qovuşduğu üçün keçmiş “müttəfiqlər” bu cür açıq savaşa başlamaq məcburiyyətindədirlər. Mübarizə o qədər açıq müstəvidə gedir ki, A.Hacıli ilə Ə.Kərimlinin bir-birlərinə qarşı apardıqları kampaniya sırası partiya üzvləri tərəfindən də, hiss edilir ki, özünü sosial şəbəkələrdə tam çıpaqlığı ilə sərgiləməkdədir.

Siyavuş Novruzov: “Bu antimillillik ünsürlərin “müzakirə”si elə bu cür mənəviyyatdan uzaq yanaşmalardan ibarətdir”

YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov sözügedən məsələyə münasibət bildirərkən vurğulayıb ki, siyasət meydanında heç bir rola və təsir gücünə, eləcə də xalqın etimadı və dəstəyinə malik olmayan “Milli Şura” adlanan qondarma qurumda cəmləşən radikal ünsürlər özlərini ifşa etməyə davam edirlər: “Müəyyən müddətdir ki, dağıdıcı düşərgə təmsilçiləri xaricdən maliyyələşən, anti-Azərbaycan dairələr tərəfindən idarə olunan internet TV kanalları vasitəsilə yalanlar tirajlayır, bununla da həqiqətləri təhrif edərək ictimai rəyi çaşdırmağa çalışırlar. Məqsəd Azərbaycanın uğurlarının, müsbət beynəlxalq imicinin üzərinə kölgə salmaq, vətəndaş-dövlət münasibətlərində etimadsızlıq mühiti ya-



ratmaqdır. Çünki onlar ölkəmizin inkişafından, respublikamızın qüdrətinin daha da artmasından, Azərbaycanda sarsılmaz xalq-iqtidar birliyinin mövcudluğundan narahat olan erməni lobbisinin, ermənipərəst dairələrin maddi dəstəyi və siyasi sifarişləri əsasında hərəkət edirlər. Təbii ki, heç bir nəticə verməyən bu qarayaxma kampaniyası hər zaman iflasa düşər olur. Çünki radikal ünsürləri tarixin tozlu arxivinə göndərmiş Azərbaycan xalqı ölkəmizdə həyata keçirilən uğurlu siyasəti dəstəkləyir, vətəndaş-dövlət birliyinin pozulmasına xidmət edən bu cür cəhdləri qətiyyətlə rədd edir”.

S.Novruzov “Milli şura”da toplaşmış antimillillik ünsürlərin “fəaliyyət”ini və mahiyyətini əks etdirən son zamanlar adını “videoiclas” qoyduqları virtual toplantılarda öz simalarının bir daha nümayiş etdirdiklərini deyib: “Belə qeybət xarakterli, qeyri-ciddi fikirlərin tüğyan etdiyi “iclas”larda səsləndirilən fikirlər onların xalq, ölkə və dünya üçün mühüm əhəmiyyətə malik olan məsələləri müzakirə etmək iqtidarında olmaqlarını, siyasi dünyagörüşlərinin təhqir, böhtan xarakterli və mənəvi dəyərlərdən uzaq düşüncələrdən ibarət olduğunu göstərir. Bu reallığı əks etdirən bir neçə nümunəyə nəzər yetirək. Əvvəla, “milli şura” adlı qondarma siyasi dərnəyin sədri Cəmil Həsənlili sonuncu “videoiclas”da hakimiyyətin təşəbbüsü ilə həyata keçirilən siyasi dialoq prosesinə qoşulan partiyaların ünvanına təhqiramiz ifadələr söyləyib. Bu, hər şeydən əvvəl, iki məqamdan xəbər verir. Birincisi, Cəmil Həsənlili və onun radikal düşərgədəşləri siyasi sistemin inkişafına xidmət edən dialoq prosesini qiymətləndirmək qabiliyyəti və iqtidarında deyillər. Çünki bu təşəbbüs dağıdıcı deyil, konstruktiv xarakter daşıyır, milli maraqlara xidmət edir, siyasi münasibətlərin inkişafı istiqamətində yeni imkanlar yaradır. Radikal müxalifət üçün isə “milli maraqlar” anlayışı yaddır, onlar bütün imkanlarını Azərbaycanda xaos, vətəndaşla dövlət arasında etimadsızlıq yaratmağa səfərbər ediblər. İkincisi, okeanın o tayında oturub “siyasi nağıl”lar söyləyən Cəmil Həsənlinin siyasi dialoq prosesində iştirak edən partiyalara yönəlik qeyri-etik, təhqir xarakterli fikirləri onun simasında radikalın mənəvi dünyagörüşünün, siyasi əxlaqının hansı səviyyədə olduğunu göstərir. Qərezi və hikkəsi səbəbindən prosesləri düzgün təhlil edə bilməyən bu antimillillik ünsürlərin “müzakirə”si elə bu cür mənəviyyatdan uzaq yanaşmalardan ibarətdir”.

YAP rəsmisi, həmçinin Cəmil Həsənlidən eşitdiyi lətifənin təsirindən ayıla və oyana bilməyən Gültəkin Hacıbəylinin yersiz və mənasız çıxışlarını bir daha bu satqının əsl simasının nümayiş etdirdiyini deyib: “Bu, təkcə növbəti özünüifşa deyil, eyni zamanda, həmin insanın təmsalında radikal düşərgə təmsilçilərinin siyasi dünyagörüşünün hansı düşüncələrlə “zəngin” olmasından xəbər verir. Sözügedən fakt həm də onun göstəricisidir ki, ölkə və dünya gündəminə dair kifayət qə-

dər ciddi, mühüm əhəmiyyətə malik olan məsələləri təhlil və müzakirə etmək qabiliyyətinə malik olmayan “Milli Şura” gündəmi “yeni” və “fərqli” məsələlərlə “zənginləşdirmək”, özlərinə xas müzakirələrlə meydana çıxmaq düşüncəsindədir”.

Radikal şəbəkə müxalifətinin ştatlı tamadasına və “qeybətxana ağbirçəyi”- Gültəkin Hacıbəyli

Doğurdan da, quyuya su tökməklə, quyu sulu olmaz. Və 10 il zaman kəsiyində o deputat kürsüsündə oturmaqla nə mənəviyyəti dəyişdi, nə əxlaqı, nə də düşüncəsi. Radikal şəbəkə müxalifətinin ştatlı tamadasına və “qeybətxana ağbirçəyi”nə çevrilmiş Gültəkin Hacıbəyli “Milli Şura”nın sözügedən “vidoiclasında” sovetlər dönməsinin saqqallı lətifəsini xatırlayaraq gülməyə başlayıb. Lətifə budur ki, əslən bakılı olan raykom katibi günlərdən birində başçılıq etdiyi rayondakı fermalardan birinə yollanır, özünü bitməz müdriklikli yerli tanrıçı kimi göstərmək üçün fermadakılardan soruşur: “Bu inəklər nə qədər süd verir?” Sağıcılar da ona “bunlar inək deyil, buğalardır” deyəndə raykom irişərək deyir: “Hə, yəni inəklərin ərləridir?”. Bax, budur, G.Hacıbəylinin əsl siması.

İqbal Ağazadə: “Amma söz ki, ağızdan çıxdı, adamların özünün tərbiyəsini və düşüncəsini göstərir”

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirir ki, insanlar öz aralarında olsa belə, başqaları haqqında kobud, təhqirəmiz ifadələrlə danışması heç bir ədəbə, etikaya sığmayan hərəkətdir: “Amma söz ki, ağızdan çıxdı, adamların özünün tərbiyəsini və düşüncəsini göstərir. Bu tipli hadisələr qətiyyətlə qınayırıq. Partiyalar haqqında söylənənlər isə daha eybəcərdir. Bunun etik olmaması bir yana, amma bir də var ki, siyasi institutlar haqqında belə fikirləri işlətmək heç bir ədəbə sığmır. Bu şəkildə yanaşmaq, partiyalara belə qiymət vermək ayıbdır. Biz dialoqun tərəfdarıyıq. Çağırılan yere gedəcəyik, söhbət edəcəyik. Xalqın dövlətin, bizim maraqlarımız təmin olunmayacağı təqdirdə dialoq nəticəsiz olacaq. Amma mən adamlarla görüşməkdən, danışmaqdan niyə qorxmalyam?. Bunu etməsəm deməli, adamlara qarşı müharibə etməliyəm. Bunun tərəfdarı deyiləm. Azərbaycanda barışın, dialoqun, vətəndaş həmrəyliyi tərəfdarıyam. Ona görə, insanların uzun müddət keçdiyi yola hörmətsiz davranmaq, qeyri-etik ifadələrlə təhqir etmək insanların nə yaşına nə başına, nə də etikaya sığır. Hesab edirəm ki, cəmiyyət özü belə məqamlardan bu gün də olmasa, gələcəkdə nəticə çıxaracaq”.

Bir sözlə, hansı oyunlardan çıxırsınızsa, çıxın, xalq kimin kmi olduğunu yaxşı bilir və belə qiybətə xanayuvəsi olan “Milli Şura”nın “müzakirəsində” Azərbaycan üçün aktualıq kəsb edən nəse yoxdur, ola da bilməz. ecə dəyərlər: “Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, Yağdı yağ üstə çıxır, ayrıları ayrınlıq olur”.

Rəfiqə HÜSEYNOVA

“”Milli Şura”nın niyyəti yalnız xaos yaratmaqdır”

“**Ö**tən iki ay ərzində sosial şəbəkələr üzərindən yayılan və Milli Şuranın Koordinasiya Mərkəzinin toplantılarını əks etdirən videogörüntülər bu qurumun bütün mahiyyətini ortaya qoyur. KM-də toplaşan şəxslərin hansı mədəniyyətə, “mənəviyyətə” sahib olduqlarını, rəqiblərinə, “dostlarına”, “müttəfiqlərinə” qarşı necə davrandıqlarını, ölkənin və xalqın tələyüklü məsələlərinə necə laqeyd olduqlarını göstərir”. Bu nu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.

Sədrin sözlərinə görə, ölkə mediası, siyasi ekspertlər Milli Şura adlanan qurumun perspektivsizliyi, ictimaiyyət arasında dayaqlarının olmaması, fəaliyyətinin ölkə və xalqa

fayda gətirmədiyini uzun illərdir ki, yazırlar: “Bənzər fikirlər MŞ təsis edilən andan, 2012-13-cü illərdən başlayaraq gündəmdə dolaşır. Amma onlar inkar edir, deyirdilər ki, guya bu fikirlər subyektivdir, rəqəbdən irəli gəlir. İndi durum fərqlidir, ənənəvi arqumentləri işə yaramır. Çünki, bu dəfə danışan özləridirlər. Barələrində ən neqativ rəyi özləri yaradırlar. Dünən ortaya çıxan görüntülər bu baxımdan daha dəhşətlidir, üzücüdür (<https://www.facebook.com/watch/?v=286777675799104>). “A millət, a millət, xəbəriniz var?!... Hamınızı təbrik edirəm!”... cümləsi ilə nitqinə başlayan Milli Şura üzvü normalda bu sual və nidadan sonra müjdələyici xəbər verməlidir. Xitabın özündə “millət” sözü dayanırsa, deməli müjdənin tutumu daha qlobal, əhatəli olmalıdır. Amma MŞ Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli əksinə davranır: müjdə deyil, ölkəmiz, xalqımız üçün xoş olmayan bir xəbərdən bəhs edir. Belli olur ki, xalqımız üçün milli gəlir, dolanışqı mənbələrindən biri sayılan neft sənayesi qlobal böhran keçirir. Beynəlxalq birjələrdə neftin bir barelinin qiyməti 14 dollar həcmində qədər enir, yəni istehsal xərcindən də aşağı düşür. Burada sevinc doğuracaq, müjdə istəniləcək nə var ki?!

Yaranmış durum neft istehsalçısı olan bütün ölkələr kimi, Azərbaycan üçün də xoş olmayan mənərə yadadır. Ən azı 200 il müddətində milli gəlir və dolanışqı mənbələrindən biri olan sahənin süni səbəblərlə, qlobal təzyiqlərlə böhrana salınması problemlərə yol açır, dünyanın ənənəvi düzenini dəyişir. Dünya düzeni pisə doğru dəyişir, daha doğrusu, dəyişdirilir, zəncirvari böhranlarla müşayiət edilir. Açıq-aydın görünür ki, bəlli mərkəzlər çeşidli planlar qurur, dünya iqtisadiyyatını, sənayesini çökdürür, bir gün maliyyə, bir gün səhiyyə, başqa bir gün fərqli sahəni böhrana salır, suyu bulandırır. Bu yeni düzəndə sağ qalmaq, milli resursları qorumaq güc istəyir, milli vəhdət tələb edir. Bir olmaq, birlik olmaq, töhvə vermək lazımdır. Qlobal böhranın milli vahidləri təhdid etdiyi vaxtda “Milli Şuranı” sevindirən, ruhlandırان nədir? Milləti qlobal böhran, xaos dönməndən sağ çıxarmaq üçün strategiyaları varmı? Yoxdur. Koordinasiya Mərkəzinin toplantısını əks etdirən videogörüntüdə aydın olur ki, onlar xalqı, dövləti qlobal böhranlardan xilas edəcək heç bir strategiyaya malik deyillər. Bu barədə heç düşünmürlər də. Əksinə, xaos və böhran onların işinə yararır. KM üzvünün şifrəli danışığının açması budur ki, böhran dərinləşdikcə, əhalinin incikliyi artacaq, bu da danışmaq, gündəmdə olmaq üçün Milli Şuraya mövzu verəcək. Sevinirlər ona görə ki, böhran olduqca, gündəmdə qalacaq, danışmağa söz tapacaqlar. Strategiyaları böhrana xidmət, niyyətləri xaos olan bir qüvvədirlər. Xalq onları nə üçün arzulasin ki? Hətta bu, yeganə qüsurları deyil. Milli Şura MK-nin toplantılarından yayılan silsilə videogörüntülər deməyə əsas verir ki, onlar xalqın tələyinə biganə olduqları kimi, milli əxlaq və davranış qaydalarına da laqeyddirlər. Toplantılarının birində müttəfiq saydıqları şəxslərin qeybətini edirlər, dost saydıqlarını xərcəlayirlər. Digər bir toplantıda başqa dəyəri ayaqlayırlar. Bu yolla xalqın gözündən düşür, marginalaşırırlar”.

Ceyhun Rasimov

Bu gün Ermənistan daxilində son vəziyyətin təhlili istər ictimai-siyasi, istərsə də sosial-iqtisadi müstəvidə gərginliyin yenidən yüksəlmə xətt üzrə inkişaf etdiyini göstərir. Bunun səbəbi isə, Nikol Paşinyanın hakimiyyətə gəlməzdən əvvəl verdiyi vədləri yerinə yetirə bilməməsidir ki, bu isə artıq erməni cəmiyyətində yeni narazılığa rəvac verir. Yaranmış vəziyyətdə Paşinyan etirazları səngitmək üçün sələflərinin taktikasından istifadəyə daha çox meyillənir. Söhbət cəbhədə gərginliyi artırmaqla diqqəti daxili problemlərdən bu istiqamətə yönəltmək cəhdlərindən gedir.

Son dövrlərdə düşmənin atəşkəsi daha intensiv şəkildə pozması, müxtəlif təxribatlara cəhd etməsi, əsasən də mülki əhalini hədəfə alması qeyd edilənlərin nəticəsi sayılır. Yeri gəlmişkən qeyd edək ki, artıq bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov konkret tapşırıqlar da verib. Bütün bunlar o deməkdir ki, düşmənin istənilən təxribatı ona daha baha başa gələcək. Özü də yaranmış vəziyyətdə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Və təəssüf doğuran odur ki, sosial problemlərin mənəşəsində boğulan Ermənistanda etiraz aksiyaları səngimək bilmədiyi halda, hələ də Nikol Paşinyan bu sahədə bir addım belə irəli gedə bilmir. "Küçə demokrati" isə nə yalan vədlərə son qoyur, nə də populist çıxışlara son qoyur. Nəticədə düşmən təxribatı erməni ordusunda itkilərin sayını sürətlə artırır.

Prezident İlham Əliyev çıxışlarında erməni tərəfinə dəfələrlə sərt xəbərdarlıqlar da edir. O, açıq şəkildə diqqətə çatdırır ki, bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz: "Ermənistan indi çox ağır vəziyyətə düşüb. İyirmi il Ermənistan rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb. Ancaq əfsuslar olsun ki, Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar. Azərbaycan ordusu onlara layiqli cavabını verir, verəcək, necə ki, 2016-cı ilin aprel döyüşlərində onları yerinə oturtdu, torpaqlarımızın bir hissəsini azad etdi, bu ilin may ayında Naxçıvan istiqamətində uğurlu əməliyyat nəticəsində böyük ərazi nəzarətimizə keçdi".

Təəssüf doğuran odur ki, Ermənistanıq baş naziri Paşinyan populist çıxışları və savadsız siyasi baxışları ilə elə zənn edir ki, bu yolla nəyə nail ola biləcək. Bu isə bir daha göstərir ki, düşmən ölkə Azərbaycana işğala son qoymaq üçün savaş yolundan başqa bir yol buraxmır. İndiyə qədər Azərbaycan tərəfi gözləyirdi ki, beynəlxalq qurumların təzyiqi ilə Ermənistan rəhbərliyi işğal olunmuş torpaqlarla bağlı öz siyasətində, danışıqlar prosesində daha konstruktiv mövqə tutacaq. Amma bu baş vermir. Əksinə, yeni rəhbərlik daha qeyri-konstruktiv mövqə nümayiş etdirir. Demək olar ki, əvvəlki hakimiyyətdəki rəhbərlik müəyyən bir şəkildə sərt ifadələrlə gündəmdə deyildi. Həmişə işıq yolu qoyurdular ki, danışıqlarla nəyə nail ola bilərlər. Paşinyan isə öz mövqeyi ilə heç işıq yolu da qoymur.

Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev Qarabağla bağlı öz qətiyyətini, ciddiliyini ortaya qoydu, bir daha xəbərdarlığını etdi. Bununla yanaşı Azərbaycan cəmiyyəti də işğalın davam etməsindən yorulub. Eyni zamanda, Paşinyanın çıxışları sülh yolu ilə işğala son qoyulmasının mümkünsüzlüyünü qətişdirir.

Erməni eksperti: "Üstəlik, Rusiya və Türkiyə də Azərbaycanın yanında. Ermənistan isə tək qalıb və bu durumda Qarabağ müharibəsinin yenilənməsi bizə müsbət nəşə vəd etmir"

Erməni ekspert Artur Kazinyan da bildirir ki, Paşinyanın addımları Qarabağ məsələsində kövrək sülhü təhlükə altında qoyub və savaş istənilən an başlanı bilər: "Paşinyanın addımları onun siyasətdə hələ çox naşı olduğunu göstərir və təəssüf ki, belə vəziyyətdə Qarabağ savaşını yenidən təkrarlana bilər. Amma ötən əsrin 90-cı illərindən fərqli olaraq, indi vəziyyət bizim lehimize deyil. İstər hərbi, istərsə də diplomatiya sahəsində. Azərbaycan bölgədə mövqelərini xeyli gücləndirib. Üstəlik, Rusi-

ya və Türkiyə də Azərbaycanın yanındadır. Ermənistan isə tək qalıb və bu durumda Qarabağ müharibəsinin yenilənməsi bizə müsbət nəşə vəd etmir".

Digər erməni ekspert Artashes Qeqamyany isə qeyd edir ki, Nikol Paşinyan hələ də hansısa virtual dünyada işləməyi davam etdirir: "Demək yetər ki, onun çıxış və nitqlərini analiz edərək bir nəticəyə gəlsən: ölkə rəhbərinin gerçəklikdən tam ayrı düşdüyü göz qabağındadır. Görünən budur ki, Azərbaycan savaşına hazırlaşır, Paşinyan isə əksinqilabçıları ifşa etməklə məşğuldur. Bu da Ermənistanı baha başa gələcək".

Ermənistanın "İragir" saytı isə yazır ki, İrəvanın yeni geosiyasi realığı görməsi çox va-



Paşinyan böyük qorxu içində...

cibdir: "Nəzərə alınmalıdır ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rus həmkarı Vladimir Putinlə idilə bağlı razılaşdı, əvəzində Bakı və Ankara Moskvadan Dağlıq Qarabağı alacaq". Sayt yazır ki, Rusiya Türkiyəyə hədiyyə verəcək: "Bu hədiyyənin nə olduğu Rusiya-Ermənistan münasibətlərinin gərginliyi fonunda aydın olur. Bakı və Ankara Moskvanı Qarabağın qaytarılması məsələsinə razı salıb. Ermənistan üçün Rusiyasız Türkiyə və Azərbaycanla mübarizə aparmaq çətin olacaq".

Erməni mətbuatının yazdığına görə, ölkədə yaranmış ağır duruma bağlı erməni ekspertləri bildirirlər ki, hər şeyin bir sonu olduğu kimi, Paşinyanın da oyunbazlığının sonunun zamanı gəlir: "Paşinyan min-bir hiylə ilə hördüyü cəbrin toruna özü düşüb. Ölkə fəlakət durumundadır. Repressiv şərait, ağır sosial-iqtisadi durum üzündən ölkəni tərk edənlərin sayı sürətlə artır".

Ən maraqlı məqam isə, artıq erməni ekspertləri aydın şəkildə bildirirlər ki, nə qədər ki, Ermənistan Azərbaycanın işğal altındakı torpaqlarını azad etməyəcək, bir o qədər ağır iqtisadi, siyasi mərhumiyyətlərə, məşəqqətlərə düçar olacaq. Bunu dərk etmək çətin olmasada, N.Paşinyan anlamaq istəmir. Çünki müstəqil deyil, böyük güclərin, erməni lobbisinin əlində oyuncaqdır. Qondarma gedşlər etməklə itirməkə olan siyasi imicini möhkəmləndirməyə çalışır.

Paşinyanı təkləyən səbəblər...

Məlum olduğu kimi, Ermənistanda bir gündə 3 güc naziri - polis rəisi Arman Sarkisyan, Baş Qərargah rəisi Artak Davtyan və Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyan istefa veriblər.

Qeyd edək ki, A.Davtyan 2018-ci il mayın 24-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə təyin edilib. Eduard Martirosyan ötən il sentyabrın 19-da Artur Vanesyanın istefasından sonra Milli Təhlükəsizlik Xidmətinin rəisi səlahiyyətlərini icra edib. O, bu il martın 19-da bu vəzifəyə təyin edilmişdi. 42 yaşlı polis rəisi Arman Sarkisyan isə bu vəzifəyə bu ilin mart ayında təyin olunub. Paşinyanın başçılıq etdiyi "məxməri inqilab"ın qələbəsinə sonra A.Sarkisyan Ermənistan polis rəisinin birinci müavini təyin edilib, 2019-cu ilin sentyabrında

Valeri Osipyan istefaya çıxarıldıqdan sonra o, polis rəisi vəzifəsini müvəqqəti icra edirdi.

Güc strukturları rəhbərlərinin istefası koronavirusla bağlı sanitar qaydalara nəzarət edə bilməmələri kimi məsələlərlə əlaqələndirilsə də, əslində, bu, hökumətdaxili gərginliyin artması ilə bağlıdır. Məsələ ondadır ki, Paşinyanın komandası onun kaprizlərinə uzun müddət dözmə bilmir. Paşinyan, vur-tut, iki ildir ölkəyə rəhbərlik edir, amma bu müddət ərzində bir si-

ya istefalar baş verib. Ötən ilin sentyabrında Artur Vanesyan MTX sədri vəzifəsindən istefa verib və çox keçmədən Paşinyana qarşı müxalif mövqeyə keçib. Bu günlərdə yeni partiya yaradıb. Bundan başqa, bu il mayın 5-də Ermənistanın ətraf mühit naziri Erik Qriqoryan istefa verib. O, 1 iyun 2019-cu ildən bu vəzifəni icra edirdi. Mayın 14-də Ali Attestasiya Komissiyasının sədri Smbat Qoqyan istefa verib. S.Qoqyan 2018-ci il iyunun 12-də Ali Attestasiya Komissiyasının sədri təyin olunub. İyunun 4-də Dövlət Gəlirlər Komitəsinin sədri David Ananyan istefa verib. Qeyd edək ki, D.Ananyan 18 may 2018-ci ildə DGK-nın rəhbəri vəzifəsinə təyin edilib. O, keçmiş baş nazir Karen Karapetyanın biznesdən gətirdiyi mütəxəssislərdən biridir. Göründüyü kimi, Paşinyanın komandası onun yeritdiyi kursla razılaşmadığı üçün istefa verməklə məsuliyyətin altından çıxır.

Mübariz Əhmədovlu: "Komanda Paşinyanı qeyri-peşəkar, psix hesab edib ondan uzaqlaşmaq yolunu tuturlar"

Sözügedən məsələyə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədovlu hesab edir ki, Nikol Paşinyan qeyri-peşəkar olduquna görə komanda üzvləri onunla işləmək istəmir: "Burada bir az fərq ondan ibarətdir ki, istefa verənlər müxtəlif taktikalardan istifadə edirlər. Yeni işlərini elə düzüb qoşurlar ki, hədislərin gedışı onların xeyrinə olsun. Məsələn, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi A.Davtyan ordudakı vəziyyəti və qanunvericiliyi də yaxşı bilir. Bu günlərdə Paşinyan 50 uşağı bir yerə yığıb son zəng keçirən məktəb direktorunu işdən azad edib. Buna rəğmən, A.Davtyan oğluna toy edib, heç olmasa, 100 nəfəri mərasimə çağırır. Fikrimcə, A.Davtyan bilərəkdən bu addımı atıb. O məqsədlə bunu etdi ki, Paşinyan onu işdən azad etsin. O cümlədən, Ermənistan MTX direktoru E.Martirosyan da bilərəkdən bənzər addım atıb. Çünki əvvəl deyirdilər ki, E.Martirosyan Paşinyanın kaprizlərinə dözməyib istefa verəcək. Ancaq o, işini elə qurdu ki, Paşinyan onu işdən çıxarsın. Bütün bunlar onu göstərir ki, Paşinyanın komandası onun ətrafından qaçır. Baş naziri qeyri-peşəkar, psix hesab edib ondan uzaqlaşmaq yolunu tuturlar. Ancaq onun ətrafından elə qaçırırlar ki, günahkar Paşinyan özü olur. Hazırda Ermənistanda gedən proseslərin mahiyyəti bundan ibarətdir".

Qraç Berberyan: "Paşinyan əməllərinin cavabını gec-tez verəcək"

"Ermənistanın Aqrar-Kəndli Birliyi" adlı QHT-nin sədri Qraç Berberyan isə bildirib ki, Paşinyanın hakimiyyəti dövründə buğda bitkilərində 30 faiz azalma qeydə alındığını bildiren QHT sədri son bir ildə kartof istehsalının da azalmağa davam etdiyini bildirib. Burada daha maraqlı nüanslardan biri də ölkədəki kadrlarla bağlıdır. Belə ki, Berberyan ölkədəki bütün uğursuzluqları Paşinyanın təyin etdiyi serişətsiz kadrların yarıtmaq fəaliyyətində axtarmağı məsləhət görüb: "Lakin Paşinyan Azərbaycan iqtisadiyyatı, maliyyə imkanları qarşısında olan realığı hələ də anlamır. Xüsusilə də, koronavirus işğalçı ölkədə yayılması və faktı Paşinyanın gizlətməsi, sözün əsl mənasında Ermənistanın çöküşünü daha sürətli hala gətirir. Hətta o da məlumdur ki, Ermənistanda koronavirusun yayılması artıq nəzarətdən çıxıb. Və erməni xalqına qarşı etdiyi bu yalan və saxta-karlin əməlləri qarşısında tez bir zamanda cavab verəcək".

Ermənistan parlamentində Paşinyanın istefası tələb olundu

Elə Ermənistan parlamentində də təmsil

olunan müxalif "Çiçəklənən Ermənistan Partiyası"nın (ÇEP) sədri Qaqik Tsarukyan baş nazir Nikol Paşinyan və onun hökumətinin istefasını tələb etməsi artıq, işğalçı ölkənin baş nazirinin gəlidiyi küçədən elə ora da gedəcəyi təsdiqlənir. Q.Tsarukyan fikrincə, hazırkı hökumətə vədlərini yerinə yetirmək üçün vaxt verilib, amma onlar bunu yerinə yetirməyib: "Gəlidiyi gündən yalan vədlər, nəticə sıfır. İnvestisiya yoxdur, iqtisadiyyat inkişaf etmir, koronavirusla mübarizə uğursuz oldu. Hökumət islahatlar nə deməkdir, anlamır və islahatlar aparmığa qadir də deyil. Bütün bunlar bir tərəfdən Paşinyan hökumətinə qarşı etimadsızlığın artmasına, digər tərəfdən, ölkədə narazılığın pik həddə çatmasına səbəb olur. Son nəticə isə, Paşinyanın ölkə ictimaiyyəti qarşısında nüfuzunu itirməsidir. Son iki il ərzində Paşinyan hakimiyyətinin erməni xalqına etdiyi əvvəlki hakimiyyət etməyib. Çox yənin ki, sadə erməni xalqı bu səhvləri Paşinyana bağışlamayacaq".

İqor Muradyan: "Ermənistan hakimiyyətinin bizə məxsus olmayan torpaqları geri qaytarmaq istəyib-istəməməsi ilə bağlı sual artıq qapanıb"

Siyasi şərhçi İqor Muradyan isə Ermənistanın işğal etdiyi torpaqları qaytarmaqdan başqa yolu olmadığını deyir: "Uzun illər ərzində ardıcıl olaraq Qarabağın qaytarılması planını müzakirə etdikdən sonra onu qaytarmamaq qeyri-mümkündür. Müasir dünyada bu, mümkün deyil".

İqor Muradyan Ermənistan parlamentinin vitse-spikeri, hakim Respublika Partiyasının təmsilçisi Ermine Naqdalyanın Dağlıq Qarabağ ətrafındakı torpaqların Azərbaycana məxsus olması və yaxın zamanlarda qaytarılacağı barədə səsləndirdiyi ifadəni də xatırladır: "Ermənistanın indiki və keçmiş hakimiyyəti dəfələrlə xatırladıblar arın Qarabağının torpaqları bizə məxsus deyil. Görünür, əraziləri qaytarmaq üçün daha əlverişli vəziyyətin təqdim olunmasını gözləyiblər. Ermənistan hakimiyyətinin bizə məxsus olmayan torpaqları geri qaytarmaq istəyib-istəməməsi ilə bağlı sual artıq qapanıb".

Şərhçi Ermənistanın işğal etdiyi əraziləri əlində saxlamağa qadir olmadığını da vurğulayıb: "İrəvan kontorı (Ermənistan hakimiyyəti - R.H.) artıq Qarabağı əlində saxlaya bilmir. Amma hətta saxlaya bilirsə belə, Ermənistan strategiyası kardinal şəkildə dəyişməyə, mövcudluğunu qoruya bilməyəcək. Müharibə sadəcə uduzulmayıb, həm də tarixən uduzulub".

Gözlə bir deyim var: tarixi həqiqətləri inkar etdikdə, realıq hissi itirilir. Bu həqiqətdən də belədir. Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan başqalarına qarşı əsassız ittihamlarla çıxış etməklə, yalan və əsassız iddialar irəli sürməklə heç nəyə nail olmaq olmaz. Bu yerdə bir məqamı da xatırlatmaq yerinə düşər: "yalan ayaq tutar, yeriməz".

Bu yerdə politoloq İveta Mukuçyanın öz xalqı haqqında dediyi fikirlər yerinə düşər. İvet Mukuçyan bildirir ki, bu ilin aprelin 24-də ermənilər yenə də bütün dünyaya mədəniyyətsiz, qanacəsiz, ağılsız, neandertal şüurlu insanlar olduqlarını göstərdilər: "Dağlıq Qarabağ Azərbaycana məxsusdur. amma bu, Ermənistanda ikinci demokratiyadır. Azərbaycana məxsus olmasına baxmayaraq, həmin ərazi müzakirə mərhələsindədir. Bu məsələ uzun illər "böyük qardaş" Rusiya ilə müzakirə olunur, amma heç bir nəticə yoxdur. Sərhəddəki insanlar proqnoz görmür və qırırlar. Buna son qoyulmalıdır".

Göründüyü kimi, artıq erməni xalqı da anlayır ki, Dağlıq Qarabağ Azərbaycana məxsusdur. Bir də onu da anlayır ki, Azərbaycanı güclü Lideri və sarsılmaz ordusu var. Çünki Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Ali Baş Komandan, ölkə Prezidentinin bildirdiyi kimi: "Nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan Ordusu onları bundan sonra da cəzalandıracaq".

Göründüyü kimi, bütün bunlar bir daha sübut edir ki, Paşinyanın bu addımları əvvəlki hakimiyyətin xalqa vurduğu zərbələrdən daha ağır zərbələr endirir. Çox yənin ki, sadə erməni xalqı bu səhvləri Paşinyana bağışlamayacaq.

A.SƏMƏDOVA

“Yaxın tarixi onlar unuda bilər, xalq isə unutmayıb!”

“Milli Şuranın onlayn iclasının daha bir görüntüsü yayılıb”. Bunu SİA-ya Əməkdar jurnalist Elman Babayev deyib. Onun sözlərinə görə, iclasda son vaxtlar Azərbaycan neftinin dünya bazarlarında qiymətinin enməsinə sonsuz sevinc ifadə olunub. Diqqət edin:

Gültəkin Hacıbəyli:

- A millət, a millət, xəbəriniz var? Hamınızı təbrik edirəm yeri gəmişkən, neft 14 dollara düşüb.

Və Gültəkinin özünəməxsus gülüşünün ardınca neftin 14 dollar, 38 və ya 78 sent olması barədə səviyyəsiz diskussiya...

Sonra Gültəkin Hacıbəyli iclasa qoşulan Cəmil Həsəniyə də “şad xəbər”i çatdırır:

- Cəmil müəllim, şəxsən mən də bu gün sizdən təbrik qəbul edə bilərəm, neftin 14 dollara düşməyi münasibətilə. Ad günüm olmasa da.

Cəmil Həsəni:

- Həə, bilirsən, o son hədd olsaydı təbrik etmək olardı, amma son hədd deyil də...

Ardınca gülüş qəhqəhələri...

Görün, Azərbaycanda özlərini real müxalifət kimi qələmə verənlər nəyə sevinirlər! İndiyə qədər Azərbaycan neftinin qiymətinin düşməsinə ermənilərdən başqa sevinənlərin olduğu təsəvvürə gəlməzdi. Azərbaycan müxalifəti dövlətimizin iqtisadi inkişafında başlıca faktor kimi çıxış edən neftin düşməsinə sevinəcək qədər alçalıb.

Dövlət və hakimiyyət anlayışlarını qarışdırırlar anlamır ki, neftin bu dərəcədə enməsi, qiymətlərin uzun müddət bu şəkildə qalması bütövlükdə dövlətimizə, xalqımıza hansı çətinliklər yaşada bilər?! Anlayır əlbəttə! Amma məsələ ondadır ki, özünə müxalifət deyənləri dövlət anlayışından çox, hakimiyyət ehtirasları və hakimiyyət iddiaları düşündürür. Hansısa bir neqativ haldan, qlobal iqtisadi fəlakətlərdən bəlkə Azərbaycan iqtidarına hansısa zərbə dəyəcək deyə üzləri gülür, elləri göydə olur ki, bu da, məhz əxlaqi keyfiyyətsizlik, başqa sözlə, rəzilikdir. Azərbaycana düşmən lazım deyil, düşmən ölkənin içində-bir ovuc müxalifətim deyib ortaya düşən, neftin qiyməti aşağı ensin, ölkə batsın, bizə yol açılsın kimi gerizəkallıq, öz xalqına qəddar münasibət nümayiş etdirməkdən utanmayan bax, bu siyasi kimlikləri mənasız aktiv kəsindir...

Yaxın tarixi onlar unuda bilər, xalq isə unutmayıb! Söhbət hansı tarixdən gedir?

O tarixdən gedir ki, Milli Şura cəmləşənlərin hakimiyyəti dövründə “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi” ni imzalamaq mümkün deyildi, Azərbaycan



can çox ciddi siyasi gərginlik dövrünü yaşayırdı. Ölkəni qorxulu bir fəlakətin astanasına gətirən AXC-Müsavat hakimiyyəti zəif, intriqalarla dolu bir hakimiyyət olmaqdan o tərəfə keçə bilmirdi. Naşı adamların hakimiyyəti ilə neft kontraktlarını imzalamaq xarici neft şirkətləri üçün böyük riskə çevrilmişdi. Başqa tərəfdən, neft kontraktlarının imzalanmaması üçün Azərbaycanı sevməyən, bu ölkənin sərvətini təbəkəsinə qamurlamaq istəyən xarici dairelər də hərəkətə keçmişdi. Heydər Əliyev belə bir mürəkkəb şəraitdə hakimiyyətə gəldi və Azərbaycan üçün, dünya üçün də gərəkli olan layihəni ön plana çıxartdı: “Əsrin müqaviləsi”nin imzalanmasını reallaşdırdı; Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkildi və s...

Gəlin baxaq, neft müqavilələrinin 2003-cü ildən sonra Azərbaycana gətirdiyi gəlirlər nəticəsində nələrdə oldu:

X Ümumi daxili məhsul istehsalı 3,4 dəfə artıb. Bu müddətdə qeyri neft-qaz sektoru üzrə ümumi daxili məhsul istehsalı 2,9 dəfə, sənaye məhsulu istehsalı 2,7 dəfə, o cümlədən qeyri neft-qaz sənayesi üzrə 2,7 dəfə artıb, kənd təsərrüfatı 1,9 dəfə artıb, qeyri-neft ixracı isə 5, 2 dəfə çoxalıb;

X Əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 2,9 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitlər 4,3 dəfə artıb. Ötən dövrdə yük daşınması 2,1 dəfə, sərnəşin daşınması isə 2,2 dəfə artıb. İnformasiya və rabitə xidmətlərinin həcmində real ifadədə 14,2 dəfə artım qeydə alınıb

X Ölkə iqtisadiyyatına son 260,3 milyard dollardan çox sərmayə qoyulub. 2004-2019-cu illərdə Azərbaycanın digər ölkələrin iqtisadiyyatlarına qoyduğu investisiyaların ümumi həcmi 25,1 milyard dollar təşkil edib;

X Azərbaycanda xarici dövlət borcu çox aşağı səviyyəyə enib və ümumi daxili məhsulumuzun cəmi 20 faizini təşkil edir. Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan 4-5 dəfə çoxdur. Yəni, Azərbaycan istənilən vaxtda bütün borcları rahatlıqla ödəyə bilər;

X 2003-cü ildən sonra ötən dövr ərzində işsizliyin səviyyəsi 9,2 faizdən 4,8 faizədək enib, işsiz əhəlinin sayı 400,9 min nəfərdən 251,6 min nəfərədək və ya 1,6 dəfə (37 faiz) azalıb. Yoxsulluq səviyyəsi 44,7 faizdən 4,8 faizədək enib, yoxsul əhəlinin sayı 3 milyon 714,2 min nəfərdən 475,4 min nəfərədək və ya 7,8 dəfə azalıb.

Bu müddətdə əhəlinin sayı 1 milyon 718 min nəfər və ya 20,6 faiz artıb. Əhəlinin artımı fonunda işsizlik səviyyəsinin artımı qeydə alınmayıb. Bu, onu göstərir ki, qara qızıl, neft və qaz insan kapitalına çevrilib;

X Ötən dövrdə sistemli sosial siyasət nəticəsində əhəlinin nominal gəlirləri 9,9, orta aylıq nominal əməkhaqqı 8,2, pensiyaların orta aylıq məbləği 11,1, minimum əməkhaqqı 27,8, əmək pensiyasının minimum məbləği 10 dəfə artıb;

X Ümumilikdə bu vaxta qədər 7700 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunub. Eyni zamanda, müharibə əlillərinə 6 800 minik avtomobili verilib;

X qaçqın və məcburi köçkün ailələri üçün 100-dən çox qəsəbə, şəhərcik salınıb və 300 min-dən çox məcburi köçkün mənzillə təmin olunub;

X Azərbaycanda 3300-dən çox məktəb tikilərək istifadəyə verilib. Bununla yanaşı bu vaxta qədər 44 rayonda 243 modul tipli məktəb şagirdlərin ixtiyarına verilib;

X Azərbaycanda 700-dən çox yeni tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib;

X Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu gün milli ordumuzun dünyanın ən qüdrətli ordu-ları sırasına daxil olmasına imkan yaradıb və ordumuz dünyanın ən güclü 50 ordusu sırasındadır;

X Azərbaycanın valyuta ehtiyatları 2003-cü ildə 1,8 milyard dollar idisə hazırda 51 milyard dolları ötür;

X Dünya İqtisadi Forumunun Qlobal Rəqəbətlilik Hesabatında Azərbaycan iqtisadiyyatı artıq dünyada 35-ci, MDB məkanında isə 1-ci yerdədir. Forumun 2017-ci il üzrə “İnklüziv inkişaf indeksi” adlı illik hesabatında Azərbaycan inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəlib;

X “Doing Business” hesabatında ölkəmiz 25-ci yerə yüksəlib və Azərbaycan 10 ən islahatçı ölkələr siyahısına daxil olub;

X Son beş il ərzində Azərbaycan orbitə 3 peyk çıxarıb. Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir;

X Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır;

X Azərbaycanda 7 beynəlxalq hava limanı yaradılıb;

X Respublikamızda 16 min kilometrədən çox avtomobil yolu yenidən qurulub, bərpa və təmir edilib;

X Qazlaşdırmanın səviyyəsinə görə Azərbaycan dünyada lider ölkələrdəndir, qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb;

X Bu gün əhəlinin 75 faizi dayanıqlı içməli su ilə təmin edilir və bu proses davam etdirilir;

X Davos Ümumdünya İqtisadi Forumunun məlumatına əsasən, Azərbaycan hazırda enerji təminatı ilə dayanıqlılıq əmsalına görə dünya miqyasında ikinci yerdədir.

Onu da vurğulayaq ki, 2017-ci il sentyabrında “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzaldılıb. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna \$3.6 milyard bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə \$40 milyarddan artıq sərmayə qoyulması potensialı var.

Bu qədər iqtisadi uğurlar bu gün Gültəkinlərin qiymətinin düşməsinə sevindikləri Azərbaycan nefti sayəsində əldə olunub. Və bu firəvanlıq, rahatlıq içərisində yaşayan xalqın bir parçası da onlardır. Bu Vətən həm də Onlarındır, əgər həqiqətən də Vətəni Vətən kimi sevir-lərsə...

Vurğulamaq yerinə düşər ki, prezident İlham Əliyevin qətiyyəti, milli maraqlara əsaslanan düşünülmüş və prinsipial siyasəti ilə daha bir mühüm layihənin - “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi təmin edilib.

Müxalifət bilirmi ki, “Cənub Qaz Dəhlizi” Azərbaycana nə vəd edir? Bilir əlbəttə, etiraf etməsə də, təhlil etmək istəməsə də!

Gəlin baxaq, nə vəd edir ?

- qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək və milli iqtisadiyyatın inkişafında mühüm faktor olacaq;

- Azərbaycanın regionda və Avropada əhəmiyyətinin artmasını, ölkəmizlə Qərbi arasında münasibətlərin daha yüksək pilləyə qalxmasını şərtləndirəcək;

- Azərbaycanın tək cəmiyyət enerji ixrac edən ölkə kimi deyil, həm də onu nəql edən və tranzit ölkə kimi əhəmiyyəti artacaq;

- Avropanın enerji təchizatının şaxələndirilməsində ciddi faktora çevriləcək;

- region ölkələrinin öz enerji resurslarını dünya bazarına çıxarmaq üçün yeni mənbə rolunu oynayacaq;

- regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyətə malik dövlət statusunu qazanaacaq;

- dövlətlər və xalqlar arasında qarşılıqlı əməkdaşlığın, işgüzar əlaqələrin inkişafına töhfə verəcək;

- regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına ciddi təsir göstərəcək. Bəli, neft bu deməkdir! Ölkəsinin milli sərvətinin dəyərindən düşməsinə yalnız xain, düşmən xislətli adamlar sevinə bilər!..

Ceyhan Rasimoğlu

“Milli Şura”nın videokonfransında növbəti biabırçılıq

Qondarma qurum olan “Milli Şura” rəhbərliyinin apardığı siyasət onların özlərinin rüsvay olmaları ilə nəticələnməkdədir. Xüsusi ilə keçirdikləri video konfranslar və bu konfranslarda bir-birini ifşa edən çıxışlar eymələri “Milli Şura”nın artıq məhv olmaq mərhələsində olduğunu göstərir. Ötən gün “Milli Şura” rəhbərliyinin keçirdiyi onlayn konfransda növbəti biabırçılıqlar yaşanıb. Videokonfransda neftin qiymətinin 14 dollara düşməsinə qurum təmsilçiləri bir-birini lağa qoymaqla nümayiş etdiriblər. Bu, onların öz antimilli simalarının daha bir nümunəsi sayıla bilər. “Azadlıq Hərəkətçiləri” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirdi ki, heç şübhəsiz! Azərbaycanın son iyirmi ildə hərtərəfli inkişafı müqabilində müxalif düşüncədə, müxalifətçilik fəaliyyətində heç bir irəliləyişin olmaması təəccüb doğurur: “Müxaliflik demokratik cəmiyyətlərdə ümumi siyasi fəaliyyətin ayrılmaz tərkib hissəsidir və cəmiyyətin inkişafında əhəmiyyətli rola malikdir. Ancaq bizdə hakimiyyətə deyil dövlətə, ümumən cəmiyyətə müxaliflik mövcuddur ki, bu da bizi ciddi narahat etməlidir. Bizim bəzi müxalifət yetkililərimiz millətə, xalqa zərər vura bilən istənilən hala sevinirlər. Neftin qiymətinin ucuzlaşması neft ixrac edən bir ölkə olaraq Azərbaycana da iqtisadi zərbə vurur. Bu zərbənin son istinadı isə xalqdır, vətəndaşlardır. Xalqa, vətəndaşa zərər vuran istənilən hal siyasətiləri narahat etməlidir. Acaq bunlar sevinirlər. Həm də sadəcə sevinmirlər, dünyada gedən proseslərlə birbaşa bağlı olan bu faktı da indiki hakimiyyətin “yanlış siyasəti” kimi qələmə verməyə çalışırlar ki, bu da, hesab edirəm ki, səbətsizliyin və savadsızlığın ən bariz nümunəsidir”.



“Həmi videokonfransında Gültəkin Hacıbəyli Cəmil Həsənin iddialarını ciddi şəkildə ifşa edir. Bu sonrakı mərhələdə onların arasında qarşıdurmanın dərinləşməsinə gətirib çıxara bilərmi?” sualına cavab olaraq T.Novruzov bildirdi ki, onların arasında qarşıdurma həmişə olub: “Birlişmə adı ilə meydana çıxdıqları zamandan bu qarşıdurma var. İndi bu, sadəcə özünün pik həddinə yaxınlaşmaqdadır. İstənilən qurum, əgər hansısa amal, əqidə naminə yaranmayıbsa, yalnız maddiyyat xətinə birlişmə fonu yaradılsa, onun aqibəti biabırçılıqla hissələrə bölünməyə gətirib çıxarır. Bunları da birlişdirən(əgər buna birlişmə demək olarsa), məhz xaricdəki ağalardan, Azərbaycan əleyhinə fəaliyyət göstərən qüvvələrdən pul qoparmaq məqsədi ilə yaranıb. Dəfələrlə onların pul bölgüsü zamanı çarpışmaların şahidi olmuşuq. Xüsusən son seçkilərdəki biabırçı məğlubiyyətdən sonra xaricdən onlara pul buraxanlar da “dolya”nı azadıblar və belə olan təqdirdə onların aralarında qarşıdurmanın getdikcə güclənəcəyi qaçılmazdır”.

Gülyana

Düz 22 il bundan əvvəl baş vermiş, anoloqu olmayan bir cinayət hadisəsi ilə bağlı vaxtilə verdiyim bir sıra açıqamaldan sonra susmağa, dostluq, insanlıq və dövlətçilik baxımından həddən artıq utanverici olan bu hadisəni unutmamağa çalışmışam. Hər dəfə di-gər tərəflərin atmacalarına, özlərini təmizə çıxarmaq cəhdlərinə də təbii yanaşmışam və bəzi mətbu orqan-ların təkidlə israr etmələrinə rəğ-mən susmağa, bu barədə danışma-mağa üstünlük vermişəm. Ona görə yox ki, baş vermiş hadisədə özümü güahkar bilirəm və tərəflərin iddia-larını da qəbul edirəm. Ona görə ki, birbaşa Azərbaycanın milli və döv-lətçilik baxımından nüfuzuna zərbə vurmağa yönəlmiş bu hadisənin, ümumiyyətlə gündəmdən çıxmasını istəmişəm və bunun ən yaxşı yolu-nu da susmaqda görmüşəm.

Ancaq, atalar demiş, sən saydığını say, fələyin saydığını kimse deyişə bilməz. Həmin olayın əsas iştirakçıları Qurban Məmmədov və Cəmaləddin Əhmədov yenə köhnə ampulalarında qalmaqla özlərini aydan arı, sudan duru, ağ süddən çıxma qaşığı kimi cəmiyyətə sırımağa və az qala həmin ha-disənin yeganə günahsız tərəfi kimi haqsız-lığa uğrayan məni baş verənlərin əsas oyunçusu kimi qələmə verməyə cən atırlar. Son vaxtlar bu "sırma" cəhdinin daha da də-rinlərə getməsi məni yenidən danışmağa vadar elədi. Məsələ bundadır ki, Londondan - massonizmin mərkəzindən sosial şəbəkə-nin verdiyi imkanlardan istifadə edib müstəqil Azərbaycan dövlətinə açıq-aşkar böhtanlar yağdırmaqla məşğul olan Qurban Məmmə-dov son çıxışlarında bu iyrenc cinayətlə bağlı tamamilə həqiqətdən uzaq fikirlər sə-sləndirməyə başlayıb. Mən bu fikirlərin həqi-qətdən uzaq olduğunu SƏS TV vasitəsilə cəmiyyətə çatdırdıqdan dərhal sonra olayın üçüncü iştirakçısı - Cəmaləddin Əhmədov özünün imkanlarından istifadə edib sosial şəbəkədə bir video-paylaşım etdi. Bu video-paylaşımında qarşı tərəf olaraq məni aşağıla-mağa çalışan C.Əhmədovun dediklərinə şərh etmək fikrindən uzağam. Necə deyər-lər, danışanın özü öz sözləri ilə özünün da-xili aləmini təqdim edirsə və bu aləmi onu dinləyənlərin hər biri anlayırsa, burda əlavə şərhə nə ehtiyac?

Həmin cinayət hadisəsi ilə bağlı çox de-yib, çox yazmaq istəmirəm. Sadəcə onu de-mək istəyirəm ki, mən o qədər də sadəlovh biri deyiləm və məni aldatmaq elə də asan olmazdı, əgər dost deyib illərlə bir yerdə çö-rək kəşdiyim, bir elin, bir obanın sakini olan, özü etiraz etsə də, faktiki ikitərəfli qohumluq əlaqəmiz olan biri bu yalanı mənə deməsey-di. Həm də həmin yalan əgər mənim hələ 70-ci illərdən idealım olan, o zamankı ölkə Prezidenti, Ulu Öndər Heydər Əliyevin hə-yatına sui-qəsd hazırlanması üzərində quru-lubsa, mən buna laqeyd qala və susa bil-məzdim. Əvvəlcədən məni yaxşı tanıyan və məni hansı variantla aldatmağın mümkünlü-yünün ölçüb-biçən adamlar, əminəm ki, bunu nəzərə alaraq belə bir "siyasi terror oyunu" qurmağa qərar vermişdilər. Qurban Mə-mədovun Rəsul Quliyevdən yaxşı pul qopar-masına, paralel olaraq o zaman Milli Təhlü-kəsizlik Nazirliyinin agenti kimi xidmət gös-tərdiyi qurumda mövqeyini daha da güclən-dirməyə, ən başlıcası isə Ulu Öndər Heydər Əliyevin güclü dövlət idarəetməsinə zərər yetirməyə yönəlmiş üçlü planı və onların bu istəkləri ilə digər istəkləri üst-üstə düşmüş, həm də mənimlə üzdə ən yaxın dostluq əla-qələrində olan, lakin mənə o zamankı ölkə rəhbərliyinin etimad göstərib yüksək dövlət vəzifəsinə irəli çəkmək istəyini daxilində həzm edə bilməyən, bu təyinatla mane ol-mağa çalışan Cəmaləddin Əhmədovun eyni mövqedən çıxış etmələri təsadüfi ola bil-məzdi. Hadisə baş verəndən sonra, məh-bəsdə bütün baş verənləri təkbətək qaldığı zaman saf-çürük edərək, vicdanı ilə hesab-laşmaq zorunda qalan C.Əhmədovun məhz məhbəsdə olduğu zaman, 05 fevral 2002-ci il tarixdə mənə yazdığı və yaxınları vasitə-silə göndərdiyi iki "ümumi dəftər" həcmində etirafı, hadisəni öz baxışı ilə təhlil etməsi

Qurban Məmmədovun siyasi terror oyununun pərdəarxası məqamları



və

həmin məktubda məni tamamilə günahsız tərəf kimi etiraf etməsi dediklərimə və de-mək istəyib demədiklərimə də aydınlıq gətirmək üçün kifayətdir.

Bunu nəzərə alaraq həmin məktubdan bəzi sətirləri heç bir şərh vermədən oxucula-rın diqqətinə çatdırmağa qərar verdim. Qoy kimsə məni qınamasın ki, iki nəfər arasında olan yazışmanı niyə ictimailəşdirirəm? Qına-maq istəyənlərə xatırlatmağı lazım bilirəm ki, bu insanlar məhz mənimlə çörək kəsə-kəsə gizli kamera ilə söhbətimizi lentə almışlar və orda məişət xarakterli söhbətləri belə çıxar-madan Milli Təhlükəsizlik Nazirliyinə təqdim etmişlər. Belə olduğu halda həmin tərəflər-dən birinin mənə yazdığı etirafı mtbuata verməyimdə, hesab edirəm ki, hər hansı qə-bahət axtarmağına dəyməz.

Beləliklə, 1998-ci ildə Qurban Məmmə-dovun təşkilatçılığı, Cəmaləddin Əhmədo-vun iştirakı və Təhmasib Novruzovun vasitə-çiliyi ilə baş vermiş cinayət hadisəsi ilə bağ-lı Cəmaləddin Əhmədovun etiraflarından si-tatlar. Sitat 1: "...Qazanılmış vaxt ərzində Qurban Məmmədovdan və ADP-dən xüsusi komanda almış təəssübkeş qəzetlər ittiham-ları bir-birinə qatışdırmaq, sübutların xrono-loji ardıcılıqlarını pozmaq, hadisələrin zam-an və məkanını qəsdən dəyişik salmaq, iti-tiham ünvanını dolaşmış ifadələrlə göstərmək və bu kimi digər üsullarla ictimai fikri hadi-sələrin əsl mahiyyətindən uzaqlaşdıraraq ölkə və dünya ictimaiyyətinin diqqətini ciddi-cəhdlə sənə (T.Novruzova-T.N.) ya-pışdırılan adlara yönəldib əsl mahiyyətin üs-tünə pərdə çəkmə bildilər." (1-ci dəftər, Səh.7)

Sitat 2: "Həmin ərəfədə ADP maliyyə və siyasi gücə malik olmayan, eyni zamanda aparıcı müxalifət partiyaları sıralarından çox-çox kənarda qalan bir partiya olmuşdur. Beləliklə də hər iki problemin tez, ucuz və keyfiyyətli həlli Rəsul Quliyevi özünün ma-liyyə və ictimai-siyasi gücünün hesabında tapılaraq, özünün etiraf etdiyi kimi, "dövlət əhəmiyyətli mühüm məlumatları həmişə MTN-in yüksək vəzifəli əməkdaşı (Orijinal-da həmin yüksək çinli MTN generalının adı yazılısa da, xüsusi xidmət orqanlarının fəa-liyyətinin mahiyyətini nəzərə alaraq həmin adı qeyd etməkdən vaz keçdim-T.N.) vasitə-silə dövlətə çatdırın" Qurban Məmmədov həmin MTN əməkdaşı ilə gizli məsləhətləş-mələr apararaq Rəsul Quliyevin ADP-yə qi-yabi həmsədr gətirilməsi nəticəsində onun bütün maliyyə, ictimai və siyasi gücünü ADP-də birləşdirmək, beləliklə də Rəsul Quliyevi uzun müddət oyundankənnar vəzi-yətdə saxlamaqla, onun qüvvəini ADP-də idarə etmək, özbaşınalıq edənləri və iqtidar üçün daha təhlükəli olanları dərhal müəyyən edib təcrid etmək, beləliklə rəşulçuları və ona meyl edə biləcək digər partiya liderləri-ni daimi nəzarətdə saxlamaqla bərabər, həm də ADP-ni aparıcı müxalif partiyalar cərgəsinə qoşmaqla çoxmərhələli bir plan işləyib həyata keçirməyə başlamışlar" (1-ci dəftər, Səh.17)..

Sitat 3: "Rəsul Quliyevin ölkə Prezidenti-nə terror və təxribat hazırlaması haqda yalan məlumatı T.Novruzovdan və C.Əhmədov-dan 7-8 gün əvvəl Qurban Məmmədov MTN-in yüksək rütbəli yetkilisinə, o isə MTN Nazi-rinə ötürmüşdü... Yeni yaranmış hal Qurban Məmmədovu xoflandırmış və hadisələrin in-kişafını sürətləndirməklə yanaşı onun özünü Sərdar Cəlaləoğlu ilə MTN arasında ikibaşlı oyun oynamağa məcbur etmiş, girova çevir-mişdir" (1-ci dəftər, Səh.21, 23).

Sitat 4: "Yaranmış vəziyyət yalan məlu-

matın yayılmasına səbəb olan Qurbanı xof-landırmış, mənim onun MTN-lə olan gizli əlaqələrinin izinə düşdüyümü zənn etmiş, əlaqədə olduğu MTN yetkilisi ilə danışmış, C.Əhmədovun həqiqətən nazirlə görüşdü-yünü dəqiqləşdirmiş və yaranmış fürsətdən istifadə edərək C.Əhmədovun bilə-bilə qəsdənT.Novruzov vasitəsilə MTN-ə yalan mə-lumat verməsinin sübutu kimi qiymətləndiri-lə biləcək, keçmiş tarixə saxtalaşdırılmış vi-deo çəkiliş aparması haqqında tapşırıq al-mışdır... C.Əhmədov həmin vaxt video ka-mera qarşısında çıxış etdirilərək lentə alın-masına digər heç bir zərurət olmamışdır və Q.Məmmədov C.Əhmədovun həbs edilənə qədər T.Novruzov vasitəsilə MTN-ə Rəsul Quliyevin Prezidentə qarşı terror hazırlama-sı haqda bilə-bilə yalan məlumat verməsinə sübut edə biləcək köhnə tarixə videolent saxtalaşdırılmışdır. Belə ki, otağa videokame-ra ilə qayıdan Qurban kameranın tıtr ya-zısı göstəricisindəki tarixi 17 gün geriye çəkmişdir. Yeni yanvarın 14-nü yazaraq, gu-ya həmin tarixdə ADP-nin tapşırığı ilə R.Qu-liyev haqda, MTN agenti kimi şübhələndiyi T.Novruzova qəsdən yalan məlumat veril-miş, T.Novruzovun isə həmin xəbəri MTN-ə çatdırmasını deməklə, Qurban özünü siğor-talamaq istəmişdir"(1-ci dəftər, Səh.46, 51).

Sitat 5: "Qurban lenti alaraq bir surətini ABŞ-a - R.Quliyevə, digər surətini isə MTN-ə ötürmüşdür. R.Quliyevi Prezidentə guya terror təşkil etməsi üçün Bakıya terrorçu çe-çen qrupu və külli miqdarda dollar göndər-məsi haqda Qurbanın T.Novruzova məlu-mat verərək həm həmin qrupu yaxalamaq və həm də pulları ələ keçirmək üçün C.Əh-mədovun adından T.Novruzovu nazirin ya-nına məsləhətləşmə aparmağa göndərmə-si..." (1-ci dəftər, Səh.64,68).

Sitat 6: "Beləliklə, Rəsul Quliyevin ADP-yə sədr gətirilərək quliyevçi qüvvələr təc-ricən ADP-də cəmləşdirilmiş, ADP maliyyə və sosial baza və siyasi elektorat cəhətdən xeyli gücləndirilərək aparıcı radikal müxali-fət partiyaları sırasına qoşulmuş, SİDSUH üçün külli miqdarda əlavə maliyyə vəsaiti ayrılmış, R.Quliyev özü isə oyundankənnar vəziyyətdə saxlanılmışdır..." (2-ci dəftər, səh.13).

Sitat 7: "Mən hər zaman demişəm, bir daha qəti şəkildə təkrar edirəm: Təhmasib Novruzov heç vaxt bu işlə əlaqədar mənə tələ qurmayıb. O özünün ölməyinə razı olardı, mənim həbs edilməyimə razı olmazdı. O heç vaxt MTN agenti olmayıb və bu işdə də onun agent olmadığı gün kimi ortadadır. Bütün oyunları Qurban Məmmədov qurub, iki tərəflə işləyib, bizi də ustalıqla bu oyunun iştirakçısına çevirib"(2-ci dəftər, səh. 24).

İki dəftərlik yazının sonunda C.Əhmə-dov mənə öz imzası ilə təsdiq edilmiş eti-barnamə göndərərək, onun hüquqlarını mü-dafiə etmək, mətbuatda onun adından yazı-lar dərc edirmək üçün etibarnamə göndər-mişdi. Həmin etibarnamənin foto-surətini yazıya əlavə edirəm.

Göründüyü kimi, 1998-ci ildə baş vermiş məşhur olayla bağlı Cəmaləddin Əhmədov gerçəkləri öz dili ilə söyləyir. Məncə onun bu etirafı həmin hadisənin mahiyyətini doğ-ru-düzgün anlamaq istəyənlər üçün üçün ki-fayətdir və əlavə şərhə ehtiyac yoxdur. Nə-hayət, həmin dəftərlərlə birgə Cəmaləddin Əhmədov Qurban Məmmədovun böyük qar-daşı, o zaman həmin hadisələrin ideoloqla-rından olmuş Sərdar Cəlaləoğluna ünvanlanan bir məktub da göndərmiş və onun mətbuat-da dərc edilməsini xahiş etmişdi. Təbii ki, bu hadisələrdən uzaqlaşmaq istədiyimə və o zaman ADP rəhbərləri ilə qarşılıqlı iddialara moratorium qoyulması ilə bağlı razılıq əldə etdiyimizə görə, həmin məktubu heç bir mətbu orqana təqdim etmədim. Gərəkersə, bu hadisələrin daha lokanik təsviri olan həmin məktubu da qəzetdə dərc etməyə hazır-ram. Yeter ki, cəmiyyət baş vermişlər və on-ların tərəfləri haqqında daha dolğun və ob-yektiv məlumat əldə etməyə nail olsun.

Təhmasib Novruzov

Son günlər so-sial şəbəkə-lərdə Gültəkin Hacıbəylinin Qərb ölkə-lərinin hakimiyyət nü-mayəndələrinə, onların Bakıdakı səfirliklərinə, ABŞ Dövlət Departamentinə mürə-ciət edərək onlardan ölkəmizə qarşı ciddi tədbir-lərin görülməsinə çağırış etməsi mənə dərin hiddət və bir o qədər də nifrət yaratdı. Məhz bu səbəbdən öz fikirlərimi Siz dəyərli oxucularla bölüşmək qərarına gəldim.



Bu qadın xarici ağalarını respublikamıza qar-şı siyasi təzyiqlərin artırılmasına, viza verilmə-məsinə və sanksiyaların tətbiq edilməsinə səslə-yir. Gültəkin Hacıbəyildən soruşmaq istəyirəm. Sən hansı missiyanı yerinə yetirirsən, kimlərin drijor çubuqları ilə hərəkət edirsən? Ən nəhayət, sən məqsədin nədir, nəyə nail olmaq istəyir-sən? Bu əməllərinin dövlətçiliyimiz üçün nə ilə nəticələne biləcəyinin ciddiliyətini dərk edirsən-mi?

Xanım Hacıbəyliyə bir daha xatırlatmaq istə-yirəm ki, bu cür mürciətlərin "bəhrəsini" biz ya-xın keçmişdə Livianın, Suriyanın, Ukraynanın nümunəsində yaxşı görmüşük. XVIII - XIX əsrlər-də Fətəli xanlar, İbrahimxəlil xanlar, Mir Mustafa xanların timsalında bu mürciətlərin "faydasını" Azərbaycan xalqı da görmüşdür. Nəticədə dövlət-çiliyimizi bir əsrə yaxın itirdik və yenidən əsarə-tə məhkum edildik.

Bəli son bir neçə aydır həyatımızın demək olar ki, bütün sahələrinə öz mənfi təsirini göstə-rən COVID-19 infeksiyasının nə qədər təhlükəli və qorxulu bir virus olduğunu dərinəndən yaşadığı və hiss etdik. Lakin Gültəkin Hacıbəyli və onun kimi zehniyyət sahiblərinin respublikamıza, döv-lətçiliyimizə qarşı apardıqları anti milli siyasətin koronavirus infeksiyasından daha təhlükəli oldu-ğunun şahidi olduq. Dövlətimizin pandemiya ilə apardığı bu ağır, lakin uğurlu mübarizə şəraitində Hacıbəyli kimi fürsətcillər, milli, dövlət və vətə-ni maraqları deyil, öz şəxsi və cılız ambisiyaları-nı düşünən dil pəhləvanlarının, söyüş makinaları-nın, xarici güclərin maşası olan kuklaların əsl si-ması daha aydın göründü.

Vaxtilə təmsil olunduğu siyasi hakimiyyətin ünvanına sosial media vasitəsilə olmanın həd-yanlar yağdıraraq Hacıbəyliyi ümummilli deyil,yal-nız şəxsi mənfəət və korporativ maraqlar düşün-dürür. Bunun bir adı var, siyasi simasızlıq!

Gültəkin Hacıbəyli nə zamansa ölkəmizin ən ağırlı problemi - Qarabağ məsələsini yorulmadan ölkəsinə sikayət etdiyi, vətəni maraqları böyük həvəslə qeybət mövzusunə çevirdiyi əcnəbi dip-lomatlar,beynəlxalq təşkilatlar qarşısında qaldı-rıb, yoxsa biz görməmişik?

Xanım Hacıbəyli əgər bu qədər "ədalət carçı-sı", "haqq və hüquq uğrunda fədakar vətənpər-vər"dirsə nə üçün bu ağır pandemiya dövründə min bir əzab əziyyətlə qatlaşaraq keşiyimizdə du-ran, öz sağlamlıqlarını belə millətinin, vətəndaşı-nın yolunda təhlükəyə atan, təcili yardım maşın-larından da öncə insanların köməyinə yetişən bu asayış kesikçiləri haqqında birçə kəlmə belə yaz-madı? Görəsən G.Hacıbəyli məlum Yasamal ha-disəsi zamanı bir polis əməkdaşının vətəndaşa qarşı işlətdiyi arzuolunmaz ifadədən sonra Daxi-li İşlər Nazirliyinin rəhbərliyi tərəfindən dərhal cə-zalandırılaraq polis orqanlarından uzaqlaşdırıl-masını nə üçün qeyd etmir? Deməli obyektivlik-dən uzaq, ədalət anlayışı ilə örtüşməyən, hüma-nizm prinsipləri ilə əlaqəsi olmayan bir qərəz var. Xanım Hacıbəyli bu qədər demokratik, sivil və mərd mübarizənin tərəfdarı və təbliğatçısıdırsa, nə üçün xaricdə oturub ölkəmizin vəzifəli şəxslə-rinə, onların ailə üzvlərinin ünvanına yönəlik nə-inki milli mentalitetimizə və ailə dəyərlərimizə, ümumiyyətlə heç bir insani anlayışa və davranı-şa sığmayan küçə söyuşləri ilə edilən təhqirlərə münasibət bildirmir, onlara bu cür vicdansızlığın yolverilməz olduğunu xatırlatmır? Budur Hacı-bəyli və onun kimilərinin "ədalət", "demokratiya", "humanizm" anlayışı!

Milli Şura adlanan qurumda təmsil olunan, si-yasi mədəniyyətdən uzaq, uğursuzluq sindromu ilə yaşayan, etika və əlaq düşüncələri döşəmə səviyyəsindən yuxarı qalxmayan kəslərin iddiaları insanda təəccüb və bir o qədər də nifrət doğurur.

Könül Əfəndiyeva

XX əsrin əvvəllərində Gürcüstanda ermənilərin azərbaycanlılara qarşı soyqırımı

XIX yüzilliyin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqaz siyasətində yeni mərhələ başlandı. I Pyotrun vəsiyyətlərini silah gücünə həyata keçirən Çar Rusiyası Qacarlar dövlətinə və Osmanlı imperiyasına qarşı apardığı müharibələrin gedişində Cənubi Qafqazı türk-müsəlman əhalisindən təmizləmək siyasəti yeritdi. Bu diyarı bütünlüklə xristianlaşdırmağa çalışan işğalçılar erməniləri kütləvi surətdə Osmanlı imperiyası və Qacarlar dövləti ərazisindən köçürüb Cənubi Qafqazın azərbaycanlılar yaşayan ərazisinə yerləşdirməyə başladı.

Beləliklə, Çar Rusiyası işğal etdiyi Cənubi Qafqazın ənənəvi etnik mənzərəsinə və demoqrafik durumuna da təcavüz etdi: Cənubi Qafqazın aborigen türk-müsəlman əhalisi olan azərbaycanlıların atababa torpaqlarına yeni xristian etnosunu köçürüb gətirdi. Gələcəkdə ermənilərə oyuncaq dövlət yaratmaq siyasəti yeridən çar müstəmləkəçiləri Azərbaycan torpaqlarında əvvəlcə ermənilərdən ötrü "Erməni vilayəti", sonra isə "İrəvan quberniyası" adlanan bir quberniya yaratdılar.

Ermənilərin Cənubi Qafqaza köçürülməsindən sonra bu diyarın ən qədim yerli əhalisi olan azərbaycanlılara qarşı qanlı qırğınlar dövrü başladı. İşğalçılar tərəfindən silahlandırılan və hər tərəfli müdafiə olunan gəlmə ermənilər dinc, əliyalın azərbaycanlıları və digər türk-müsəlman xalqlarını kütləvi surətdə məhv etməyə başladılar.

Cənubi Qafqazın tarixində türk-müsəlman əhaliyə qarşı kütləvi soyqırımları və deportasiyalar dövrü başladı. Çoxsaylı ilk mənbələrin, o cümlədən arxiv sənədlərinin araşdırılması nəticəsində bütün Azərbaycan torpaqlarında - İrəvanda, Naxçıvanda, Qarabağda, Zəngəzurda, Gəncədə, Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Kürdəmirə, Salyanda, Lənkəranda, Urmiyada və digər ərazilərdə, həmçinin Şərqi Anadoluda yüz minlərlə türk-müsəlman əhalinin ən dəhşətli üsullarla məhv edilməsinə dair saysız-hesabsız faktlar aşkar olunmuşdur.

1918-1920-ci illərdə həm Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejimi, həm də Ararat (Ermənistan) Respublikası Azərbaycan xalqına qarşı dövlət səviyyəsində dəhşətli soyqırımları törətdi. Bütün bu kütləvi qırğınlar tarixdə dövlət tərəfindən həyata keçirilən ən dəhşətli soyqırımı cina-yetləridir.

İstedadlı tədqiqatçı Fəxri Valehoğlunun oxuculara təqdim olunan "Tiflis quberniyasında azərbaycanlılara qarşı 1905-ci il kütləvi qırğınları" kitabında Azərbaycan xalqına qarşı soyqırımları tarixinin yeni səhifələri açılır. Alim ilk dəfə olaraq ermənilərin Tiflis quberniyasında, o cümlədən Tiflisin özündə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlarının tarixini ayrıca bir tədqiqat mövzusu kimi

qələmə alır. Məhz bu baxımdan Fəxri Valehoğlunun "Tiflis quberniyasında azərbaycanlılara qarşı 1905-ci il kütləvi qırğınları" kitabı olduqca gərəqli bir əsərdir. Əsərdə çox qiymətli və oxuculara indiyədək məlum olmayan fakt materialları verilir. Müəllifin 1905-1906-cı illərdə gürcü və rus mətbuatında dərc olunmuş materiallar və arxiv sənədləri əsasında aşkara çıxardığı çoxsaylı və olduqca qiymətli faktlar sübut edir ki, bəhs olunan dövrdə Cənubi Qafqazın başqa yerlərində olduğu kimi, Tiflis quberniyasında da azərbaycanlılara qarşı dəhşətli soyqırımları həyata keçirilmişdir. Həmin faktlardan aşağıdakılar diqqəti daha çox cəlb edir:

Pəmbək və Zəngəzur mahalılarında azərbaycanlılara qarşı soyqırımı:

20 sentyabr 1905-ci ildə Pəmbək mahalının Qursalı, Xancıqaz və Gözəldərə kəndlərinin çörək dalınca yaxınlıqda yerləşən Cəngi kəndinə gedən 20 azərbaycanlı sakini erməni silahlıları tərəfindən güllələnərək quyuya doldurulur.

Yenə həmin ildə Zəngəzur qəzasının Sisyan kəndində 190, Dərəbas kəndində 278, Kürtlər kəndində isə 120 azərbaycanlı sakini ermənilər tərəfindən qətlə yetirilir.

Azərbaycanlılara qarşı Tiflis soyqırımı:

Cənubi Qafqazın digər bölgələrində (Bakı, Şamaxı, Quba, İrəvan, Naxçıvan, Qarabağ, Zəngəzur, Gəncə və s.) azərbaycanlılara qarşı baş vermiş kütləvi qırğınların həmin dövrdə erməni millətçiliyinin mərkəzi olan Tiflisə də keçməsinin qarşısını almaq üçün şəhərin azərbaycanlı ziyalıları nə qədər səy göstərsələr də (erməni ziyalıların tam əksinə olaraq) bu, mümkün olmur. 22 noyabr 1905-ci ildə ermənilər şəhərdə çaxnaşma yaradır. Əvvəlcədən düşünülmüş plana uyğun olaraq, "Daşnaksutyun" terror təşkilatının silahlı dəstələri Tiflis yüksəkliklərində mövqe tutub şəhərin azərbaycanlılar yaşayan Şeytanbazar məhəlləsini gülləboran edirlər.

Şəhər küçələrində sərbəst gəzib-dolaşan silahlı daşnaklar hakim dairələrin gözləri qarşısında guya "qanun mühafizəçiləri", "gözetçilər" kimi özbaşınalıqlar edir, yoldan keçənlərin üstlərini yoxlayır, azərbaycanlı-

ları isə gördükləri yerdəcə güllələyirlər.

"Daşnaksutyun"un rəhbərliyindən olan "məşhur" terrorçu Armen Qaronun (Qaregin Paşirmacyanın) başçılıq etdiyi 500 nəfərlik silahlı quldur dəstəsi xüsusi amansızlıq göstərir. Soyqırımları noyabrın 23-də daha dəhşətli xarakter alır. Şəhərin küçələri vəhşicəsinə qətlə yetirilmiş dinc, əliyalın və günahsız azərbaycanlı sakinlərin meyitləri ilə dolur. Hadisələrin canlı şahidi olan tanınmış gürcü publisistləri və ictimai xadimlərinin soyqırımlarının qarşısını almaq üçün etdikləri müraciətlər də heç bir nəticə vermir. Daşnakların qəddarlığından heyrətə gələn gürcü ictimaiyyəti nümayəndələrinin "barbarcasına qırğında" iştirak edənlərin cəzalandırılması və "Daşnaksutyun"un əsl siyasətinin təhqiq olunması tələbi ilə mətbuat vasitəsilə siyasi təşkilatlara ünvanlanmış açıq məktubları Cənubi Qafqazı qan çanağına döndərənlərin gerçək sifətini üzə çıxarırdı.

Gürcü ictimai xadimləri mətbuatda dərc olunmuş daha bir müraciətlərində isə 29 noyabrda gürcüdülli "Tsnobis purtseli" qəzetinin redaksiyası önündə, onların gözü qarşısında silahsız-suçsuz azərbaycanlıların daşnaklar tərəfdən öldürülməsinə cavab verilməsini tələb edirdilər. Müraciətin bir yerində deyilirdi: "Dünən bizim redaksiyanın qarşısında dəhşətli qətl hadisəsi baş verdi. İki tatar fəhləsi canlarını qurtarmaq üçün gizlənməyə yer axtarırdı... Bizim mətbəənin işçiləri bıçaqları çağırırdılar:

" - Buraya gəlin!". Amma, nə faydası, bu zaman erməni "gözetçiləri" tatarları gördülər və güllələdilər... İki silahsız tatarı... silahlanmış guruh ... rəhmsizcəsinə öldürdü. Öldürməklə ürkələri soyumadı, ruhsuz cəsədləri dəyənəklərlə döyməyə və bıçaqlamağa başladılar, cəsədləri təhqir etdilər. Sonra "gözetçilər" cəsədin birini götürüb Kürə atdılar... Bütün bunlar "Daşnaksutyun" partiyasının adı ilə baş verir..."

1905-ci il noyabrın 27-də Borçalının cənubunda - Lorudakı Allahverdi-Elyar misəritmə zavodunda azərbaycanlı fəhlələrə qarşı kütləvi qətlər törədilir. Zavodda çalışan erməni işçilər törədiləcək qətlə barədə əvvəlcədən məlumatlandırılır və işə çıxırlar. Həmin gün böyük bir silahlı erməni dəstəsi zavodu mühasirəyə alır və onun 16 nəfər azərbaycanlı işçisini qətlə yetirir. Bu soyqırım aktı, həm də, erməni fəhlələrinin öz iş yoldaşlarına xəyanətkar münasibətinin göstəricisi idi.

Tiflis azərbaycanlılarına qarşı soyqırımının daha böyük miqyas almasının qarşısını Borçalıda erməni quldurlarına qarşı baş qaldırmış xalq hərəkatı alır. Xalq hərəkatının iştirakçıları Qarayazıda, Başkeçiddə və Sarvan ət-

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

rafında "Daşnaksutyun"u maliyyələşdirən tiflisli varlı erməni sahibkarlarının obyektlərini (fermaları, xutorları, zavodları və s.) dağıdırlar. Ancaq bu zaman bir nəfər də olsun dinc erməniyə xəsarət yetirilmir! Çox keçmədən hərəkət genişlənir. Dərhal mahalda yaşayan döyüşkən qarapapaqlar tərəfindən könüllü süvari müdafiə dəstələri toplanır və Tiflisdəki soydaşlarına kömək üçün göndərilir. Borçalıların Tiflisə gəlib Şeytanbazarda döyüş mövqeyi tutması və erməni silahlı dəstələri ilə açıq döyüşə girməsi Tiflis ermənilərini vəlvələyə salır. Erməni məhəllələri panikaya düşüb boşalır, onların sakinləri isə rus və gürcü məhəllələrinə sığınır. Azərbaycanlı özünümüdafiə dəstələri ilə açıq silahlı döyüşə girməyə cəsarət etməyən erməni-terrorçu dəstələri 29 noyabrda Şeytanbazarda böyük yanğın törədirlər. Yeri gəlmişkən, bu zaman azərbaycanlılara məxsus evlər və mülklərlə yanaşı yunan kilsəsi də yandırılır.

Borçalıların Tiflisə yürüməsi nəticəsində hadisələrin gedişində gözlənilmədən dönüşün baş verdiyini gören və bundan əvvəl azərbaycanlılara qarşı soyqırımına göz yuman yerli hakimiyyət strukturları dərhal "sülh təşəbbüsü" ilə əl-ayağa düşür.

Danışıqlar başlanır, eyni zamanda, şəhərə əlavə hərbi qüvvələr yeridilir. Müsəlman və erməni məhəllələrində sülh çağırışlı mitinqlər təşkil edilir. De-

kabrin 1-də barışıq əldə olunur. Tiflisdə və Borçalıda erməni terrorçularına qarşı özünümüdafiə dəstələrinin təşkil edilməsində general-leytenant İsrail bəy Yadigarovun oğulları - general-mayor Həsən bəy Yadigarov və poruçik Hüseyn bəy Yadigarovun başçılığı ilə Borçalı ağaları və bəyləri aparıcı rol oynayırdı. Hüseyn bəy Yadigarov özünü Şeytanbazardakı Vorontsov küçəsində yerləşən evindən şəhərin azərbaycanlı özünümüdafiə dəstələrinə rəhbərlik edirdi. Həsən bəy Yadigarov isə Borçalıda baş qaldırmış xalq hərəkatına başçılıq edirdi.

Tiflis soyqırımı zamanı şəhərin azərbaycanlı əhalisinin xeyli hissəsi məhv edildi. Şəhərin azərbaycanlı əhalisi, həm də, çox ağır ruhi-mənəvi zərbəyə də məruz qaldı. Təsədüfi deyil ki, barışıq əldə olunduqdan az sonra Zaqafqaziya şeyxülislamı Axund Əbdüssəlam Axundzadənin 18 yaşlı qızı aldığı əsəb sarıntısından dünyasını dəyişdi, şeyxülislamın özü isə baş verən qanlı hadisələr nəticəsində ağır xəstələnib vəzifəsini tərk etmək məcburiyyətində qaldı...

Fəxri Valehoğlunun araşdırmaları bir daha sübut edir ki, 1905-ci il Borçalı xalq hərəkatı xalqımızın erməni təcavüzünə qarşı müqavimət və mübarizə tarixinin şərəfli səhifələrindəndir

Vahid Əmərov
f.f.d.dosent



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

17 iyun

Son səhifə

**Mahnı oxumaqla
100 milyon qazanacaq**



**“Qalatasaray”
Muslera ilə bağlı
qərarını verdi**

**“Qalatasaray” qapı-
çısı Fernando Muslera
ilə yeni müqavilə im-
zalayacaq. Türkiyə mətbuatının
yazdığına görə, bu barədə klubun
vitse-prezidenti Abdurrahim Al-
bayrak məlumat verib. O, uruq-
vaylı qolkiperlə 2021-ci ilin ya-
yında başa çatacaq müqavilənin
müddətini daha 2 il uzadacaqla-
rını deyib.**

Qeyd edək ki, F.Muslera Türkiyə Superliqasında “Rizəspor”la matçda zədələnib. Onun təxminən 6 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.



**Xəbərdarlıq: Qızardılmış
yeməklər həftədə bir
dəfədən çox yeyilməməlidir!**

Hər kəs sağlam orqanizm arzusunda olsa da, adətən qidaların faydasına deyil, dadına daha çox əhəmiyyət verir. Gündəlik və həftəlik rasi-
onda qızardılmış yeməklər mütləq yer tutur. Lakin bunu mütəxəssislər qətiyyənlə tövsiyə etmirlər.



Həkim-diyetoloq Ləman Süleymanova AZƏRTAC-a deyib: “Qızardılmış qidaların tərkibində müəyyən maddələr var ki, onlar aktivləşir və eğer et və tərəvəz məhsulları təbiidirsə, həftədə bir dəfə ondan istifadə etmək olar, lakin hər gün qızardılmış qidalardan istifadə etmək mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər”.

Qızardılmış xörəklərin bişirilmə qaydasına da fikir vermək lazımdır. Həmin xörəklərin az miqdarda bitki yağı ilə bişirilməsi məsləhətdir. Çox yağ, çox duz və çox istiotdan istifadə edilməsi qidanın təbii dadını qaçırır. Eyni yağdan bir neçə dəfə istifadə edilməsi də sağlamlıq üçün birbaşa təhlükə yaradır. Həkim-diyetoloqun dediyinə görə, eyni yağdan istifadə konsoregen və mutagen təsirlili qida zəhərlənməsi ilə nəticələnə bilər.

Düzgün qaydada bitki yağlarında qızardılan qidalardan istifadə etmək olar, lakin istənilən halda həmin yeməklər həftədə bir dəfədən çox yeyilməməlidir.

**Bakıda 10 min manatlıq qol
saatları oğurlanıb**

Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun daha 3 mağazadan oğurluq etməsi də müəyyən olunub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbəyə görə, oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Nərimanov RPİ 17-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 3 mağazadan ümumilikdə 1930 manat pul, 10.000 manat dəyərində 6 ədəd qol saati, 600 manat dəyərində saat kəmərləri, dəniz qartları və bütün məmulatı oğurlaması da müəyyən edilib.




**Seda Sayanın oğlu
məşhur aktyorun keçmiş
arvadına vuruldu**

Müğənni Seda Sayanın oğlu Oğulcan Engin sevgilisi Ezgi Eyüboğlunu doğum günü münasibətilə təbrik edib. Türkiyə mətbuatı xəbər verir ki, dünən aktrisanın 32 yaşı tamam olub. Bu münasibətlə aktrisanın sevgilisi Oğulcan Engin sosial şəbəkədə romantik fotolarını paylaşaraq onu təbrik edib. Məlumat üçün bildirik ki, Ezgi Eyüboğlu aktyor Kaan Yıldırımın keçmiş həyat yoldaşı olub. Cütlük bir neçə ay əvvəl boşanıb.



**“Barselona”
150 milyon avroluq
təklifi də rədd etdi**

“Mançester Yunayted” “Barselona”nın futbolçusu Ansu Fati üçün növbəti təklif göndərüb. Qol.az “AS”a istinadən xəbər verir ki, İngiltərə təmsilçisi 17 yaşlı hücumçuya görə bu dəfə 150 milyon avro təklif edib. Ancaq Kataloniya klubu yenə də rədd cavabı verib. Qeyd edək ki, “Mançester Yunayted” bundan əvvəl Fati üçün 100 milyon avro təklif etmişdi.



**Bütün zamanların istilik
rekordu qeydə alındı**

Elm adamları geridə qoyduğumuz ayı bütün zamanların ən isti may ayı olduğunu açıqlayıblar. Bununla bağlı NTV məlumat yayıb. Bildirilib ki, Sibirde orta temperaturdan 10 dərəcə daha çox istilik qeydə alınıb.

Kopernik iqlim Dəyişikliyi Xidməti 2020-ci ilin mayının 1981-ci ildən indiyə qədərki may ayı temperaturundan 0,63 dərəcə daha isti keçdiyini bəyan edib.



**Masallı sakinindən ov
tüfəngi götürülüb**

Polis əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinə müraciət edən Kürdəbaz kənd sakini M.Zaliyev iyunun 14-də Viləş kənd sakini B.Bədəlovun onu tüfənglə öldürəcəyi ilə hədələdiyini bildirib. Polis əməkdaşları tərəfindən B.Bədəlovdan müvafiq sənədləri olan “MR-155” markalı ov tüfəngi və dörd patron aşkarlanaraq götürülüb. Faktla bağlı təhqiqat aparılır.



ELAN

Xətai rayonu, Zığ şossesi, ev 31, mənzil 74 ünvanda yaşayan Məmmədov Anar Eldar oğlunun adına verilmiş çıxarış itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.**

Şəhadətnamə: № 022492

http://www.ses-news.az

http://www.sesqazeti.az

E-mail: ses@sia.az

Tel:598-33-90 Faks:493-11-62

**Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.**

Qəzet “Səs”in komputer mərkəzində yığılır, səhifələnir.

“Azərbaycan” nəşriyyatında çap olunur
Qəzetdə AzərTAC, SİA və AZADİFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600**